


KORNEY İVANOVİÇ ÇUKOVSKI

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ



“ŞƏRQ-QƏRB”

BAKİ

2007

Rus dilinden tərcümə edənlər:

Teymur Elçin  
Əlişirin Şükürlü

**ISBN 978-9952-34-164-5**

**891.7/33-dc22**


Rus ədəbiyyatı – XIX-XX əsrlər

**Korney Ivanoviç Çukovski. Seçilmiş əsərləri.**

Bakı, "Şərq-Qərb", 2007, 160 sah.

Kitaba Korney Çukovskinin "insanlarda yüksək mənəvi və əxlaqi hissler aşlayan "Gümüş gerb" povesti və azyaşlı oxucuların dillər əzberi olan "Milçək-vizilcək", "Qorxunc tarakan", "Moydodır", "Aybolit" şeirləri daxil edilmişdir.

©"Şərq-Qərb", 2007



## ÖN SÖZ.

Rus uşaq ədəbiyyatının ən parlaq nümayəndələrindən olan Korney İvanoviç Çukovskinin (1882-1969) əsərləri nəinki keçmiş postsovət məkanında, eləcə də dünyadan bir çox ölkələrində uşaqların qəlbini geniş yol tapmışdır. Orta neslin oxucu kütəsi ədəbin "Aybolit", "Styopa dayı", "Moydodır", "Milçək-vizilcək" kimi onlarla gözel sənet incilərini yaxşı xatırlayırlar.

K.Çukovski XX əsr rus ədəbiyyatında xüsusi çekisi olan bir yazıçı kimi tanınır. Onun ədəbiyyatşunaslığı aid araşdırma xarakterli elmi-kütləvi yazıları, L.Tolstoyun, T.Şevçenkonun, A.Çexovun, eləcə də öz müasirləri olan M.Qorkinin, A.Axmatovanın, V.Mayakovskinin, V.Kamenskinin, A.Blokun yaradılığına həsr etdiyi eserləri bu gün də aktualdır.

Korney Çukovski ədəbi-tənqid, ədəbiyyatşunaslıq əsərləri, elmi-kütləvi araşdırımları ilə yanaşı hem də bedii tərcüməyə ciddi fikir verirdi. "Münhauzenin sərgüzəştləri", "Robinzon Kruzo", "Şahzadə və dilənci" və bu kimi onlarla dünya uşaq ədəbiyyatı inciləri ilk defə K.Çukovski qəleminin qüdrətli rus-sovet oxucusuna təqdim olunmuşdur.

K.Çukovski yazdığı şeirlər, hekayələr və nağıllarda azyaşlıların qəlbini zəngin hissələrle aşılamağı ustalıqla bacarmış və bu əsərlər işıq üzü görməyile dillər əzbərinə çevrilmişdir.

Bu baxımdan onun avtobiografik "Gümüş gerb" povesti (1967) səciyyəvidir. Səksən beş yaşı bir yazıçının qəlemindən səzülmüş bu əser bir ömrün sonunda qanrıllaraq geriyə - uzaq uşaqlıq illərinə baxan bir insanın könül çırıntılarındandır. Ömrün sonlarında çalınan ağır həyat simfoniyası kimi səslənən bu əser görkəmli yazıçının ruhunda uzun illər boyu daşınmış, cilalanmış və bir qədər də kövrək notlarla zənginleşmiş ülvı hissələrdən yoğrulmuşdur. XIX əsrin sonlarında mürəkkəb həyat tərzi keçirən rus eyalet sakinləri olan müəyyən bir təbəqənin sosial-mənəvi durumu, çürüməkdə olan keçmişlə mücərrəd geləcəyin arasında dayanan pak bir uşaqın yaşıntıları olduqca sade və təbii çalarlarla eks olunmuşdur. Dünyaya uşaq gözlerilə baxan personajlar bu əsərin aparıcı surətləri olmaqla öz dövrünün ciddi problemləri haqqında zəngin bilgiler verir. Belə də yazıçı "Gümüş gerb" povestindəki surətlərin dililə öz geləcəyinin hansı təməller üzərində qurulduğunu açıb göstərir. Keçdiyi ömür yolunun müsbət çalarlarla zənginləşməsində bu əsərin hansı rol oynadığı məlumundur. Ana - övlad münasibəti, dostluq, etibar, səmimiyyət, xeyanət və bu kimi anlayışlara uşaq gözüyle baxan yazıçı gənc oxuculara ülvı hissələr aşıla-maqla sanki onları gələcəye hazırlaşdırır.

Güman edirik ki, K.Çukovskinin "Gümüş gerb" əsəri uşaqların marağına sebeb olacaq və keçmişə bu günün rakursundan baxmağı bacaran hər bir gənc oxucu onu rəğbetlə qarşılayacaq.



# Povest



## GÜMÜŞ GERB

### Birinci fesil

#### TELEFON

Zuyev çantasından on iki ədəd misdən, dəmirdən, taxtadan, kağızdan olan balaca ikonaları çıxarıb qarşısına – partanın üstüne düzdü və onları işgüzərlinqə ardıcıl öpməyə başladı: necə olursa olsun, təki onlar inciməsin və ona qarşı hər hansı bir yaramaz iş tutmasınlar.

Zuyev hədər yerə dua elemirdi: üç-dörd dəqiqədən sonra bizim sinifde imla yazılıcaq, – dəhşətli bir imla olacaq ki, düz on bir gündür onu gözləyirik.

On bir gün evvəl ayaqqabılarının hündür dabanlarını taqqıldı-daraq sınıfımız direktorunu Burqmeyster (biz onu Altıgözlü adlandırdıq) daxil oldu və şeir oxuyurmuş kimi sərt, tətonnəli səslə bildirdi ki, yaxın günlərdə təhsil dairesinin müdürü zati-alileri cənab qraf Nikolay Ferdinandoviç fon Lyustix öz gelişiləcək bizim sınıfı şərəfləndirəcək və ola bilsin ki, rus dili dərsində imla yazısı zamanı şəxsən iştirak etmək arzusunda olacaqdır.

İndi həmən gün gelib çatmışdır. Xüsusilə arxada mənimlə çarpez oturan en yaxşı dostum Timoşa Makarova yazığım gəlirdi. Bu yaxınlarda o, yatalaq xəstəliyinə tutulmuşdu və sinifdən çox geri qalırdı. Onun çil-çil, kürən, sadələvh sıfətində dəhşətli qorxu hiss olundu.

– Timoşa... dayan... mən tapdım!

Bir saniye ərzində qoltuğumdan çörpeləngin ipini çıxarıb bir ucu-nu öz başmağımı dolayıb, o biri ucunu isə Timoşaya ötürürəm:

– Ayağına bağla... möhkəm!

O, ipin ucu ile elləşərkən mən deyirəm:

– Bir dəfə dartsam – vergül. İki dəfə – nida işarəsi. Üç dəfə – sual işarəsi. Dörd dəfə – iki nöqtə. Başa düşdün?

Timoşa sevinçək başını terpedir və mənə nəsə deməyə çalışır. Lakin o, pəltək olduğundan yalnız bir neçə səs çıxara bilir və ağızının suyu etrafə sıçrayır.

Onunla yanaşı balacaboy, qırımsaçlı ve cəld Mitya Bloxin eyləşir. O cəld partanın altına əyilir və telefon şəbekəsini genişləndirir. O belə bir əlamətdar ixtiradan təkcə bir adamın istifadə etməsinə imkan verə bilməzdə! Yox, Timoşanın arxasında iki il bir sinifdə qalan Buqay oturur. Onun da yanına telefon xəttini aparmaq lazımdır.

Bloxin cibindən ciya çıxarıb onu Timoşanın yanından Buqaya sən uzadır. O da ciyəni tez özünün sağ ayağına bərkidir.

Buqayla yanaşı Kozelski əyleşir. Bizim sinfin axırıncı şagirdi Zyuzya Kozelski – ağlağan, dilənen və qorxaq.

Telefonu onun da yanına çəkmək lazımdır.

Lakin o zingildəyib ağlaya bilər və bizim hamımızı başının işaretisi ile sata bilər.

Zyuzya Kozelskinin arxasında, "Kamçatka"da, düz divarın dibində bütün gimnaziyada məşhur olan sallaqdodaq, dombalangöz, tenbəl Babençikov qardaşları oturlurlar. Onların idman daşı kimi ağır yumruqları var. Telefon xəttini onların da yanına çəkmək lazımdır.

— Amma unutmayın, — Bloxin təkrar edir, — bir — vergül, iki — nida işaretisi, üç — sual işaretisi, dörd — iki nöqtə. Başa düşdünüz?

Zuyev isə gah xaç çəkir, gah burnunun altında dua oxuyur, lakin gözlerinin ucu ilə daima məni və Munyanı nəzərdən keçirir və birdən, sanki bel ilə bütün öz müqəddəslərini kürütüb çantasına yıır, boynundan ipi açır və onu partanın altında dizinin üstüne endirərək cəld mənim başlığıma dolayır.

Sinfimizdə mən imla yazısı üzrə çempion hesab edilirdim. Bilmirem neyə görə, amma az qala yeddi yaşımdan başlayaraq ən çətin frazaları heç bir səhvə yol vermədən yaza bilirdim. Vergül işaretində do heç zaman sohvə yol verməzdəm.

Başqa fənlərdən -nisbətən zeif idim, lakin rus dilindən bütün qiymətlərim beş idi. Bezən elə olurdu ki, beslərlə yanaşı, ləke saldıǵıma görə dəftərdə mənə bir də yazılırdı. O zaman mən ləke salmadan yazmağı bacarmırdım və hər imla yazısından sonra barmaqlarım mürekkebə ele bulanırdı ki, sanki mən onları qəsden mürekkebə qəbəlinə salmışam.

Budur, qapı açıldı. Sinfə nə Burqmeyster, nə də on bir gün bizi qorxutduqları əlahəzərət Lyustix daxil oldu. Sinfə daxil olan nəsə durğun, yönəmsiz sıfetə malik korazehin bir naməlum şəxs idi. O bize təcili imla yazdırmağa başladı.

Sağ ayağımla işləməye məcbur idim! İmla yazısı davam etdiyi bütün müddətde mən ayağımı elə hey dartırdım və elə dartırdım ki, hətta gözlərimə qaranlıq çökürdü.

İmla yazısının mövzusu belə idi (mən onu hələ də sözbəsöz xatırlayıram):

*O gün (dart!), qoşunu meşədən və bataqlıqdan çıxaran casur İqor gördü ki (dart!), düşmənin dayandığı səhrada məşum bir toz burumu qalxdı (dart!), o dedi (dart! dart! dart!): "Vətən uğrunda ölmək necə də gözəldir!" (dart! dart!)*

Partalarımız qic olmuş adam kimi titrəyirdi. Mən siqnalları yonulmadan Zuyev, Timoşaya və Munyaya ötürürdüm. Timoşa onları Buqaya, Munya isə Kozelskiyə və Babençikov qardaşlarına ötürürdü.

İmla yazısı başa çatdıqdan sonra ifadəsiz, yöndəmsiz üzlü korazehin naməlum şəxs dəftərlərimizi yıçı və bilmədik ki, hara apardı.

Sonra öyrəndik ki, bu adam müdər Lyustixin dəftərxanasında işləyən möteber bir məmurdur.

Xilas olmuş alılığın hamısı mənə öz təşəkkürünü bildirdi. Zyuzya Kozelski mənə göyərçinlərdən birini bağışlayacağını vəd etdi. Babençikov qardaşları isə əncir, xurma, hindqozu, halva satılan – atalarının Yekaterinskaya küçəsində yerləşən, şəhərin ən yaxşı dükanından bir furajka kişmiş getirəcəklərinə söz verdilər.

Bir heftədən sonra təribyəçi müəllim Flerovun müşayiəti ilə yenidən həmən naməlum şəxs küt yerişlərə sinfə daxil oldu və elan etdi ki, təhsil dairəsinin müdürü, əlahəzərət cənab qraf fon Lyustixin əmrinə əsasən komissiya iştirakçılarının müvəffəqiyyətlərinin yoxlanılması nəticəsində, sizin imla yazmış olduğunuz dəftərləri müzakirə etmiş və qəribə bir şeyi müşahide etmişdir...

Naməlum şəxs dəftərləri eşələdi:

— Budur, heç olmasa Zuyev Qriqori və Kozelski İosif... Onları yazı taxtasına dəvət etmək olarmı?

Zuyev və Kozelski məmənnüyyətlə iti sürətlə yazı taxtasına yaxınlaşdırılar və terif gözləyərək ciddi bir şekilde təşəxxüsələ dayandılar.

Naməlum şəxs onları nezərdən keçirdi və birdən, əsil canlı insan kimi gülümşəyərək bütün sinfin təccübünə səbəb oldu. O, yazı taxtasına tərəf dönüb belə bir ifade yazdı: *O gün qoşunu, meşədən və bataqlıqdan çıxaran? casur İqor gördü ki düşmənin dayandığı səhrada? məşum bir toz burumu qalxdı!*

— Baxın, görün üçüncü sınıf şagirdi Kozelski İosif imləni necə yazıb. Bu yazıya, əlbəttə, bir kifayət qədər yüksək qiymətdir. Biz Qriqori Zuyevə olduğu kimi, Kozelski İosifə də sıfır yazınq.

Hanı qəhqəhə çəkib güldü, kimsə fit çaldı. Naməlum şəxs küt barmaqları ilə müəllim masasını taqqıldatdı və artıq gülümseməyə-rək danişmağa davam etdi:

— Lakin aramızda clələri var ki, hətta sıfır da layiq deyillər. Bunlar Maksim və Aleksandr Babençikovlardır... Babençikov Aleksandr imləni belə yazıb:

*O gün qoşunu me?şədən və ba,taglıqdan çıxa,ran Igor gör,dü ki düşmənin dayan,diğə səhrada məşum bir to?z bu,rumu qalxdı o dedi və,tən uğrunda: ölmək necə də göz,əldir.*

Bədbəxtlik onda olub ki, mən uşaq kimi asta-asta, yoldaşlarım isə cəld yazılıblar. Bir də lənətə gelmiş lekeler məni bərk yubadırdı. Men çətinliklə üçüncü və ya dördüncü sözü yazdığını zaman yoldaşlarım artıq yeddincini, doqquzuncunu yazmışlar. Uzaqda, lap ar-xada oturan yoldaşlarım mənim telefonuma kor-korane bel bağlayıb, siqnalı hiss edən kimi, baş işlətmədən hətta her sözü yarıya bölrək vergül qoymağa hazır olublar. Halbuki buna bənzər bir işi yer üzündə imla mövcud olandan en islaholunmaz axmaq belə gör-məzdi.

O gündən sonra mən uzun müddət düz-əməlli nə ösküre, nə güle, nə dərindən nefes ala, nə de asqıra bildim. Qabırğalarım yaşıdlarının, xüsusilə de Babençikov qardaşlarının göstərdikləri iltifat-dan sonra möhkəm ağrıyırdı. Mən onlara həder yere sübut etməyə çalışırdım ki, heç bir böyük ixtira ilk mərhələlərde mükemmel ola bilmez: onlar mənim göz yaşlarını və etirazlarını məhəl qoyma-dılar.

Mən yalnız dördüncü gün gimnaziyyaya qayıdası oldum.

Həm dəhlizdə, həm də siniflərdə telefon bərədə səhbətlər həle də davam edirdi.

Amma Altıgözlü özünü elə göstərdi ki, sanki heç nə eçitme-yib: əks halda xüsusi səbəblərə görə onun iltifatından bəhrələnən həm Qrişka Zuyevin, həm də Babençikov qardaşlarının xidmətlərinin əvəzini ödəmeli idi.

Tezliklə imtahanlar başladı. Mən telefon bərəsində əhvalatı tamam unutdum. Lakin iki il sonra, beşinci sinifdə mənə yeni bir bədbəxtcilik üz verdi ki, bu bərədə indi sizə danışacağam. Elə o zaman

mənə telefon bərədə hadisəni xatırlatdılardı və mən elə cezaya mə-ruz qaldım ki, onu ömrümün axırına kimi unutmayaçağam.

Bu bədbəxtciliyə səbəbkar bizim gimnaziyanın keşişi oldu.

## İkinci fəsil

### “BƏLİ-BƏLİ-BƏLİ!”

Keşisin adı Meletiy idi. O, xoşxasiyyət olmağa çox səy göste-rirdi. Lakin bu onda pis alındı, çünki o çox dəymədüşər bir adam idi. Bizim hamımızın dostlara da, düşmənlərə də şəfqət göstərib, onları sevməyə borclu olduğumuz bərədə sakit səsle şirin-şirin söhbət etdiyi an birdən qəzəbdən rəngi yamyasıl olurdu:

— Siz necə cəsarət edib mənə gülürsünüz! Bondarçuk, ne üçün hırdayırsınız?

— Keşş ata, men hırdamıram.

— Yox, sən hı-rıl-dayırsan! Siz hamınız, arxadakılar, hı-rıl-dayırsınız! Bax, Loboda hı-rıl-damır! Zuyev hı-rıl-damır! Kosyakov hı-rıl-damır! Amma siz hı-rıl-dayırsınız! Nə üçün hı-rıl-dayırsınız?

— Keşş ata, biz hı-rıl-damırıq!

Dərs zamanı o hemişə nəsə dalğın olardı. Saqqalını ovçuna yiğar, gözünü bir nöqtəyə zilləyər və xəyalə dalıb təkrar edərdi:

— Bəli-bəli-bəli-bəli-bəli!

Sən dərsə cavab verirsən, amma o, adamın yanından harasa uzağa baxır, öz şəxsi fikirlərinə qapanıb yersiz söyləyir:

— Bəli-bəli-bəli!

Bir dəfə qərara gəldim ki, onun dərs zamanı bu sözü neçə dəfə təkrar etdiyini hesablayım. Hər dəfə barmağını dodaqlarında isla-dıb partanın üstündə qeyd etməyə başladım: 30... 40... 48... 53... 60...

Mənimlə yanaşı Qrişka Zuyev otururdu. İlk dəqiqələrdə o mənim hesablarına laqeydcəsinə nəzər saldı. Lakin sinifdə elə bir cansıxıcı vəziyyət yaranmışdı ki, nəsə bir işlə məşğul olmaq lazımlı idi. Və budur, Zuyev də barmağına tüpürüb partanın yarısını rəqəmlərlə yazıb doldurmağa başlayır.

Tədricən her ikimizdə bu işə aludəcilik yaranır.

Her dəfə xeyala dalmış keşiş öz “bəli-bəli-bəli”sini söyləyən kimi, biz sevincək əlimizin içi ilə əvvəlki rəqəmi silib yerinə tez təzəsinə yazırıq. Hər yeni “bəli” kəlməsi bizi uduş kimi sevindirir.

Amma tezliklə görünəm ki, Zuyev firıldaq işlətməyə başlayıb. 211 rəqəminin yerinə əvvəlcə 290, sonra dərhal 320 yazır. Onun deleduzluğunu məni əsəbileşdirir və mən əsəbi halda onun ərazisində keçib saxta rəqəmi silirəm və yerinə düzünü yazırıam: 212.

Zuyev özünü amansızcasına incidilmiş hesab edir. O fisıldayır, gözləri hədəqəsindən çıxır və iri sıfəti qızarıır.

Birden Meletiyin səsi sanki səmadan gelir:

— Zuyev... sən də... səni necə? Yaxşı, təkrar edin görüm, mən indi nə dedim.

Qəribə işdir: demək olmazdı ki, biz dərsə diqqətlə qulaq asmrıldıq. Əksinə. Bir dənə də olsun “bəli-bəli-bəli”ni buraxmamaq xatirinə biz Meletiyin hər sözünü acgözlükə dinihməli idik. Lakin məlum oldu ki, biz “bəli-bəli-bəli”dən başqa heç bir sözü eşitməmişik. Çünkü balıqçı torla suyu yox, balığı tutar.

Biz özümüzü itirmiş halda dayanıb rabitəsiz şəkildə donquydandıq. Zuyevin bəxti getirdi: onun iri, qarpız kimi yumru başı əzəldən elő ağır yaranmışdı ki, belə anlarda boynunun üstündə dayanmırı və gah sağa, gah da sola oyılırdı. Bu da onda məşəqqətlər yaşayıb tövbe etmiş kədərli bir günahkar görkəmi yaradırdı.

Onun peşman olmuş adam kimi dayanması keşiş Meletiyin xoşuna gəldi. Keşiş Meletiy ağlayan, itaetkar, həqiqir adamları sevirdi. O, gözlərini qıyıb rəssam çəkdiyi şəklə baxdığı kimi, kədərlənen Zuyevə baxıb həzz alırdı.

Sonra o, iltifatla söylədi:

— Bəli-bəli-bəli!

— Dörd yüz on iki, — günahlarına görə ağlamağa hazır, əzabkeş riyakar görkəmini qoruyub saxlayan Zuyev zorla eşidiləcək səsle mənə dedi:

— Yalan deyirsən! — mən acıqla etiraz etdim. — Dörd yüz on iki yox, iki yüz on dörd!

Səsim cingiltili olduğundan “yalan deyirsən” kəlməm, sanki gülə kimi açıldı.

Meletiy saqqalını qarışdırırdı.

— Tez yazı taxtasının qarşısına çıx, — o dedi, — və ədəbsiz şəkildə çığırmanın səbəblərini bütün sinfə elan elə.

Sonra zehmlə əlavə etdi:

— Bəli!

Bu yeni “bəli” məni məxsusi olaraq güldürdü.

— Hi-nıl-dayırsan! — Meletiy hirslandı. — Sevinirsən ki, öz mənfur davranışınla dindar Qriqori Zuyevi yolundan çıxarırsan!

Bu yerdə artıq bütün sinif güldü. “Dindar” Zuyev, əslində çox həyəsiz və söyüscül idi.

Mən Meletiy ataya o fikirləşdiyi kimi, o qədər də yaramaz olmadığını və “dindar” Qrişka Zuyevi pis yola çəkməyin heç ağlıma belə gəlmədiyini göstərmək naminə bütün hoqiqəti açıb danışmaq qərarına gəldim.

— Sizdə, keşiş baba, — mən lütfkarlıqla və yaltaqlıqla dedim, — tez-tez “bəli-bəli-bəli” söyləmək vərdişi vardır. Mən də belə bir istək oyandı ki, dərs zamanı neçə dəfə...

Meletiy mənə sözümü tamamlamağa imkan vermedi və saqqalından yapışış tüklerini qəzəblə dərtişdirmağa başladı.

Bu hərəkəti hemişə onun qəzəbinin ən yüksək səviyyəsindən xəbər verərdi: o nə qədər çox əsəbi olurdusa, bir o qədər amansızcasına saqqalını dərtişdirir və yalnız saqqalından iki, ya da üç tük çıxardıqdan sonra sakitleşirdi.

İndi isə çıxardığı tüklerin sayı on dənədən az olmazdı və çıxardıqca onları sinif jurnalının qara üzlüyünün üstünə sira ilə bir-biriinin yanına düzdü, var gücü ilə onları üfürdü, çox yavaş, zorla eşidi-leçək sakit səsle (o, əsəbileşdiyi zaman səsi homişə piçilti ilə çıxardı) sözə başladı.

Söylədi ki, o, din xadimidir — bəli-bəli-bəli! — Və imkan verə bilməz ki, — bəli-bəli-bəli! — hər yoldan öten südəmər — bəli-bəli-bəli!..

O mənim üçün hər cürə qışqırıqdan betər həmən piçiltili səsi ilə xeyli danışdı və tələb etdi ki, mən tecili sinfi törk edim.

Mən sinifdən çıxdım və qapının ağzında dayandım... Meletiy meni nəsə yabanı eşşək adlandırdı, yaramaz hərəkətlərimdən danışmağa davam edirdi. O zaman yabanı eşşeyin nə olduğunu hələ bilmirdim və sakitcə qapıdan kənara çəkildim.

Böyük tənəffüsün vaxtı yaxınlaşırırdı.

Dəhlizin sonunda stekanları və boşqabları cingildətməyə başlamışdilar.

Bizim gimnaziyayanın Puşkin adlı mühafizəcisi çirkli süfrə salmış uzun masaya südə dolu butulkalar, kolbasa, piroqlar, buterbrodlar düzmişdi.

Cibimdə dörd qəpik pulum var idi. Tez Puşkinin yanına yüyürüb ondan piroq aldım. Təzəcə piroqu yeməyə başlamışdım ki, — zinq-zinq! — zəng çalındı və bütün qapılardan gimnazistlər bayıraxışmağa başladılar.

Budur, keşiş Meletiy də əli ilə sinesindəki gümüş xaçı tutaraq iri addımlarla müəllimlər otağına tərəf təkəbbürle yeriir.

Onun yanına qaçıb deyirəm:

— Keşiş baba, xahiş edirəm bağışlayın!

Lakin ağzım piroqla dolu olduğu üçün sözlərim belə alınır:

— Keş, baxış erəm başın!

O, pirtlaşıq saçlı başını mənə tərəf çevirir. Birdən onun solğun, nazik dodaqları dəhşətli dərəcədə dəyişir:

— Sən... sən... sən!.. — deyir və əsəbdən boğularaq mənim çıynamıdən yapışır.

Mən ona heyvətə baxıram və elə o an da mənə aydın olur ki, artıq bundan sonra mənə rəhm olunmayacaq! Çünkü yediyim piroq etlə hazırlanmışdır! Bu gün də, elə bil qəsdən beşinci günə təsadüf edir. Meletiy isə bolə min dəfə bize demişdi ki, üçüncü və beşinci günlər xüsusi mənəsəb sahibləri, biz xristianlar et yemək haqqında heç düşünməmeliyik. Yoxsa bu günlerde bir tike vetçina<sup>1</sup> və yaxud, tutaq ki, lap elə mal əti də yesək Tanrı bizzən inciye biler. Mən buna bir o qədər de inanmirdim: məgər Tanrıya hər məktəblinin ağızına nəzer salmaq danxidincə deyil?! Lakin Meletiy bizi inandırıldı ki, bu mehz belədir və dərd o kafirin dərdidir ki, bu gün (cümə günü) onu lağla qoymaq üçün qəsdən əli piroqla onun qarşısına çıxmaga cəsarət edir, bəli-bəli-bəli!

Belelikle, bu cinayətkar yemeyin ceynənilməmiş tikəsi ilişib boğazında qaldı.

Anlayırdım ki, artıq mənə rəhm yoxdur və olmayıacaq da. Lakin hər ehtimala qarşı mexaniki olaraq kəkələyə-kəkələyə dədim:

— Keşiş baba, xahiş edirəm bağışlayın!

Onun məni bağışlaması özümə lazım deyildi, ancaq Rıbnaya küçəsindəki fligelde<sup>2</sup>, Makranın evində anam yaşayırıdı. O, sakit,

kədərli bir qadın idi və biliirdim ki, keşislə baş verən qovğam onun üçün böyük bedbəxtçilik olacaq.

Gimnaziyada her dəfə mənə bir bəla üz verəkən anam dəsmal götürür, onu sirkə ilə isladar və başına bağlayardı.

Bu o deməkdir ki, onun başı ağrıyacaq və o — mənim anam — günlərlə herəkətsiz, göz qapaqları qaralmış, yarımcən vəziyyətdə yataqda uzanacaqdır.

Mən Yer üzündə hər şey etməyə hazır idim, təki onun baş ağrıları keçib getsin. Buna görə de keşisin arxasında qaçıb, göz yaşları içində ona yalvarıram:

— Keşiş baba, bağışlayın məni!

Amma onun çatılmış ağıntıq qışlarından, bambalaca dik burnundan, aşağı dodağının əyilmesindən görürəm ki, bu xüsusi bir inciklikdi və bu adam qisas almadan keçinə bilməyecək.

— Xristian kimi, — o dedi, — seni bağışlayıram. Ruhani atan kimi sənin üçün dua edərəm. Ancaq şəriət müəllimin kimi isə səni cəzalandırmaq borcumdur... sənin xilasın namine.

Başımıza xeyli adam toplaşmışdı. Onların arasında Zuyevi gördüm. O, Meletiyin arxasında dayanmışdı və sadəlövh bir təbəssümə toyuq budu sorurdu. Onun enli, etli, qadın sıfətinə bənzər sıfəti toyuq yağından parıldayırdı.

Birdən Meletiy gülümseyib başını endirdi. Altıgözlü, balaca, bəzəkli başmaqlarının hündür dabanlarını taqqıldadaraq bize yaxınlaşdı və dərhal da mənə müraciət edib özünəməxsus məzə ilə dedi:

— EşitmİŞEM, sizin incesenət işlerinizdən xəbərdaram! Siz geniş — ürəkli olub mənim yanımı buyura bilərsinizmi?.. Bura... ağlamalı yere.

### Üçüncü fəsil

#### ZYUZYA

Direktor alman idi: Burqmeyster. Bir çox ruslaşmış almanlar kimi, o da rus dilində mübaliqə olunmuş şəkildə danışındı və belə sözər işlətməyi xoşlayırdı: *səs-küy, səbrim tükəndi, fu səni, ay səni, bayaq, söz yox*.

<sup>1</sup> Vetçina — qaxac edilmiş donuz əti

<sup>2</sup> Fligel — böyük binanın həyətində əlavə tikili

O bu dildə çox gözəl danışındı, amma nədənsə onun danışığı az qala üreyimi bulandırırdı.

O, həmişə adamı çox məzəmmət edərdi. Belə ki boşboğazlıından özü daha çox zövq alardı və hətta azyaşlı birinci sinif şagirdi ilə təklikdə elə təmtəraqlı nitq söyləyərdi ki, sanki qarşısında min dinleyicisi vardır.

Onun kabinetinin qapısına yaxınlaşarkən artıq orada bir "ağlayan" dayanmışdı. Bu qorxudulmuş, gözləri ağlamaqdan şışmış Zyuzya Kozelski idi.

Altıgözlü bütün bədəni ilə, böyük səylə onun üstünü elə almışdı ki, sanki onu divara tixayacaqdı. Bədbəxt təkcə kürəyi ilə deyil, eyni zamanda başı və dabanları ilə də divara elə sıxlılmışdı ki, sanki divarın onu udmasını hərarətlə arzu edirdi. Amma divar daşdan idi və Altıgözlü boş sözleri ilə istədiyi qədər ürəyini soyuda bilerdi.

— Gözlərimə inanımmı? — o, bir addım geri çekilib, söylədiyi nitqin veznинe uyğun olaraq əzik bir dəftəri yellədərək təmtəraqla danışındı. — Gözlorım məni aldatmırı? Qarşımızdakı xəyal deyil ki? Qarabasma deyil ki? Doğrudanmı bu sənsən, Kozelski? Həmən o Kozelski, hələ keçən il müəllimlərinin fəxri, valideynlərinin iştixarı, qardaşlarının sevinci, ailənin dayağı olmuşdu.

O bu tərzdə keçmişin böyük natiqlərini yamsılayaraq kifayat qədər danışa bilerdi.

O, yarım saat olardı ki, Kozelskiyə ezab verirdi və yalnız bu yarım saatın sonunda, mən Kozelskinin cinayetinin nədən ibarət olduğunu anlaya bildim.

Onun cinayəti adı cinayət deyildi.

Hadişə ondan başlayıb ki, Zyuzya bu həftə iki dənə bir qiyməti alıb, — hansı fənlərdən xatırlamıram. Bu birler sinif rəhbəri Flerov tərəfindən onun məktəb gündəliyinə qeyd olunub. O da bunu altında imza edilməsi məqsədi ilə atasına təqdim etməyə borclu idi. Borontsovski bağında yerləşən restoranın sahibi olan atası onu elə ilk pis qiymətinə görə əzişdirəcəyi ilə hədəlediyindən, o da sinif yoldaşı Tyuntinin məsləhatı ilə gündəliyindəki hər iki birləri düzəldib dörd etmişdi. İş asanlıqla başa gəlmişdi. Kozelskinin atası yalan hiss etməmiş və saxta dördlərin altında məmənuniyyətlə öz imzasını qoymuşdu.

Lakin Zyuzya təcrübəsiz firıldaqçı idi: dördü "geriyo" qaytarıb bir etmək lazımlı gələrkən isə (sinif rəhbərinə təqdim etmək üçün)

o, cib biçağı ilə əlavə xotları elo naşicasına silmişdi ki, onların yerinde iki dənə deşik əmolo gəlmişdi.

Nə etmək olardı? Əger sinif rəhbəri bu dəhşətli deşikləri görərsə, gərək onda Zyuzya evə qayıtmayayıd. Yalnız cinayətin izini itirmek lazımdı.

Elə dünən axşam Zyuzya həmən Tyuntinin mosləhoti ilə öz birlərini elə dərin bir qəbirde dəfn etmək qərarına gəlir ki, onlar də dərili bilməsinlər. Gizlice gimnaziyanın bağına gedib akasiyanın altında (torpaq bərk, daş-kesəkli olduğundan) o qəder də dərin olmayan çala qazır və orada başıbelə gündəliyi əbədi olaraq basdırır.

O əmin olur ki (buna da onu Tyuntin inandırır), gündəliyin itdiyini elan edən kimi, derhal ona bir və iki qiymətləri yazılmayan və heç bir irad qeyd olunmayan ləkəsiz, tozə gündəlik verəcəklər, o da yeni parlaq və gözəl heyata başlayacaq.

Gündəliyin gizli dəfninin tokco bir şahidi olur: nyusaundlend cinsindən olan Esxil adlı it. Esxil isə Altıgözlüyə məxsus idi. Altıgözlü her bazar günü ağızında yanmayan sıqar Esxillo dənizkənarı xiyabanda gəzisərdi. Esxilin mehribanı, insana xas gözləri vardi. Onlar Zyuzaya qardaşcasına, rəğbətlə baxırmışlar.

Elə bu mehriban it də öz ezip quyuğunu mehribancasına bulayaraq axırıncı oclaf təki, Zyuzyanı elə verdi.

Zyuzya işini yekunlaşdırıb xoşbəxtcəsinə uzaqlaşan kimi it öz pəncələri ilə mozarı qazıyır, orada dəfn olunan gündəliyi dişlerinə alır və davranışının ədəbsizliyini anlamadan düz Altıgözlünün yanına qaçır, sevimli quyuğunu bulayır və tapdığı qəniməti sahibinin hüzurunda yerə qoyur.

İndi Altıgözlü torpağa bulaşmış, əzik-üzük və cirilmiş bu gündəliyi sol əlinde tutmuşdu. Altıgözlü onu qəşəngcə, düz Kozelskinin burnunun ucunda yelləyir və cinayətkarı az qala Sibirə sürgün ilə hədəleyirdi.

Mən şəxsi müsibətlərim barəsində elə dərin fikrə dalmışam ki, Zyuzyanın nə vaxt getdiyindən xəberim olmayıb. Bilirdim ki, məni də belə əzablı bir sınaq gözləyir: düz bir saat divara qısilib, Altıgözlünün monoloqlarına qulaq asmalı idim.

Lakin mosolə mənim gözlədiyimden daha pis istiqamət aldı.

O dərhal öz hədələri ilə ildirim kimi üstümə hücuma keçdi.

Onun sözlərindən belə məlum oldu ki, yer üzündə məndən qatı cinayətkar yoxdur, mən kilsənin adətlerini lağə qoyuram, dindar Zuyevi yoldan çıxarıram, imla yazısı zamanı siqnal verilməsi üçün onlarla ləvazimat düzəldirdim (bax nə zaman telefonum barəsində xatırlandı) və yoldaşlarımı qəsdən səhv siqnalalar ötürürəm ki, onlar sıfır alsınlar..

- Qəsdən?!

- Qəsdən! Qəsdən! Düşünürsən ki, mən bilmirəm, - Altıgözlü mənə bir qodor də yaxınlaşaraq çığırdı, - sən İosif Kozelskinin başına yeritmişən ki, birləri dörd eləsin və gündəliyi ağacın altında basdırısm!

- Mən?!

Sənki qamçı ilə gözlerimin üstündən zərbə endirdilər.

Mən çığırıb Altıgözlünün düz üzünə dedim ki, bütün bunların hamısı yalandır, yalandır, yalandır və o öz nitqini davam etdirməyə səy göstərən zaman isə əllərimlə cəld qulaqlarım bərk-bərk tutdum ki, bu dözülməz yalanları eşitməyim.

Altıgözlü mənim əllərimdən yapışib qulaqlarından aralamağa başladı. Lakin mən səylə ona müqavimot göstərdim.

Nəhayət o, əllərimi qulaqlarından aralamağa nail oldu və natiqlik istedadının hər cürə ibarələrindən məhrum tərzdə - qulağıma çığırıb bildirdi ki, mənim özbaşınalığım haqqında şuraya məlumat verəcək və mənə töhmət elan olunana qədər o məni iki həftəlik gimnaziyadan xaric edir... və qoy sabah, şənbo günü... və yaxud bazar ertəsi... anam onun yanına gəlsin, hansı ki, hansı ki... Bir sözə, o şəxsən anamla səhbət edəcək... və qoy o özünü qinasın ki, məni çox pis tərbiyə etmişdir.

## Dördüncü fəsil

### KƏDƏRLİ YOL

Bu dəfə gimnaziyadan evə üzgün halda qayıdırdım. Yadimdadır, qonşuluqda yaşayan Lyonya Aliqeraki adlı balaca oğlan qaçaraq mənə yaxınlaşdı, əlində tutduğu və içində bişli bir balıq olan iri şüşə bankanı mənə göstərməyə başladı və mən də az qala bu bankanı daşın üstünə sahib sindiracaqdım.

Kanatnaya küçəsinə burulan zaman, ağızına qədər qamışla yük-lənmiş arabanın yaxınlıqdan keçdiyini gördüm.

Hələ bu vaxta kimi mənə bir dəfə də olsun qamış yüklü araba rast gəlməmişdi ki, ondan özüme qamış gövdələri dərtib çıxara bilim.

Hər hansı bir qamış gövdəsi mənim üçün əsil var-dövlet idi. Ondan tüklü nizə düzəldib, arxa həyətdə Vaska Peçenkinin orduşu ilə döyüşmək olardı. Ondan tütək qayıtmək olardı və dəli Benkanın pəncərəsi ağızında o, "vəhşilər" - deyə qışqırana qədər çalmaq olardı.

Ondan çərpələng üçün çərcivə düzəldib elə uzağa uçurmaq olardı ki, hətta bizim küçənin ən məşhur çərpələng uçurunu axsaq dəmirçi Peçenkin özü həsəd aparardı.

Lakin bu gün mən yüksək yaxınlaşmağa səy belə göstərmədim. Baxmayaraq ki, küçədə heç kim yox idi və bir neçə qamış gövdəsinə sərbəst dərtib çıxara bilardım.

Kanatnaya və Rıbnaya küçələrinin kəsişdiyi yerde ayağıma yumru, yüngül, cingiltili səs çıxaran tənəkə ilişdi.

Başqa vaxt mən mütləq onu çəkmənin burnu ilə elə vurardım ki, o gurultu ilə körpü daşlarının üstü ilə uçardı, mən də arxasında qəçib onu düz darvazanın ağızına kimi qovardım, sonra isə sabah gimnaziyaya gedərkən onu yolboyu geriyə qovmaq məqsədilə zibil tul-lantılarından hansısa birinin arasında gizlədərdim: bu mənim ən sevimli eyləncələrimdən biri idi. İndi isə acıqla onu vurub kənarə tul-ladım və həmişə olduğundan bir az da artıq belimi bükdüm. Çünkü uşaqlıqda ciyinlərim çox çıxmışdı və hər hansı bir bədbəxtlik üz verən zaman sual işarəsi kimi oyılardım. Buna görə küçəmizin oğlanları məni "qozbel" adlandırdılar.

Əger anam məni danlasayıdı və yaxud döyseydi, mənim üçün daha yüngül olardı. Amma o heç bir söz dəmədən yatağına uzanaraq rəngi saralar, göz qapaqları qaralar, başı ağrıydı. Demək olar ki, həyat onun üçün bir neçə gün dayanardı... Bazar ertəsi anam gücdən düşmüsə vəziyyətdə yatağından qalxıb ayaqlarını zorla sürüyərək Altıgözlünün yanına gedən zaman hali necə olacaq? Altıgözlü də evəzində öz bəlağətli danışışı ilə onu əldən salacaq, təntənəli səsle deyəcək ki, oğlunuz yaramazdır və onun tekə bir yolu var, o da sefillikdir.

Mənim anam çox mərd qadındır. Hoyatda onun tekə bir qorxusu var: təki məni gimnaziyadan xaric etməsinər. O, ölümündən çox bundan qorxur.

Eve qayıtmağa dəhşətli dərəcədə həvəsim yoxdur. "B.I. və M.I.Sarafanov qardaşlarının gastronomiya ticarəti" adlı iri mağazanın qabağında dayanıram və bir-bir kolbasalara, zeytunlara, kürülərə, balıqlara, pendirlərə baxıram.

Bu mağaza mənə dəbdəbəli saray kimi görünür. Buraya mən ahıcı kimi də gəlirom. Hər dəfə, anamın pulu olan zaman ovcumda yarımmamatlıq qaçıb bura gəlir, özümü mühüm şəxs kimi hiss edib lovğa satıcıya deyirəm:

- Bir çetver<sup>1</sup> vetçina və bir çetver yağ!
- Və lovğa satıcı cıtlamlı soruşur:
- Daha nə emr edirsiniz?
- Və mon də vüqarla cavab verirəm:
- Heç nə!
- Buyurun cassaya! – lovğa satıcı söyləyir.

Nə vaxtsa kürünün dadına baxmaq üroyimdən keçirdi. Deyirlər, o, olduqca dadlıdır, amma qiyməti o qədər bahadır ki, onu yalnız generallar və nazirlər yeyə bilirlər. Yaxud da madam Şerşeneviç kimi varlılar. Maraqlıdır, Altıgözlü də kürü yeyirmi? Əlbettə yeyir. Hətta iri qaşıqla.

Adətən mağazanın qarşısında mənə güclü iştahə gəlir. Belə ki elə bilirem vitrində nə varsa hamisini ycyərəm. Amma bu gün hətta kürü də məni özüñü colb eləmir. Baxmayaraq ki, bütün gün ərzində yediyim yalnız lənete gəlmış atlı piroq olmuşdur.

Yoluna davam edirəm və belimi bir az da çox əyirem, sanki çantama kərpic doldurublar. Yanımdan Spinoza adlandırdığımız sarışın və seyrək qasılı gimnazist keçir. Bu bizim gimnazianın sekizinci sinif şagirdi Lüdvik Meyerdir. Qaşqabaqlı alnı, təbəssümsüz gözləri, ifadəsiz şışkin sıfəti vardır. Açıq kitabı çənəsinə söykeyib, gedə-gedə oxuyur. Vaska Peçenkinin dəmirçixanasından bayıra yürüən uşaqlar onun ayaqlarının altına hər cürə zir-zibil tullayırlar ki, təki o büdrəsin və kitabı əlindən salsın.

Lakin o büdrəsə də, oxumağa davam eleyir. O, həmişə və hər yerde oxuyur, hətta ən əlverişsiz yerlərdə belə: bulka mağazasında, hamamda, qəbiristanlıqda. Buna görə də mən onu dünyanın on elmlı və ağılı adamı hesab edirəm.

<sup>1</sup> Çetver – hər hansı bir ölçü vahidinin dördə birinə bərabər ölçü vahidi

Başqa vaxt mən mütləq bu acıqlı uşaqları qovardım. Amma bu gün dərhal onları unuduram və öz dərdimi çəkə-çəkə yoluma davam edirəm.

Göresen, anam inanacaqmı ki, mənim heç bir günahım, heç bir günahım yoxdur?.. Əgər varsa da, lap azdır... Elə bu da mənim Melletiə baş qoşmağımı səbəb oldu... Təkcə buna görə adamı gimnaziyanın qovmaq olarmı?..

Bu da madam Şerşeneviçin balaca eyvanları olan, yapma fiqurları qopub tökülmüş üçmərtəbəli evi. Bu da madam Şerşeneviçin özü: bolonkaları<sup>1</sup> ilə gəzir. Onun özü də elə bolonkaya oxşayır: oynaq, qıvrımsaçlı, balaca. Qulaqlarında bublikə oxşar yumru, iri sırgalar.

– Salam! – deyə o qışkırb məni salamlayır. – Siz nə üçün belə əyilmisiniz? Sizin ki yetmiş yaşıınız yoxdur!

Əslində, onun mənimlə azacıq da olsa belə işi yoxdur. Amma işvə ilə və cingiltili səsle çıqırmamasına səbəb o biri terəfdə, kazarmanın uzun birmərtəbəli binasının darvazası ağzında yiğışan yunkərələr<sup>2</sup> və poruçiklərdir<sup>3</sup>. Elə onlara görə də o öz bolonkaları ilə burada var-gel edirdi. Yunkərler və poruçikler yolun o biri tərefindən onu xoş sözlərlə sesləyir, onun gözəlliyyinə heyranlıqlarını bildirir və rəqsə dəvət edirdilər. O isə onlara yox, bolonkalara baxaraq bərkdən və hiyəlegercəsinə gülürdü.

## Beşinci fəsil

### SİNDİLİNDE

Hə, mənim anam çox ürəklili qadındır. Altıgözlüdən savayı, görünür, o heç kimdən qorxmır. Bir dəfə o, gecə yarı madam Şerşeneviçin evinə basqın edən oğrunun öhdəsində necə də maharetlə golmişdi! Axı onda anam tok olmuşdu və oğru onu ölenə qədər də döye bilordı.

<sup>1</sup> Bolonka – ağ, yumşaqtüklü ev iti

<sup>2</sup> Yunkər – çar Rusiyasında hərbi məktəb tələbesi

<sup>3</sup> Poruçik – çar ordusunda zabit rütbəsi

Bu hadisə üç il əvvəl baş vermişdi. O zaman madam Şerşeneviç evdə olmamışdı. O, əri ilə Kiyeve gətmış və mənzili kimsəsiz qalmışdı. O, kimsəsiz mənzili qorumağı anamdan xahiş etmişdi. Anam yay aylarında mənimlə və Marusya (Marusya mənim böyük bacımdır) ilə birlikdə onlarda məskunlaşmalı oldu.

Bolonkalar da bizimlə qalırdı. Onlara xüsusi yemekler verilməli idi və bu səbəbdən də tez-tez bazara getmək lazımlı gəlirdi. Güllərə qulluq olunmalıdır idi. Madam Şerşeneviçin də çoxlu gülleri vardı və onları səhər-axşam sulamaq lazımdı. Eyni zamanda madam Şerşeneviçgildə, demək olar ki, hər yerdə: divanın içində, divar kağızlarının, taxtların altında, hətta güzgüllerin və şəkillorın arxasında da məskunlaşmış tam bir batalyon taxtabitini möhv etmək lazımdı. Anam bütün gününü bu işlərə həsr edirdi.

Bir dəfə bürküllü, aylı gecələrin birində itlərin hürməsi anamı yuxudan oyadır. Qapısı küçöyə açılan yeməkhanada madam Şerşeneviçin bolonkalarının dördü də zingildəyirdi. Anam yarıngeyinmiş vəziyyətdə tez ora qaçırlar və görür ki, düz pəncərənin qarşısında, işıqlı bir yerdə, fuksiyaların<sup>1</sup>, oleandrların<sup>2</sup> və fikusların<sup>3</sup> arasında bir kişi fiquru dayanıb. Anam diqqətli baxırdı: on yeddi yaşlarında, bəlkə bir az da az yaşı olan, pintlə, başı açıq, pirtlaşiq saçlı səfil bir adam ikinci mertəbəyə dırmaşaraq (yəqin ki, su borusu ilə), bitkilərin arasında ilişib qalıb və bütün bədəni əsir. Üstünə ayın işığı düşən bolonkalar onu yarımdaireyə alıb, ele səyələ madam Şerşeneviçin əmlakını qoruyurlar ki, hürməkdən, hətta artıq xırıldayırlar.

Pinti adam anamı görən kimi pəncərənin qarşısından hansısa gül dibçeyini götürüb, kal səsle söyüş söyərək dibçeyi bomba kimi bolonkaların üstüne tullayır. İtlər zingildəyib ulayırlar və elə o dəqiqə də hərəsi bir tərəfə qaçıb dağlışırlar. Amma dərhal da bir yere yiğişib yenidən həvəslə hürməyə başlayırlar.

Anam sakitcə ona deyir:

— Axmaqsan, axmaq! Kim ay işığında oğurluğa gələr? Bir də niyə çığırıb bütün küçəni başına götürmüsən? Yoxsa, isteyirsin ki, səni tezliklə qamarlasınlar?

<sup>1</sup> Fuksiya – kūpoçiqayı

<sup>2</sup> Oleandr – qırmızı və ağıçəkli hemişəyaşıl kol bitkisi

<sup>3</sup> Fikus – hemişəyaşıl bezok bitkisi

Oğru pis söyüslə cavab verir və iri bir dibçayı götürüb var gücү ilə anamın üstünə tullayır. Anam yavaşça əyilir və dibçək arxasındaki boş akvariuma dəyir.

Bütün bu səs-küya yuxudan oyandı. Otağa qaçıb, hər ehtimala qarşı dünən axşam yatmadan qabaq qoz ağacılarının yanında sindirdiğim çuquş şamdanı götürdü. Bu zaman anam oğruya sakit, soyuq bir tərzdə müraciət etdi, sanki onun üçün kitabdan nəsə oxuyurdu:

— Gör, sən nə qodər vecsiz adamsan ki, hətta oğurluğu da bacarmısan. Yanına xoşluqla gələrdin, mənse sənə sala da, cörək də vərədim.

Yalnız indi nə etmək lazımdı olduğunu anladım və gizli yolla dalandarın arxasında yüyürdüm.

Mənim taqqılıtmı qonşu mənzildən general arvadı Yelçovanın bağlı və nehəng bədənlı denşik<sup>1</sup> yürüüb bayırı çıxdı. O cəld qorodovoyun<sup>2</sup> və mühafizəçinin arxasında qaçıdı.

Anam bu adamları soyuq qarsıladı:

— Gecikmisiniz. O indi Allah bilir haradadır... – və köhnə Staro-Portofrankovskaya küçəsi istiqamətini göstərdi.

Onlar çəkmələrini taqqıldadaraq qaçıb getdilər və tezliklə eşildildi:

— Tutu-un!

Bu vaxta kimi belə səsləri hər gecə eşitmək mümkün idi.

Beş dəqiqə keçdi. Birdən anam sakitcə dedi:

— İndi isə çıx!

Dəhlizdəki alt paştarlar yiğilmiş uzun sobotdən pinti oğrumuz çıxdı.

Əslində o, anamın ayaqlarına düşməli və təsirlü səslo deməli idi: “Həyatımı xilas etdiyinizə görə sizə təşəkkür edirəm, geniş ürəklü xanım”. Amma o yalnız tüpürüb, sonra saçını qaydaya saldı və yenidən pis söyüş söydü.

Anam şikəst adama baxırmış kimi tössüfle ona nozor saldı və tolesik yeməkhanaya, döşəmədə saxsı qabların arasında tökülüb qalan, qırılmış, əzik-üzük olmuş güllərin yanına üz aldı.

Oğru anamın cold işləməsini izleyərək, ona küt-küt baxmağa başladı.

<sup>1</sup> Denşik – zabitə xidmet edən əsgər

<sup>2</sup> Qorodovoy – çar Rusiyasında polis

— Adın nədir? — anam bulaşmış döşəməni tortomız silib təmizlədikdən sonra ondan soruşdu.

Öğru bir qədər susduqdan sonra açıqla cavab verdi:

— Sindilinder.

Anam bu qəribə ada zərrə qədər də təəccübənlənmədi.

— Hə, Sindilinder, orada mənim nahardan qalma yemeklərim var.

Öğru ac yirtıcı kimi acgözlükla anamın yeməyinə girdi. Bu hadisədən sonra ailəmizdə uzun müddət yeməyi çeynəməyib tələsik udan adama məsəl çəkilərdi: "Nədir, Sindilinder kimi yemək yeyirsen?"

O yeyib doyandan sonra tələsik getmek istədi. Amma anam ona elə dehlizdə — sobotin üstündə gecələməyə icazə verdi. Çünkü qorxurdu ki, darvazanın ağızında onu tutu bilerlər.

Şəhər Sindilinder getdi və biz uzun müddət onu görmədik.

Üç aydan sonra, artıq öz evimizdə olarken mən skarlatın xəstəliyinə yoluxdum. Xəstəlik ağır keçirdi. Həkim Kopp hər gün gəllirdi və üç gəlinin hər birində iki manat — böyük məbləğdə pul alırdı. Dərmanlardan əlavə, ondan hələ iki dəfə çox tibbi müayinəyə xərcləndi.

Qişa yaxın tamam kasıbladıq. Anamın fil sümüyündən olan baş sancığı, qızıl bilərziyi, samovar, mis qazan, yumru sədəf düymə, hətta Marusyanın qara rəngli saatları da lombarda qoyuldu. Əvəzində qəşəng, xışılılı, üstündə hansısa gerb şəkilləri və naxışlar olan yaşıl-bənövşəyi rəngli qəbzələr aldıq. Səkkiz gözəl qəbz, hansı ki, sağalandan sonra yatağında onları bir-bir seçib, saatlarla tamaşa edərdim.

Bir dofo anam əlində axırıncı zinət əşyamız — karel tozağacından hazırlanmış mücrü lombardda, piştəxtanın yanında dayanmış zaman, birdən növbədə Sindilinderi görür.

Sindilinder ona baxıb gülür:

— Hi-hi! — ve hiyəlegercəsinə ona göz vurur.

Qoltuğunda qəribo formaya malik burnu uzun Türkiyə qəhvədanı varmış. Yəqin ki, yayda bağ'a gedənlərdən oğurlayıbmış.

— Oy, siz necə də quru çömçəbalığına dönmüşünüz! — O gülümşəyərək, sanki anama kompliment söyləyir. — Adamın size lap yağı gəlir!

Çömçəbalığı — bir cüre quru balıqdır.

O, anamın arıqlamış sıfətindən və bir də girov qoymağa gətirdiyi həmən, elə də böyük dəyeri olmayan mücrüdən anlayır ki, ona nəsə bir bədbəxtçilik üz verib. Anam ona mənim skarlatine yoluxmağımdan danışır. O, anamı darvazanın yanına qəder ötürür. Axşam isə köhnə dostlar kimi bize gəlib, heç bir söz demədən iplə səliqəli şəkildə bağlanmış manatlıq pul baratını səxavətlə anamın qarşısına qoydu.

— Tez onu yiğişdir, — anam dedi, — yoxsa Simonenko konu çağıraram.

Simonenko məhəlləyə baxan polis məmər idi və bizim evde yaşayırırdı. O hər axşam trubada ifa etməyi xoşlayırdı. Elə indi də onun trubasının qırıq-qırıq üzücü, çarəsiz səsi eşidilirdi.

Sindilinder güldü.

— Hi-hi. Çağırmazsınız. Bilirom.

Anam əsəbileşdi və Sindilinderi qovdu.

Tezliklə o yenidən göründü və hiss olunmadan, tədricən ailənin adamına çevrildi.

"Anamın oğrusu" — Marusya onu belə çağırırdı.

Qaranlıq düşəndən sonra pişik yerişi ilə qızılara məxsus səssiz addımlarla gələr və zibil quyusunu örtən pashı dəmir təbəqə belə cingildəməzdı. Quyu bizim pəncərələrin yaxınlığında qazılmışdı. Küçədən bize gələn hər kəs dəmir təbəqəni tapdalayar, o da kip örtülməyən barmaqlıqlara çırpılar və bu zaman bizim üçün qapı zöngünü əvəz edən taqqıltı eşidilərdi.

Təkcə Sindilinder bu dəmir təbəqəni elə ustalıqla tapdayıb keçərdi ki, azacıq səs belə eşidilməzdı.

Heç kimlə salamlasmadan birbaşa mətbəxə keçər, kətildən vədrəni götürüb boşalmış çəlləyi doldurmaq məqsədi ilə su gətməyə gedərdi.

Belə ki anam daima loyonda pal-paltar yuduğundan ona çoxlu su lazımlı gedərdi. Bizim həyətdə isə su kranı yox idi. Anam da, Marusya da, mən də uzaqda yerləşən qonşu evlərdən birinin dal həyətindən su gətirib doymaq bilməyən çəlləyə yuxarıdan töküb onu doldurmağa məcbur idik. Bu da bizi lap eldən salırdı.

Dörd vədrə gətirirsən, gözlərin qaralır, əllerin, ayaqların əsir, amma hələ beşincisini, altıncisini, yeddincisini getirməlisən. Yoxsa anam özü getməyə məcbur olurdu. Lakin mən də, Marusya da anamızı bu işdən azad etmək istəyirdik.

İndi isə Sindilinder çelləyi dolduran əsas adama çevrilmişdi. Məlum oldu ki, o, anamın ilk dəfə onu adlandırdığı kimi bir o qədər de “veçsiz” deyilmiş.

O nəfəs almadan belə, yaşıl rəngli vedrəmizlə yorta-yorta tələsik uzaq “krana” gedir və yalnız neinki çellək, hətta dəhlizdə olan balaca çellək, alt paltarları qaynatmaq üçün istifadə olunan tənəkkə qab (hansı ki, plitənin üstündə qoyulub), qara vedrə və gül-ləri sulamaq üçün istifadə olunan susəpən dolduqdan sonra dayanıb dincini aldı.

Ümumiyyətlə, o dərhal ailəmizin təsərrüfat işlərinə qoşulası oldu. Bazar günləri anam onu mənimlə bazara siyənək balığı, pomidor, badımcan, armud, “qarğıdalı sıyığı” (qarğıdalının qıçısından) almağa göndərərkən, o hər qəpiyin üstündə elə möhkəm haqq-hesab edərdi ki, doğrusu, mən vicedən əzəbi çəkir və bazar alverçilərinin qarşısında qızarırdım...

Gah Sindilinder haqqında, gah öz dərdim haqqında, gah da anamı düşünorok heç hiss etmədim ki, nə vaxt həyətimizə gelib çatmışam, səs çıxaran dəmiri necə tapdalamışam (adətən çalışardım bütün ağırlığını onun üstünə salıb ki, bərkdən səs çıxarsın). Və beli bükülmüş, ağlamağa hazır vəziyyətdə üç taxta pilləni qalxıb, anamın “qonaq otağı” adlandırdığı yegane otağımıza daxil oldum.

#### Altıncı fəsil

#### ANAM. FOMA DAYI

Anam ütü taxtasının yanında dayanıb, mis parçdan ağızına su alır, ovurdularını şisirdir, sonra isə dodaqları ilə “pfr! pfr! pfr!” – eləyirdi.

Qarşısındaki ütü taxtasının üstünə sərilmüş kişi köynəyinə ağızından xırda su damcıları sıçrayırdı. Sonra cəld çevrilmiş samovar dəmkeşinin üstündən ütünü əlinə alırdı. Ütü də köynəyin üstündə elə şən-şən rəqs etməyə başlayırdı ki, sanki belə bacarıqlı əllerin onu idarə etməsindən hezz alırdı.

Anam qaraqashlı, yaraşıqlı, hündürboylu qadın idi. Onun düz və gözəl sıfəti vardı. Amma bir neçə yerdə çiçək xəstəliyindən ləkələr

qalmışdı. Anam kəndli ailosunda doğulmuşdu və oralarda töbii çiçək xəstəliyi adı xəstəliklərdən sayılırdı.

Heç vaxt eşitməmişdim ki, kimse anamı paltaryuyan adlandırsın. Əger eşitsəydim, doğrusu, çox təəccübənerdim. Buna baxmayaraq, həmən qış o, belini qaldırmadan özgə paltarlarını yuyurdu və buna görə aldığı pullar, çox güman ki, onun yeganə qazancı idi.

Anam özünü məğtrur və qürurlu aparırdı. Qonşularдан heç kimlə tanışlıq yaratmamışdı. Bayram günləri evdən çıxarkən elinə krujevalı elcək geyinər, başına şüşə muncuqlarla bəzədilmiş qara şlyapa qoyardı. Amma paltar düyünçələrini evə qonşu dalandarın qızı Malanka gətirərdi. Qız da azca çopur idi. Həmən Malanka o zaman həyətdə sarayla yaxınlıqda bitən iki bədmüsək ağacı arasında pəncərəmizin qarşısından kəndir çökib, paltarları “qorisşə”də (çardağa bələ deyilirdi) asırdı. Malanka anama “xanım”, bizim artırmaya armud, alma, yunan balqabağı, xiyar satmağa gəlen alverçilər isə “madam” deyərdilər.

O, paltarları yalnız gecələr, hamidən gizlin yuyardı. Amma bütün günü əlində ütü taxtanın qarşısında ayaq üstə dayanardı. Otağımızı bu ütü taxtasız, hətta təsəvvür bələ eleye bilmirdim. Otaq o qədər də böyük deyildi, amma yaraşıqlı idi. Orada çoxlu pərdələr, çiçəklər, bəzək vurulmuş məhrəbalar var idi və onların hamısı tərtəmiz olub parıldayırdılar. Belə ki anam təmizliyi çox sevirdi və səliqə-sahman üçün ukraynalı qəlbini belə verməyə hazır idi.

O, pilləkənin bizim qapıya gətirən boyanmamış üç pillesini hər şənbə hamam lisi ilə yuyub təmizləyərdi. Bir dəfə ay işığında pəncərədən onun həyətdə cyvanımızın qarşısındaki meydançaya döşənmiş hamar, enli pilitləri necə yuduğunun şahidi oldum. Bəs samovar! Bəs şamdanlar! Bəs mis həvəngdəstə! Anam onları, hətta tamamilə təmiz olduqda bələ silərdi. Gecələr o, ikidə-üçdə yatardı və əger birdən mənzilimizin altında düzəldilmiş zirzəmini əhənglə ağartmaq ağılna gələrdi, bu qısa istirahətdən də həveslə intina edərdi.

O, madam Şerşeneviç barəsində həqarətlə deyərdi:  
“Qızıl sırgalar taxır, amma boynunu yumur!”

Əger o, bir dəfə divanın altında toz və yaxud şkafın arxasında hörümçək toru görseydi, yəqin ki bunu özünə bağışlamazdı. Anam

özüne həddən artıq hörmət eden qadın idi və heç vaxt heç kimə eyilməz, heç kimdən heç nə xahiş etməzdı.

O, cənublular kimi ahənglo və yumşaq yarı ukraynaca, yarı rusca dənişardı. Marusya tez-tez düzeliş edərdi:

— Belə demirlər!

Lakin o, sözləri başqa cür tələffüz edəndə, nədənsə mənim xoşuma gəldirdi.

— Ah, ana, sən yenə də belə dedin! Elə yox, soğan demək lazımdır! — Marusya onu öyrədərdi.

Anam öz gözəl ukraynalı danışığından elə utanardı ki, özgə adamların yanında susmağa üstünlük verərdi.

O çox sadəlövh adam idi. Bize gələn alverçilərdən alma, armud və yaxud tutaq ki, gilas almazdan əvvəl sadəlövhcəsinə soruştardı:

— Meyvələr yaxşıdır?

— Yaxşıdır, madam, yaxşıdır! — Alverçi qadın səbəti bürüyən milçekləri əli ilə qovaraq həmişə eyni cavabı verərdi.

Qiyməti öyrondikdən sonra anam növbəti sualını verərdi:

— Bəs bu qiymətə baha deyil?

— Baha deyil, madam, baha deyil!

Alverçi qadın satdığı malı şübhə doğuran tərezisində çəkərkən, anam soruştardı:

— Təroziniz necə, düz çəkir?

— Düz çəkir, madam, düz çəkir!

Bu cavablar anamı tam qanc edərdi və ucuz qiymətə yaxşı meyvələr aldığına əmin olardı.

Buna baxmayaraq, əgər o görsəydi ki, kimsə onu aldadır, çox güman ki, nəzakətli olmayı üstün sayar, onu aldadan adama bu barədə nəsə deməyə imkan verməzdı.

Gecələr o, zirzəmimizi yuyarkən və yaxud metbəxi lif firça ilə ağardarkən işin ahənginə uyğun olaraq öz-özüñə sinədən gələn yavaş səsle zülmüma edərdi: "Oy, haydi gedek, haydi gedek", "Oy, albalı ağacı altında, gilas ağacı altında". Və mən yatarkən uzaqdan qulağıma dəyən bu gözəl mahniları dinləməyi xoşlaşardım.

Özgə vaxtlar o demək olar ki, heç zaman oxumazdı. Əgər hiss etseydi ki, kimsə ona qulaq asır, sözünü yarımcıq qoyub dərhal susardı.

Biz ona Qoqoldan və yaxud Kvitka-Osnovyancıdan<sup>1</sup> oxuya rəyən o çox güleyən olurdu və elə qazqanaq çəkirdi ki, hətta adəm ona baxmağa belə qorxurdu. Amma mən onun adamların arasında heç vaxt nə bir dəfə güldüyü, nə də heç olmasa bir dəfə də olsun heyətdə qonşuların yanından keçərkən gülümşədiyini görməmişəm. Ümumiyyətlə, o, adamlarla çox ciddi rəftar edərdi. Nə birinin ad gününə getməzdı, nə toyuna. Kiməsə qonaq da getmirdi. Hər dəfə tek qalarken üzündə böyük kədordən doğan bir ifadə əks olunardı.

Amma bu gün anam elə şən görünürdü ki, sanki onun həyatda heç bir dərdi yox idi. Məni gənclərə moxsus hərəketlə nəzərdən keçirir və hansısa şən bir hadisəni danışmaqdan özünü zorla saxlaya bilirdi.

— Bu vaxta kimi harada idin? — O tənəsiz soruşdu.

Hələ evə gelərkən küçədə qərar vermişdim ki, bütün həqiqəti dərhal ona söyləyəcəyəm. Kandara ayaq basan kimi ona deməyi lazımlı bildiyim frazaları da artıq hazırlanmışdım: "Ana, xahiş edirəm, qorxma... Hər şey əla olacaq... Sənə namusla söz verirəm. Altıgözlü məni gimnaziyadan qovdu".

Amma indi, xüsusilə o belə şən olduğu bir vaxtda onun üstüno bələ ağır dərdi yükleyə bilmərəm!

Yaxşısı budur sonra deyərəm... axşam... yaxud da sabah çay masasının arkasında. Sabah, sabah sekkizin yarısında... Bu gün iso onu pərişan etməyə dəyərəm.

Vaxtin uzadılması məni dəhşətli dərəcədə sevindirdi. Mən belə sadə xarakterə malik idim. Ona görə də dərhal əhvalım düzəldi və heç nə olmamış kimi anamdan bu gün nə baş verdiyi, divanın çexolunun nəyə görə çıxarıldığı barədə soruşturmağa başladım.

Anam cavab vermedi. Lakin astadan gülüb çənesinin hərəkəti ilə dəhlizi göstərdi. Cəld ora cumdum və o doqıqə də mixdan asılmış qamçını gördüm. Necə olub ki, onu görməmişəm! Heyranlıqla qamçını götürdüm (indi də qamçının sahibinin əl izindən hamarlanıb işildayan əyri dəstoyunu xatırlayıram) və özümdən çıxıb qışqırdım:

— Foma dayı gəlib! Foma dayı gəlib!

Kədərimdən, demək olar ki, heç bir əlamət qalmamışdı. Ətrafimdə olan hər şey mono gözəl və nağıldakı kimi görünürdü. Mət-

<sup>1</sup> Kvitka-Osnovyancı — Ukrayna yazıçısı, "Pan Xalyavski" adlı humoristik romanın müəllifi

bəxə qaçıb əlimdəki qəşəng qamçını elə hey şaqqıldadır, amma Foma dayını orada görmürəm. Zirzəmiyə, saraya baxıram. Onu çarpayının altında, çelləklerin arxasında axtarıram və mənə elə gəlir ki, onu tapsam dərdim tamamilə buxarlanıb yoxa çıxacaq. Yenidən anamın yanına yürüürəm və soruşuram: "Bəs Foma dayı haradadır?". Lakin anam sırlı-sırlı gülüb deyir ki, o hansısa Furnikin yanına getdi, — məni çox gözləyib, sonra isə tek, uzağa, Təpənin üstünə — Furnikin yanına gedib və qayıdır-qayıtmayacağı məlum deyil. Amma mən onun doğma iyini hiss edirəm: qatran iyini, balın, kənd çörəyinin və başqa, yenə də rahat, poetik nəyinsə ətrini.

— O buradadır! — qışqırıram. — Buradadır!

Və doğrudan da, o burada, iki addımlıqdadır. Anbarın qapılarını taybatay açıram: budur, əynində ağ kotan köynök, qara saqqallı gözəl bir kişi özünü xəlvətə verib dayanıb və zərrə qədər qımlıdanmadan mənə baxır. Anamsa gözloru yaşaranaya qədər gülür. O belə sürprizləri xoşlayır. Mənsə dərhal qışqırmağa başlayıram:

— Qarğıdalı dəni! Qarğıdalı dəni!

Ona görə ki, Foma dayı hər dəfə gələndə özü ilə ağ rəngli kətan torbada qarğıdalı dəni gətirirdi. Özü də ki, bu dənlər adı yox, qəribə olurdular. Onlar bize tilsimlənmiş kimi görünürdüllər.

Onları suda islat, at duxovkaya və sanki atəş açmağa başlayırlar (yalnız "pix! pix!" — cəsidi) və canlı kimi atılıb-düşürülər; cələ ki tullanmağa başladılar, dərhal götürmək lazımdır ki, yanmasınlar. Bu zaman görərsən ki, sarı dənələr ağ rəng almış və sanki qəribə çiçəklər açmışlar. Mən bütün günü bərk qızmış duxovkanın qarşısında dayanıb ora yeni-yeni dənlər atmağa və qarnımı doyuncaya qədər doldurmağa hazır idim.

Hətta mənim özümə də təəccübü'lü görünürdü: necə olurdu ki, belə ağır dərdim olduğu bir vaxtda yüngüllük edib qarğıdalı dənəsinin hər səsinə sevinirdim.

Bir sözlə, məni tamamile tərk etməmişdi. Mən onu hətta dayımın quzu dərisindən tikilmiş papağını başıma qoyaraq həyətə qaçıb vəhşi kimi atılıb-düşəndə də, zibilxanada qamçını şaqqıldadanda da hiss edirdim. Amma uşaqlar mənə baxıb həsəd aparırlıdalar.

— Mənim kirpmış var! — uşaqlara uca seslə deyirəm. — Onu mənə Foma dayı gətirib.

Onlar da həsəddən içlərini çəkib, arxamca pilləkənlərlə zirzəmiyə enib kirpiyə elə heyranlıqla baxırdılar ki, sanki o, kirpi yox, kenquru, ya da fildir.

Kirpiyə sahib olduğum ilk anlarda elə sevinirdim ki, sanki o mənə çox ezip bir şeydir. Onu qırmızı çuğundura, kələmə, hətta Marusyanın mənə nahara verdiyi bronzaya<sup>1</sup> qonaq edirdim. Onunla bütün uşaqların qarşısında fəxr edirdim. Lakin uşaqlar gedəndən sonra kirpi ilə tek qaldım və ağlamaqdan gözlərim işişdi. Əger o bilsəydi sabah mən hansı bedbəxtliyin astanasındayam və bir neçə gündən sonra məni nelər gözləyir, dərhal mənimlə dostlaşar, bütün tikənləri ilə mənə qışalar və mehriban pişiklər kimi xoruldayarı. Amma o heç mənə sarı baxmırı da. Yumaq kimi yiğilib kobudluqla fisildayı, hətta onun nə ayaqlarının, nə də başının harada olduğunu aydınlaşdırı bilmirdim.

Bu mənim xətrimə çox dəyirdi. Mən acıqla onun qabağından qalan kələm qalıqlarını kenara tullayıram və pilləkənlərlə Foma dayının yanına qaçıram. İstəyirəm ki, o mənə çekməçi haqqında nağılı damışsın. Bu nağılı əzber bilsəm də, onu elə hey yenidən dinləmək istəyirəm.

Lakin Foma dayı çətin və ciddi işlə məşğuldur: o, anamlı "qonaq otağı"nda oturub qaşqabağını sallamış, ədəblə və ciddi bir tərzdə stekanda çay içirdi.

Anamlı onun arasında qəribə bir münasibət var idi. O, anamın yegane qardaşı idi və anam onu bütün varlığı ilə sevirdi. Dayımsa anamdan alovdan qorxan kimi qorxur və onun yanında bir növ əlayəti bağlanmış kimi görünürdü. Anam ona "sən" — deyə müraciət edir, o isə anama "siz" — deyir. Anam ona Foma, o isə anama Katerina Osipovna deyə müraciət edirdi. O, anamın qarşısında bütün kənd vərdişlərinə əməl edirdi; anam paltaryuyan olsa da onun gözünə xanım kimi görünür, anamın yoxsul mənzilini isə imarət hesab edirdi. Şəhərdə olduğunu və burada kənddə olduğu kimi yox, mehz şəhərlisayağı davranışmaq və danışmaq lazımlı olduğunu bir an da olsa belə unutmurdu. Stekandan çay içmək onun üçün əsil imtahanı idi; içində kolbasa və çömçəbalığı olan boşqabın yanına qoyulmuş çəngəl onu cələ qorxudurdu ki, hətta yeməyə belə cəsarət eləmirdi.

<sup>1</sup> Bronz — qoyun pendiri

Mən də bir saniyo də olsa belə onun kəndçi olduğunu unutmurdim. Kəndde bir dəfə də olmamışdım. Ona görə də “kənddən olan adam” mənə ya qırmızıdərili hindu, ya dəniz qulduru, ya da gəmi kapitanı kimi görünürdü. Ütü taxtasının üstünə uzanıb gözləyirdim. Bilirdim ki, çay dəsgahı qurtaran kimi Foma dayı kəndçi papağını götürüb saraya, öz atının yanına yürücək və men də onun arınca cəld ora qaçacağam. Orada – sarayda isə möcüzə baş verəcək, əyləncə başlayacaq. Haradansa araq tapılacaq, Foma dayı da birdən səhbətcil, məzəli və hazırlıcab bir adama çevriləcəkdir. Ətrafına toplaşanlar isə onun hər sözüne qaqqanaq çəkib güləcədilər. İndi düşünürəm ki, dayımda humor hissi güclü imiş və onda humorist istədədi varmış.

İstenilən adamı gülməli tərzdə təqlid edə bilərdi. Bizim evin yiyəsi Spiridon Makrini, küçənin tİNində meyxanası olan qoca Isaak Morduxayı, madam Şerşeneviçi, mənə, Marusyanı, Malankanı və hətta arvadı Qanna Dmitriyevnəni: onun tufandan necə qorxduğunu, iildirimi görən kimi sandığa necə girməsini.

Gözlerini berəldir, yanaqlarını şışirdir, qəribe də olsa ele yiğilib baş barmağını ağızına soxur ki, dərhal özgə adam olur: təpedən dirnağa qədər trubada çalmağı öyrənen çalsاق, lopabığ Simonenkoya çevirilir.

– İndi isə Abruşkanı! Abruşkanı!

– Motyanı! Motyanı!

Motya aşpaz olub, kişi bığına bənzər bığı olan yekəpər bir qadın idi və daima gurultulu səslə söyüş söyərdi. Foma dayı onu təkcə yamsılamırıdı, az qala sanki onun özünə çevrilirdi: budur, o, plitənin yanında dayanıb oğrusayağı ətrafa nəzər salır və iri qazandan bir tike od kimi isti sala götürüb hədsiz dərəcədə iri döşlərinin arasında gizlədir.

Baxmayaraq Foma dayının əlində heç nə olmurdu, amma ağ rəngdə bug çıxan yumşaq, həll bişmiş, isti salanın qadının əllerini və sinəsini necə yandırmاسının, onu qaytarıb yenidən qazana necə tullamasının şahidi olardın.

Tamaşa edənlərin gülməkdən artıq nefesləri kəsilirdi və getdikcə onların sayı artırıldı. Amma əger qapı arxasında anam anı görünsəydi Foma dayı susar və hətta üzünü papağı ilə örtərdi. Sonra isə sarayın içintə gedib, yönəmsiz şəkildə hansısa bir çarxla vo

yaxud arabə mili ilə qurdalanardı. Bu isə məni çox tövəccübləndirərdi. Belə ki anam da həvəsə ona qoşulub güle bilerdi.

Lakin anamın qarşısında Foma dayının qorxusundan dili tutuldu.

İndi isə o, divanda edeblə və ciddi bir şəkildə oturub, isti çay ağzını yandırır, kolbasaya toxunmağa cosarət elemir və saatlarla lal olub dillənmirdi. Anam onunla bütün mümkün mövzularda səhbet eleməsinə baxmayaraq, o ya “bəli”, ya da “xeyr” söyləyərdi.

Bir sözle, onların səhbetinin necə tamamlandırdıdan xəbərim olmadı. Çünkü mən elə orada, ütü taxtasının üstündə dərin yuxuya getdim.

### Yeddinci fəsil

#### YENİDƏN GİMNAZİYADA

Növbəti gün səhər bir qədər erkən oyandım və derhal da anamın üstüne atılıb dünən hazırladığım frazaları ona söyləmək istədim: “Ana, qorxma, xahiş edirəm. Hər şey əla olacaq. Sənə namusla söz verirəm. Altıgözlü məni gimnaziyadan qovdu”. Lakin bu yerde mənim ağlıma cəsarətli bir fikir gəldi: çantamı götürüb, heç ne olmamış kimi gimnaziyaya gedim. Sakitcə və hamidən tez özümü gimnaziyaya çatdıraram, partamda oturub, özümü xəlvətə verərəm. Ola bilsin ki, Altıgözlü məni görməsin. Axı o, uzağı çox pis görür. Əger görərsə də, kim bilir, bəlkə də mənə yazıçı gələcək və balaca əlini yelləyib deyəcək: “Yaxşı, otur yerində, amma unutma...”

Bölkə də o, dünən baş verənləri tamamilə unudub, onun işləri və qayğıları azdır məgər! Ola bilsin ki, möhkəm hədəlayib, sonra isə hər şeyi unudub. Unudub, unudub! Axı o özü söyləyirdi ki, sizin əlinizdən “beynim cönüb”. Belə boş şeyləri o necə xatırlayacaq?!

Buna o dərəcədə inanmağa çalışıram ki, hətta iki-üç dəqiqədən sonra əsil həqiqətde elə də xüsusi bir bədbəxtçiliyin baş vermədiyi ağlıma batır. Tolosik furajkamı götürüb özümü boş küçəyə atıram və gedə-gedə çantamı ciyinmə keçirirəm.

Kanatnaya küçəsində saatsazın pəncərəsindən saat yeddiyə iyirmi beş dəqiqə qaldığını göstərir. Küçədə həm də yaz

yağışının iyi hiss olunur. Gimnaziyada hələ də heç kim görünmür. Dərslər başlanana qədər sakitcə oturub coğrafiyanı təkrar edəcəyəm. Coğrafiyadan beş alsaydım, yaxşı olardı. Tarixdən də həmçinin. Bax elə burada, Kanatnaya və Ribnaya küçəlerinin kəsişdiyi yerde şərəfle söz verirəm ki, əger gimnaziyada qalası olsam var gücümle çalışıb, çox yaxşı oxuyacağam və bütün fənlərdən birinci olacağam. Hətta bütün gimnaziyada ən yaxşı şagird sayılan Andrian Sandaqurskini də ötüb keçəcəyəm.

Sağ tərəfdə, Andreyevski kilsəsinin arxasındaki dalanda, açıq-albalı rəngli səher şəfəqinə qərq olmuş qar kimi ağappaq, her tərofda bağla əhatə olunmuş Kral qadın gimnaziyası görünür. Orada Rita Vadzinskaya, Leka Kurindina və Timoşinin bacısı Lizaveta oxuyur. Dalandakı ağacların kölgələrinin xətlər saldığı dərinlikləri seyr cdib, orada Vadzinskayanın görünüməsini dehşətli dərəcədə arzu edirəm. Hətta mənə cələ gəlir ki, onu artıq görürem. O, ağacların altı ilə gəlir və üstünə günəş işığının zolaqları düşür. Yox, bu o deyil. Sohv etmişəm.

Ona hələ keçən ildən vurulmuşdum. Qızı yalnız uzaqdan seyr edə bilirdim və həmişə də ürəyim ağızdakı nanəli konfet kimi bumbuz olurdu. Getməyə ayağım gəlmirdi. Elə bil lap hündürdə, evlərin üstü ilə çəkilmiş kanatda horəkət edirəm. Heç bir qüvvə məni qızın üzünə baxmağa məcbur edə bilməzdi. O hələ uzaqda, təxminən on-on iki addım kənardı olarkən bələ mənim boynum sanki çuquna dönür və özümü itirdiyimdən az qala yerin dibinə girməyə hazır olurdum.

Və mənə ən tövəccüblüsü də o idi ki, başqaları onun qarşısında azca da olsa ağıciyərlik göstərmir və onunla adı qızlarla olduğu kimi söhbət edirdilər. Onun atası sadəcə "Ümumi aptekin" sahibi idi və oradan istenilən vaxt döyenek üçün plastır almaq olardı. Şəhərin bütün divarlarına onun döyenek plastırlarının elanı yapışdırılmışdı.

Biz gimnazistləri Krol gimnaziyasına buraxmırıldılar. Bize hətta gimnaziyanın yaxınlığında dayanmaçı belə qadağan etmişdilər. Amma biz üçümüz – Munya, Makarov Timoşa və mən gimnazist qızlar çətinə düşərkən onlara yardım etməyin və onlara əsil dost köməkliyi göstərməyin heqiqi yolunu tapmışdıq.

Bizim gimnaziyadan iki küçə aralı bağlı qapı arxasında, dörd divar arasında oturmaq gimnazist qızlar üçün cələ də böyük bəd-

bəxtliyə sebəb olmurdu. Hər halda biz onlarla elə möhkəm rabitə yarada bilmisdik ki, buna həqiqi poçtun özü belə qibtə cloyə bildərdi.

Poçtalyon qismində müəllimlərimiz fəaliyyət göstəridilər: İvan Mitrofanıç və keşiş. Bununla belə, onlar bundan şübhələnmirdilər də, çünki qəribə də olsa bizim üçün poçt qutusu rolini onların qaloşları oynayırdı. İvan Mitrofanıçın kiçik, keşisin isə iri qaloşları.

Her ikisi təkcə bizdə deyil, eyni zamanda Krol gimnaziyasında da ders deyirdilər. Onların hər ikisi hər gün dəqiq təyin olunmuş vaxtda qadın gimnaziyasından kişi gimnaziyasına yollanardılar.

Onlar ümumi qarderobda, gözətçi Filipp Moiseiçin yanında soyunar, qaloşlarını da elə orada saxlayardılar. Bundan sonra müəllimlər otağına gedərdilər.

Onlar uzaqlaşan kimi qarderoba qaçıb, oğru kimi ətrafi gözden keçirərək əlimizi qaloşların içinə soxardıq. Məktubu çıxarıb bir saat ərzində gimnazist qızlara cavab yazar və naməmizi elə həmən qaloşun da içinə qoyardıq.

Heç nedən şübhələnmeyən müəllim palçıqlı yolla qaloşlarını şappıldadaraq bu naməni Krol gimnaziyasına aparardı. Orada isə Simoçka Qlazer və yaxud nazikqıçlı Asya Boneçkaya səbirsizliklə gözləyirdilər.

Amma indi isə yazdır, cənubda olduğu kimi küçələr qurumuş və daha heç kim qaloşda gəzmirdi.

Artıq gimnaziyaya çatdim. Bu da paliddən düzəldilmiş qapı. Hələ ki, heç kim yoxdur. Vestibülo daxil oluram, furajkamı asılıqana keçirirəm, sınıf keçib partamda oturaram və çantamdan dərsliklərimi çıxarıram. Georgi Yançının "Coğrafiyası". Sibirin çayları. Əla! Atlası açıram və əzborləməyə başlayıram:

– Lena. Ob. Yenisey. Kolima. Anqara...

Heç iyirmi beş dəqiqə keçməmiş Sibirin bütün çaylarını hansı qayda ilə desən, – istər ortadan, istərsə də axırdan su kimi əzber bilişəm. Möcüzəli çaylardır: suyu çox, balığı bol! Necə də ahəngdar adları var: Xatanqa, İndiqırka, Anadır!

İndi, artıq məni hər an sinifdən küçəyə qovsalar da, buradakılardın hamısı həmişə mənə əsrarəngiz görünəcəkdir.

Budur, donuq sıfətli döşəməsilənlər də gəldilər və rəqsə oxşar hərəkətlərlə döşəməni silib təmizləyirlər. İndiyo kimi döşəmə sil-

mek üçün istifadə olunan mastikanın iyi bir o qədər də xoşuma gəlməzdi. Amma bu gün məmənuniyyətlə onu iyələyirəm, çünki ondan gimnazianın iyi galır.

Artıq rəsm müəllimi Qalikin də (ləqəbi Barbos) sınaq darağı ilə sallaq bakenbardlarını daraya-daraya ağır addımlarla müəllimlər otağına daxil olur. O həm də yuxarı siniflərin nezaretçisidir. Bu adam üzü qırış-qırış, xırıltılı səsi və ifadəsiz gözləri olan qaraqabaq, tündxasiyyət bir qocadır.

O eynən həyət itlərinə oxşayır və hətta öskürəndə də soyuq dəymiş köpek kimi öskürürdü.

Amma əvvəller o mənim xoşuma gəldi. Nəinki xoşuma gəldi, hətta ona yazığım da gəldi. Deyirlər, onun nəsə katar deyilən bir xəstəliyi var. Onun seyrək, sallaq bakenbardları bu gün xüsusiət kədərlər görünürdülər. Bedbəxt, daz qoca Barbos! Səhərdən axşama kimi hirslenmək onun üçün o qədər də asan deyil axı!

Hə, bu da coğrafiya müəllimi Volkov Vasili Nikitiç – yumşaqürekli qəribə adam. Məhz onun üçün bir az bundan əvvəl Xatanqanı, Anqaranı, İndiqarkanı, Lenanı, Obu, Kolimani, Yeniseyi əzber öyrənmişəm.

Bəs onun yaxın dostu və sirdası, bizim Finti-Monti adlan-dırdığımız tarixçi İvan Mitrofanıç haradadır? Bu gün onun yekə, qırxılmış yumru və irialınlı başını görəcəyim üçün necə də sevinirəm!

Finti-Monti adı adam deyil və onun ilk qəribeliklərdən biri belədir: elə ki hirsəndi, nəfəs dərmədən pulemyot kimi bir daraq söyüşü bir-birinin ardınca boşaldacaq. Həmişə də eyni ardıcılıqla:

– Fərsizlər! Avaralar! Finti-Montilər! Hiyləgərlər! Hasara dırmaşan tükükler!

Bütün bu qaba sözlərin hamısı eyni ahənglə deyildi və o bu sözlərin ardıcılığını heç vaxt pozmurdu.

İkinci qəribeliyi isə belə idi: əger dərsini bilmirsənse, o seni yanına elə çağırırdı ki, sanki adamı əzizləyib sevindirəcəkdi:

– Yaxına gel. Bir az da... bir az da...

Müəllim masasına tam yaxınlaşdıqdan sonra isə o gülümseyərək mehribanlıqla deyirdi:

– İndi isə qəlemi götürün, zəhmət olmasa. Mürekkebə batırın və bu damaya ... yox, ora deyil, bax buraya, özünüzə bir yazın.

Özüne bir yazmaq elə öz sıfətinə sillə çəkmək kimi bir şeydir. Məcbur olub zorla sezilən nazik bir yazırısan.

– Niye arığını yazırısun? Bir az yağısını yazın. Utanmayın, buyurun.

Nəyə görə belə etdiyini bilmirəm. Amma onun qəribeliklərinə artıq vərdiş etmişdik. Belə ki İvan Mitrofanıçın birləri nadir hallarda yazılırdı və bu da o zaman baş verirdi ki, sən özün onu tama-mile qazanmış olurdun. Buna görə də bu prosedura artıq çoxdan heç kimin xətrinə dəymirdi.

Əksinə, onun dərsleri hamının xoşuna gəldi. Doğrudanmı məni buradan qovacaqlar və mən bir də onun qarşısında yavaş və yuxulu, sanki darixa-darıxa başqasının adına sahib çıxan fırıldaqçıların, Qroznının özünü, Vladimir Monomaxın və Muninin obrazını yaradan azca xırıltılı səsini eşitməyəcəyəm? Biz Radışev-in, Rileyevin, Bestujev qardaşlarının, Petraşevskinin, Gertsenin adını ilk dəfə ondan eşitmışık. Bu şəxsler haqqında bizim rus tarixi dersliyində bir kəlma də yazılmayıb, sanki onlar həyatda heç olmayıblar. Onun danişdiği bütün hadisələr o qədər maraqlı olurdu ki, hətta dombalangöz Babençikov qardaşları ağzını açıb qulaq asırdılar.

Bu da onlar. Qırmızıyanqlılar necə də xoşbəxtdirilər! Şokoladlı şirnini bərkdən sorur və xına rənginə boyanmış ağız suyunu əlləri ilə sile-sile öz partalarına doğru addımlayırlar.

Neyə görə onları – ədebsiz lətifələrlə dolu kartlardan başqa heç nə maraqlandırmayan bu sallaqdodaq və avaraları (əminəm ki, elə indi də onların çantası köhno oyun kartları ilə doludur), bu ağlıdan kəmləri heç neyə fikir vermədən dörd qiymətlərlə mükafatlandırır, sinifdən sinfə keçirir və üç ildən sonra da qəşəng mundırkı tələbə edirlər. Men isə... Mənimlə nə baş verəcəyi barədə düşünəndə belə qorxuram.

Bir sözlə, nədən şikayətlənə bilərem? Hələ ki, bir həftə bundan əvvəl, lap elə dünən olduğu kimi öz partamda oturmuşam və heç kim də məni qovmur. Eyni tavanın altında düz beş il görüşdüğüm yoldaşlarım da etrafımdadır.

Bu da Zuyev. İri başını aşağı salıb qarılardan kimi ağır-agır gəlir. Onun iyini hətta uzaqdan duyuram: ondan qarılara məxsus kofe, kilsə buxarı, sirkə və valeryan damcısına bənzər hansıa dərman iyi gəlit.

Bilirəm ki, o indi sırı ilə və cəld mürəkkəbəqabına, dəstərlərə və perolu qələminə xaç çəkəcək. Sonra isə sinifdən asılan saqqallı və dəz Naum peyğəmbərin təsviri olan ikonaya baxıb xaç çəkəcək və qanlar sayağı söyləyəcək:

Müqəddəs Naum peyğəmbər,  
Mənə doğru yol göstər!

Axi mən onu beş barmağım kimi tanıyıram. Hətta onu da bili-rəm ki, o, şənbə günləri səhər, holo dərslər başlamamışdan əvvəl, Yançının "Coğrafiya"sını tekrar etmək əvəzinə kilsələri gəzib Allaha söylə dua edir, iki-üç müəllimdən savayı hamisinin vobaya yolu xamasını və ölməsini arzulayır.

Bax, bu da bizim maliyyə üzrə dahimiz Aristid Okudjalla – siçovul kimi balaca və çevik. Artıq iki ildir ki, o fərasətə çox gəlirli kommersiya ilə məşğuldur. Bizi bir və iki qiymətlərindən siğortalayır. Hər çətin dərsdən əvvəl, məsələn, cəbrdən yazı işi və yaxud latincadan şifahi sorğu olarkən Okudjallaya yaxınlaşıb, onun kasasına bir ədəd beşqəpiklik qoyursumuz. Əgər müvəffəq qiymət alsanız, beşqəpiklik kassada qalır. Yox, əger bir və yaxud iki alarsanızsa, Okudjalla dorhal dərdinizi yüngülləşdirir və o dəqiqa kassadan sizə beş və yaxud altı beşqəpiklik ödəyir. Əgər sizdən dərsi soruştmayıblarsa, o zaman beşqəpikliyiniz batır.

Okudjalla öz xeyrine çox ciddi faiz tutur. Ümmiyyətə, o öz müəssisəsini ləyaqətlə idarə edir. Yüksek gəlirə tamah salır və firması günü-gündən çıxəklenir. Yox, əgor mən gimnaziyada qalası olsam, Okudjalla bir daha məndən qəpik də görməyəcək. Sinifdə birinci şagird olacağam və mənim ikilərdən siğortalanmağa ehtiyacım qalmayacaq!

– Xatanqa, Anqara, İndiqırka, Lena, Anadır, Kohima...

Bu da ağlağan, yazılıq Kozelski. Bu gün və sabah "qiymətlərini özü düzəltdiyinə və gündəliyini gizlətdiyinə görə" dörd saat karserde<sup>1</sup> oturməlidir. Yaxşı ki, atası Tiraspola gedib və bu da onu yumruq cozasından azad edib. Qəribə adamdır – nəye görə ağlayır? Mən karserdə iyirmi saat, yox, iyirmi yox, iki yüz saat oturmağa razi olardım, təki Altıgözlü məni bu skamyada saxlaydı.

<sup>1</sup> Karser - bir adamlıq darisqal cəza otagi

Bu da Munya Bloxin. Təngnəfəs və tərləmişdir. Gecikməkdən qorxduğu üçün bütün yolu qaçıb. Uzaqda yaşayır, Moldavankada. İşin tərsliyindən bu gün növbətçidir.

– Salam, Munya!

– Pah!.. Sen burdasan?

O mənə təəccübə baxıb, skamyanın kənarında əyləşir:

– Bəs mən eştidim səni...

O, adamın qapıdan bayıra necə itələndiyini əlinin hərəkəti ilə göstərir.

– Munya, məni, doğrudan da qovublar, – söyləyirəm və gülümsemək istəyirəm. Amma kədərimi sözlə çox zəif ifadə edə bilirəm və vəziyyətimin bu qədər ümidsiz olduğunu ilk dəfə qeyri-adi bir şəkildə hiss edirəm.

Özümə o dərəcədə yazığım gelir ki, hətta çənəm osməyə başlayır.

Gözlərimdən tək-tək axıb Yançının "Coğrafiya"nın üstüne düşən və onszu da bol suyu olan Sibir çaylarını – Xatanqanı, İndiqırkanı, Anadırı isladan damciların səsini eşidirəm.

– Məni qovublar... Buna baxmayaraq, gəlmisəm... ona görə ki...

O məni anlayırmış kimi başını yırgalayır.

– Gəlib oturmuşam... Həmişə olduğu kimi... və fikirləşirəm: bəlkə də görmədilər, ya da bolkə unudublar... Gəlib oturmuşam, cünki...

Sessiz ağlamağa çalışıram. Hicqırıqlardan boğazım quruşdır.

O təəccübə dodaqlarını büzür:

– Fikirləşirson ki, yadda saxlamazlar? Oy-oy!.. Amma hardan bilmək olar? Görək də. Və... yaxşısı budur sən burada əyleş – mənim yerimdə. Mən isə sənin yerinə keçim. Dirsəklərimi aralayıb oturaram, bu da sənin üçün olar pərdə.

Bu köməklik bir o qədər də işe yaramırdı. Amma bundan savayı onun nəsə etməyə gücü çatmadı. Boğulan saman çöpündən yapışar. Mən də bu "çöpdən yapışmağa" razi oldum.

Xoşbəxtlikdən heç kim mənimlə maraqlamırı. Baxmayaraq ki, onun yarısı olmağa üç dəqiqe qalırdı və bu vaxtlar nəzarət xüsusiyyə güclü olurdu. Bu vaxtlar Altıgözlü həmişə dehlizdən yarası kimi ötüb keçər, sira ilə bütün siniflərə göz gəzdirib eyni sözleri təkrarlayardı:

– Bu biabırçı hay-küyə tecili son qoyun!

Sonra da çox məzəli və yorucu addimlarla yoluna davam edərdi. Arınca dərhal bizim qırmızıburun müfəttiş Proxor Yevgenyeviç siniflərə baş çəkərdi. O hər qapıdan başını içəri salıb adəti üzrə deyirdi:

— Pş!

Proxor Yevgenyeviç (və yaxud sadəcə Proşka) Barbosdan da bətərdi. O, yumşaq allığı olan ayaqqabilarda gəzib hər gimnazisti izləyir, pusquda dayanıb hər şeyə qulaq asırı. Hamının bu xəberçi və casus adamdan zəhlosi gedirdi. Əgər axşam yeddiden sonra kükçeyə çıxmışansa, ya çantanın hər iki qarmağı yerinə keçirilməyibse və yaxud da gölməçəni keçərkən ətrafa baxmağı unudub hər hansı istefada olan generalın qarşısında furajkani çıxarmamışansa Proşka adını yaşıl kitabçaya qeyd edirdi. Növbəti gün isə dərslərdən sonra səni dərhal iki-üç saatlıq karsrə salırdılar.

### Səkkizinci fasil

#### MUNYANIN ARXASINDA

Zəng vuruldu və fransız dili müəllimi müsyö Lyan tünd zanbaq rəngli şərfinin ucu ilə bapbalaca alını sile-sile tələsik otağa daxil oldu. Müsyö Lyandan bir o qədər də qorxmurdum. Baxmayaraq ki, o, Rusiyaya çoxdan gəlibdi, amma hələ də rusca başa düşmürdü.

Müsyö Lyan aydan düşən adamı xatırladırdı: heç bir gimnazisti üzdən tanımır, heç zaman hansı sinifdə olduğunu dərk etmirdi və bir neçə il ərzində bize bir dənə də olsun fransız sözü öyrətməmişdi. Amma yox, bir fransız sözünü hamımız möhkəm əzberləmişdik. Bu da Lyan (L'anc) sözü idi ki, menası uzunqulaq demekdir.

Məni indi də təəccübləndirir — niyə onun soyadı belədir? Onun uzunqulaq olduğunu deyə bilmərəm, cünki onunla bir dəfə də səhbət etmemişəm. Sinifdə yeddi-səkkiz bəxtəver şagird var idi ki, fransız dilini lap uşaqlıqdan biliirdilər. O bu şagirdlərlə mehriban-casına zarafatlaşar və hər dəfə də məzəli səhbətdən əvvəl barmağını qaldırıb tez-tez gülərdi. Başqalarına isə əhəmiyyət verməzdidi. Mənim əvəzimə partamda Sindilinder, ya da Vaska Peçenkin otursayıdı belə, müsyö Lyan fikir verməzdidi.

Lakin bütün bunlara baxmayaraq onda nəsə yaxşı cəhetlər də var idi. Bütün bunları mən çox aydın görürdüm. Hətta onun maraqlı şərfi belə məndə gülüş doğurmurdu. Əsil həqiqətdə, bu şərfin nəyi pis idi? Müsyö Lyan bu şərfə təkcə tez üşüyen nazik boynunu sarımdı, eyni zamanda tuflorını təmizloyır, yazı taxtasını silirdi. Onunla həm də tez-tez, bərkden burnunu silirdi.

“Əgər gimnaziyada qalası olsam, iki-üç aya mütləq fransız dilini öyrənəcəyəm”, — Sandaqurskinin, Saburovun və sinfinizin digər “aristokratlarının” Lyanla necə cəsaretlə danışıqlarına qibə hissi ile özümə söz verirəm. “Şərfi isə istənilən vaxt yumaq olar ki, təmizlənsin”.

Aritq zəng sesi eşidilir. Hamı dəhlizə yürüüb tənəffüsə cumur. Mənseh hələ də gizlənməkdə davam edirəm. Belə ki Munya növbəci olduğundan heç kimdən ehtiyatlanıram.

Munya sinfin nəfəsliyini açıb dəftərxanaya mürekkeb ardınca gedir və elə dərhal da həyecanlı halda geri qaydır:

— Gəlirlər! Altıgözlü və Proşka!

Sinifdə qorxa-qorxa o başa-bu başa qaçıram. Harada gizlənim? Bəlkə sobanın arkasında? Müəllimlər üçün olan masanın altında? Amma qorxmağa dəymezdi: Altıgözlü və Proşka yaxınlıqdan ötüb qonşu altıncı sinfə yollanırlar.

Sonra öyrəndik ki, bu sinifdə elə də böyük hadisə baş verməyib: kimse sehərdən yazı taxtasının aşağıdakı tabaşır qutusunun içine pişik salıbmış.

İndi də Altıgözlü, Proxor, Vasili Afanasyeviç, Barbos və Pijikov (alt mərtəbədə oturan aşağı siniflərin nəzarətçisi) cinayət yeri-ne töküllüşüb orada məhkəmə quraraq ədaləti bərpa edirlər. Dəməli, mən azından yarım və yaxud da bir saat heç nədən qorxmaya bilərəm. Növbəti dərsimiz həndəsə dörsi idi. Onu da uğurla yola sala bildim.

Belə ki altıncı sinifdə hələ də “pişik məsoləsi” qurtarmamışdı (şübə yoxdur ki, Altıgözlü orada alovlu nitq söyləyir), mən də bundan geninə-boluna istifadə edirəm: ikinci tənəffüsə sinifdən bayırə atılıb, dəhliz boyu saat asılmış bir divardan ikonalar asılmış o biri divara doğru çapıram. Divarlar taxta şəbəkələrden hazırlanmışdır. Altıgözlü hasarın arkasında balaca bir ibadətgah düzəltmişdi. Bu ibadətgahı sanki Zuyev üçün nəzərdə tutmuşdular ki, o hətta ayaq yoluna gedərkən də dayanıb burada xaç çəkə bilsin.

Men narahat halda mastikalanmış döşemə boyu buzun üstündə olduğu kimi irəli-geri var-gel edir və hamı ilə birlikde altıncı sinfin şüşə qapısından içəriyə baxıram: gimnazistlər hələ də esger kimi dümdüz dayanıblar və Burqmeyster hemişə necə, elə o şəkildə də öz natiqlik istedadı ilə onları mişar kimi kəsib doğrayır.

Zəng vurulur. Partama doğru yüyürürəm və uzaqdan dostum Timosanın sevinc yağan gözlerini görürəm. Görünür, o bütün bu vaxt ərzində mənim harada olduğumdan narahat imiş. Cəld yerimdə otururam və rus tarixi dərsliyini açıram. Səkkizinci və doqquzuncu mövzu – İkinci Yekaterinanın səltəneti dövrü. İndi İvan Mitrofançı sinfə daxil olacaq və onun doğma, xətrimizə dəymeyən söyüşlərini eşidəcəyəm: “Fərsizlər! Avaralar! Finti-Montiler! Hiy-ləğərlər! Hasara dırmaşan tülkü'lər!”

Amma içəriyə İvan Mitrofançı yox, Altıgözlü, arxasında ise qıvrımsaçlı, dalğavari saqqalı olan hündür, qədd-qamətli, çox qəşəng bir kişi daxil oldu.

Altıgözlü gözlüğünün üstündə hemişəki kimi bir eynək də taxıb (buna görə ona Altıgözlü deyirdik) irəli çıxdı və dedi:

– Gelmişəm ki, sizi təzə müəlliminiz İqor Leonidoviç Qudima-Karçevski ilə tanış edim. Siz taleyinizdən razı olmalısınız ki, sizə belə bir müəllim nəsib olmuşdur. Onların tarixi dövlət hakimiyətinin ruslara məxsus olduğu dövrden də qədimdir...

Sonra isə anlaşılmaz və üzücü frazalar başlandı.

Amma onun sözlərindən təkcə bir məsələ aydın oldu: İvan Mitrofançı gimnaziyadan gedib və bir də geri qayıtmayacaq.

Altıgözlü tez getdi. Təzə müəllimin Naum peyğəmberin təsviri olan ikonanın qarşısında birdən dayanıb üç dəfə xaç çekməsi bizi çox təəccübələndirdi. Sonra isə o, döyüşə hazırlaşmış kimi enli ciyinlərini dikəldib iri, inamlı addimlərlə sıraların arasına ilə gəzisməyə başladı.

– Tapşırığınız nədən ibarətdir? – O, hərbçi kimi Tyuntine müraciet etdi.

– İkinci Yekaterina – səkkizinci və doqquzuncu mövzu.

– Düz deyil. Ayaq üstə dayanın... Yaxşı, siz deyin!

– Böyük Yekaterina – səkkizinci və doqquzuncu mövzu.

– Düz deyil. Ayaq üstə dayanın... Yaxşı, siz deyin!

Kimdən soruştusa, hamı eyni cavabı verdi və hər birini ayaq üstə dayanmağa məcbur etdi. Ayaq üstə duranların sayı artıq on nəfəri

keçmişdi. Müəllim onlara elə nifretlə baxırdı ki, sanki məryəm-qurduna və yaxud da qurbağaya rast gəlmişdi. Nehayət, zəif, incik, əzabla dolu səsi ilə hər sözünü kelme-kelme çox yavaşdan deməyə başladı:

– Yekaterina yox, imperator Böyük Yekaterina. Dalandar qadına Yekaterina deyə bilərsiniz... Amma hökmədar imperator... O, qədim adətləri bərpa edib, elmin inkişafına nail olub, vətənimizi yeni torpaqlar əldə edərək xoş günlərə çıxarıb...

O sanki bu dəqiqli ağlayacaqdı.

– Ümumiyyətlə, xəbərdarlıq edirəm, sizlərden kim, – o hemi-shəki kimi nəhəng bədeninə yaraşmayan uşaqlara məxsus incik səsi ilə davam etdi, – tarix dərsində rus istibdad imperatorlarına sadəcə Pavel, ya Nikolay, ya da İvan deyərsə, məndən bir alacaq (bu yerdə üzü günəş kimi şəfəq saçırı)...

Artıq zəng vurulmuşdu və böyük tənəffüs başlanmışdı. Amma o hələ də danışmaqdə davam edirdi.

Bloxin mənə tərəf çönüb dedi:

– Allah bilir bu kimdir. Bir cırçırəmaya görə Finti-Montini qovmağa deyərdim!

– Məgər Finti-Montini qovublar?

– Pah! Hələ keçən həftə. Şənbə günü.

– Haradan bilirsən?

– Pah!

Bloxin bizim coğrafiyasunas Volkovun evində yaşayırıdı və ondan gimnaziyaya aid çoxlu sırları öyrənə bilirdi.

Görəsən, Finti-Montini kim qovub? Nəyə görə qovublar? Hansı günahlarına görə? Gimnaziyada elə müəllim tapılmazdı ki, biz gimnazistlər ona Finti-Montiye bəslədiyimiz hissələr qədər xoş hissələr bəsləyək. O bizim sədəqətli müttəfiqimiz və dostumuz idi.

Yadımadır, biz üçüncü sinifdən dördüncüyə keçərkən imtahanaya gözlənilmədən dəbdəbəli kərətəde bütün kilsələrin və keşşələrin baş reisi arxiyerey Diomid həzərətləri gəlmişdi. Altıgözlü və digər pedaqoqlar onun əlini öpmək üçün dəhlizə toplaşmışdır. Biz gimnazistlər isə sinifdə oturub qorxudan əsirdik və düşünürdü ki, belə böyük bir reis imtahanda iştirak edərsə, bizə heç bir güzəşt olmayıacaq. İlahiyyat dərsi o zaman çox vacib və çətin fənn sayılırdı. Onlarla dua və İncil mətnlərini ezbərdən bilmək lazımdı. Bu imtahandan kəsilmək hər birimiz üçün böyük bədbəxtlik olardı.

Budur, Altıgözlü və onun dəstəsi dəhlizdə boş-boşuna vurnuxduqları vaxt sinfə Finti-Monti daxil oldu və iki-üç dəqiqə ərzində başımızın üstünü alan bələdan xilas olduq.

Finti-Monti dinməzcə, heç bir söz demədən ağır və sakit yerişlərə masaya yaxınlaşdı. Gök rəngli mahud örtük salınmış masanın lap kənarından yeddi, ya da səkkiz bilet götürdü. Bu biletlərə imtahanda cavab verməli idik və onları heyrlənmiş sinfə elə asta-asta göstərməyə başladı ki, biz onların masanın üstündə hansı ardıcılıqla yerleşdiyini yadımızda saxlaya bilek. Sonra isə digər biletlərlə də eyni hərəkəti o vaxta kimi davam etdirdi ki, hər tərəfdən Meletiy, Altıgözlü, Barbos və Proşka ilə hörmətlə əhatə olunmuş arxiyerey sinfə daxil olub, nəhayət imtahan masasının arxasında fəxri yerde qərarlaştı. Arzu olunan biletin masanın hansı hissəsində yerleşdiyi hər birimizə tam məlum oldu. Məsələn, mən biletlərin içərisində en yaxşı hesab etdiyim 24-cü biletin gözaltı etmişdim. Onun mürekkebəqabının yanında yerleşdiyini bildiyimdən növbəm çatan kimi inamlı əlimi uzadıb biletini götürdüm və bütün suallara səlis cavab verdim. Məni dinlöyən arxiyerey əzəzətleri başını razılıqla yırgaladı və mənə iri bir beş yazdı.

Sinif yoldaşlarının hər biri, demək olar ki, belə beşlərə layiq görüldülər. Bütün bunlara görə Finti-Montiye minnətdar olmaq lazımdı. Sonralar öyrəndim ki, o, keşşələrin və xurafatın qatı düşməni imiş.

Bundan əlavə, biz içimizdə hiss edirdik ki, o, Altıgözlüyə və özünün ifadə etdiyi kimi onun "məlaikələrinə" nifrət etdiyir. Elə onların da Finti-Montini görən gözləri yoxdur.

Nəhayət, təzə müəllimimiz Qudima-Karçaski qapıya sarı yollandı. Hamı tappilti ilə fit çala-çala və bir-birini itələyə-itələyə onun arxasında dehлизə töküldürlər.

Hamı kimi mən də bayırə atıldım və Proşka, Barbos, Burqmeyster məni görməsin deyə bacardıqca dəstənin arasında daldalanmağa çalışdım. Təki böyük tənəffüs təz başa çataydı! Bundan sonra heç nadən qorxmamaq olardı!

Böyük tənəffüsden sonra latin dili dərsi idi. Bu dərsi yoldaşlarının heç biri xoşlamırdı. Mən isə elə birinci sinifdən bu dili öz doğma dilim kimi sevməyə başladım. Hər bir latin sözü məne çox dəyərli görünürdü: o qədər gözəl, vüqarlı və ahəngdar səslənirdi ki, onu xoşladığım mahni kimi döñə-döñə öz-özümə təkrarlayırdım.

Onu da bilirdim ki, əger latin dili müəllimimiz İqnati İvaniç Kavun bu gün məni yazı taxtasına çağırısa, hər cavabından sonra çəhrayı rəngli başını razılıqla yırgalayacaq və "bene" ("bene" – latinca "yaxşı" deməkdir) söyleyəcək. Kavundan qorxmağa dəyməzdidi. O həmişə və hər yerdə mənim tərəfimdədir.

Sonra isə coğrafiya dərsidir. O da qorxulu deyil. Sibirin bol suyu olan çayları – Xatanqa, Anqara, İndiqirka, Lena, Anadır, Kolima...

Sonra da Rıbnaya küçəsindəki evimizə!.. Evdə məni Foma dayı gözləyir! Sabah da bazar günüdür! Kirpi də ki zirzomidədir! Sabah da on yaxın ürək dostum Timoşa yanına golocok!

### Doqquzuncu fəsil

#### "NƏ ÖN, NƏ DƏ Kİ, DAL QAPI!"

Timoşa ilə hələ birinci sinifdən dosluq etməyə başlamışdım. O, gimnaziyaya daxil olarkən biz təzəcə doqquz yaşa keçmişdik.

Yadimdadır, o zaman dəhlizdə sinfimizin yanındakı sobadan alov qalxdı və kimsə: "Yanğın!" – deyə çıçırdı. Bu Timoşam qorxutdu və o möhkəm kəkələyərək şikayetləndi:

– Ü-rə-yim he-lə də e-sir.

Hətta "əsir" sözünü bir qədər fərqli ifadə etdi. Uşaqların çoxu qorxsalar da gülmeye başladılar: onun söylədikləri biza bir qədər qəribə təsir bağışladı. Timoşa Arxangelskdən təzəcə gəlmüşdi və onun şimallılara mexsus danışq tərzi biz cənublularinkina qətiyyən uyğun gəlmədiyindən, çoxlarına qəribə, qeyri-adi görünürdü.

O zaman Timoşa bizlərdən heç kimin xoşuna gəlmirdi; üzü çılçıl, yekəqulaq, özü də pəltək. Kəkələyərkən ağzının suyu kənara sıçrayırdı. Ona görə hamı axıra kimi qulaq asmadan ondan uzaqlaşırırdı. Amma o bütün pəltəklər kimi danışmağı xoşlayırdı. Mən yeganə adam idim ki, elə ilk gündən ona dözümlə yanaşib, mərhmətli dinleyicisine çevrildim.

Əvvəlcə ona yazığım geldiyindən qulaq asırdım və xətrinə dəymək istəmirdim. Amma tezliklə çox qəribə bir hadisə baş verdi ki, onu indiyə qədər də izah etməyə gücüm çatmır: Timoşa mənimlə danışa-danışa kəkələməyə, demək olar ki, son qoydu. Başqaları ilə danışarkən əvvəlki kimi kəkələyirdi. Amma ikilikdə qa-

larken onun nitqi digər uşaqlar kimi səlis və rəvan olurdu. Ağ deniz sahillerindən Qara dəniz sahillerinə getirdiyi həmən qəribə şimallı lehcesi ilə o mənə dəniz seyyahı Sindbaddan, Roxun quşundan, ləl-cavahiratla dolu sehrli mağaralardan, divlərin eşələndiyi yeraltı bağlardan və ən başlıcası isə sanki öz gözləri ilə gördüyü qaçaqmalçılardan və şən quldurlardan danışındı.

Onun atası dəniz gömrüyünün rəisi idi və Timoşanın dediyinə görə onlarca qaçaqmalçı tutmuşdu.

Sonra anladım ki, onun qaçaqmalçılar haqqında söylədiyi hadisələr fantaziya imiş. Amma o zaman mən ona inanırdım və bu hadisələr mənə həyecanlandırırdı.

Bu hekayələrdəki bütün qaçaqmalçılar ağ dişlərinə uzun tapançalar tutan, hamısı bir boyda nəhəng dəliqanlılardan ibarət olurdu. Amma Timoşanın atası onların hamisindən cəsur idi. O, dəhşətli qasırğaya baxmayaraq gömrük katerində qaçaqmalçıların qarşısına tek çıxar, atılan gül'lərə istehza edərək Qulliver liliputları əsir götürdüyü kimi onların hamisini həbs edərdi.

Sonralar mən onun atasını gördükdə çox təəccübəldim. Demə, dəniz quldurlarını sarsıdan bu vahiməli şəxs dazbaş, sıfəti torpaq renginde adı bir məmür imiş. Revmatizmi olduğu üçün, hətta yayda da keçə çəkmələrdə gəzərdi.

Belkə elə buna görə də Timoşa özündən başqa ata uydururdu. Çünkü atası bu şəkildə solğun və darıxdırıcı bir adam idi.

Timoşa evimizin arxasındaki həyətdə atasının qəhremanhqları haqqında mənə uydurduğu hekayəleri tez-tez danışındı. Orada böyük, dərin, çanağaoxşar boyanmamış yarımdairəvi qutular var idi və onlarla adətən yiğilan zibilləri və qar daşıyardılar. Boş vaxtlarımızda Timoşa ilə ora çəkilməyi xoşlayardıq. Qutuların kələ-kötür, nahamar üstünə uzanaraq bir-birimizə cürbəcür yalan-palan piçildiyardıq. Biz bunu nədənse "Bağdad barəsində səhbət" adlandırdıq.

Üçüncü sinfə keçdikdən sonra Timoşanın anasının abune olduğunu və coşqun səhbətlərə səbəb olan "Vokruq sveta" jurnalını həftəde bir dəfə oxuyardıq. Bundan sonra isə artıq bir-birimizə ləpirçilər, adamyeyənlər, kovboylar, odpüşkүren dağlar və Afrika ilgimləri haqqında əhvalatlar danışardıq.

Qutuların üstünə uzanıb, qayıqda olduğu kimi yırgalanaraq "Bağdad barəsində səhbət" etdiyimiz anlar çox gözəl olurdu. Sanki

başqa aləmə düşürdük və elə özümüz də azca, əvvəlkindən fərqli olaraq özgələşirdik. Artıq küçədə keçi Filimonu hirsəndirən və yaxud peçenkinçilərlə döyüşən uşaqlardan fərqlənirdik.

Artıq beşinci sınıfda elə həmən həyətdə bu vaxta qədər heç kimə aymadığım iki vacib sırtımı Timoşaya söylədim: Rita Vadzinskayaya vurulmuşam və şeir yazıram. Bu barədə yalnız həmən həyətdə danışırdım. Elə ki oradan çıxdıq bu kimi səhbətlərə son qoyulurdu. Əger mən bu barədə sınıfda və yaxud da küçədə bir söz belə söyləmiş olsaydım, Timoşa bərk təəccübələnərdi.

İndisə Timoşa həyecanlanmış və sevincək halda mənə tərəf yürüüb söleyirdi:

— Yaxşı ki her şey ötüb keçdi! Artıq qorxmağına dəyməz! Görünür, Altıgözlü sənin üstünə hədər yera düşdüyü üçün özü də utanır.

O, əli ilə küreyimə toxunur və dərhal da ürəyim sakitləşir. Əsil həqiqətdə qasırğşa ötüb keçmişdi. Bütün həyecanlarım yox olmağa başlayır və dəhşətli dərəcədə acıdığını hiss edirdim. Daha doğrusu, səherdən möhkəm acıdığını indi hiss edirdim. Axı səher tezdən heç nə yemədən evdən çıxmışdım, özümle nə pul, nə də nahara yemək götürməmişdim.

Elə bu vaxt bir dəstə gimnazist çirkli örtük salınmış masaya sarı hückuma keçmişdilər. Masanın üstüne bir yiğin yeməli şəyər — kolbası, vətçina, buterbrodlar düzülmüşdü. Puşkindən mənə borca bublik və yaxud fransız bulkası verməsini xahiş edirəm.

Puşkin əvvəlcə mənə inamsız nəzər saldı, amma bir qədər tərəddüd etdikdən sonra səbətdən dünəndən qalan büzüşmiş bulkalardan birini çıxarıb könülsüz uzatdı. Oy, nə balacdır! Mənə bundan beş-altısı lazımdır!

— Puşkin, yenə də olar?

Bu zaman arxamdan səs gəlir?

— İ-cazə verin! İ-cazə verin! Bir dəqiqə gö-zleyin!

Baxıb görürem Proşkadır.

Sarı rəngli tarakan biaklı və azca əzilmiş sıfəti ilə dayanıb. Gözlərindən isə lezzət aldığı hiss olunur.

— Hörmətli ser, siz burada nə edirsiniz?

Özümü itirmiş halda ona baxıb, nədənə fransız bulkasını göstərirəm:

— Baxın... Almışam... Düzdür, aldiğim o deyil, amma... Sabah verəcəyəm... Bu gün isə...

— Bura sizin üçün bulka dükkanı deyil, hörmətli ser, — o bütün zələ başına götürən səsi ilə ucadan deyir. — Yoxsa siz qapının üstündəki yazınızı görməmisiniz? "Kənar şəxslərin daxil olması qadağandır".

Gimnazistlər sakitcə ətrafımıza toplaşırlar. Onların sayı yüzden az olmamasına baxmayaraq, haradansa yeniləri axışib gəlirlər. İki-üç nəfər əlində skripka tutub. Yəqin ki, onların musiqi dərsi təzəcə başa çatıb.

— Bura sizin üçün bulka dükkanı deyil, — Proşka mənə yox, tamaşa edənlərə baxıb zəhərli-zəhərli söyləyir. O, əllərini silərək, sinəsini irəli verdi. İndi o nəhayət, arzuladığı olverişli rolü əldə edib, onu vəcdə gelmiş tamaşaçıların alqış sədaları altında ifa etməyə hazırlaşan aktyora oxşayırı.

— Proxor Yevgeniç, — kekələyə-kekələyə rabitəsiz danışıram, — mənim heç bir... Kozelskidən... Zyuzadan soruşa bilərsiniz. Zyuzya, nə üçün susursan? Axı sen bilirsən, mən senin gündəliyini heç görməmişəm. And içiрем ki, görməmişəm. Bütün yoldaşlarım deyə bilər. Tyuntin buradadır... Ondan soruşa bilərsiniz.

— Yox-x! Bağışlayın! Sizin yoldaşlarınız bax onlardır!

Proşka eli ilə pəncərədən çölü göstərir. Orada mart günüşinin şüaları altında, monastır bağının dəmir barmaqlıqlı hasarının yanındakı səkinin üstündə, bizim şəhərdə hamının "səfillər" adlandırdığı evsiz-eşiksiz, üstü-başı tökülmüş uşaqlar toplaşardılar.

— Belkə əmr edəsiniz, bu centilmenləri də buraya dəvet edək? — Proşka istehza ilə soruşur. — "Əzizlərim, keçib partaların arxasında eyleşin, size cəbri, kimyani, xarici dilləri öyrədeyin".

Bu, Proşkanın sevimli mövzusudur. Neçə ildir ki, o, gimnaziyanın imtiyazlı uşaqlar üçün olduğunu döne-döne tekrarlıyır.

Bu gün isə o bu barədə xüsusi natiqlik istedədi ilə uzun danışası oldu. Elə bu zaman sağ tərəfdə, qapının yanındaki "yassxanada" Altıgözlünün sakitcə dayanıb, gözlerini qıyaraq başını yırğaladığını görürəm. Proşka onun meymunudur: bütün hərəkətləri ilə onu yamsılayır ve onun kimi təmteraqlı nitq söyləyir. Hətta gözlerini də eynən Burqmeyestersayağı uzağı görməyən adamlar kimi qıyrı. Baxmayaraq ki, onun görmə qabiliyyəti olduqca yaxşıdır.

Onun sözlerini dumanlı eşidirəm. Düz mənimlə üzbeüz, həyəcandan rəngi ağarmış Timoşa dayanıb və onun gözlerində Proxora

qarşı alovlu nifret oxunur. Yanaqları dartılır, dodaqlar isə tez-tez tərpənir. O nəsə deməyə çalışır, amma bacarmır. Çünkü o pəltəkdir. Azca həyəcanlanan kimi dili tutulur və o yalnız gücənib mırıldana bilir.

Burada sekizinci sınıf şagirdi Lyudviq Meyer də dayanıb və məni anladığım açıq-aşkar hiss olunur.

— Lütfən buranı tərk edin! — Proşka mənə mübaliğəli iltifat göstərərək söyləyir. — Buraya necə də məhərətlə xəlvətcə keçə bilib! — O tamamilə başqa səsle gənc xidmətçi Kostyaya müraciət edir. — "Proxor Yevgeniç, mən bulka almağa gelmişdim".

— O, seherden buradadır! — Tyuntin çığıraraq deyir.

— Seherden?.. Uhu-hu! Kostya, bax və yadında saxla: bu cənabı görən kimi nə öñ, nə də dal qapıya buraxmırınız. Hətta dəhlizə də qadağandır... Bu-yu-run, cavan oğlan!

— Proxor Yevgeniç! — Munya Bloxin uzaqdan, toplaşanların arasından çığınrı. — Proxor Yevgeniç, yəqin ki, siz bilmirsiniz... İndi size söyləyerəm...

Proşka onu eyni acıqlı və çoxmənalı baxışlarla süzür. Adətən Altıgözlü ən islahedilməz "yassaxlayanlara" bu şekilde baxardı. Proşka heç bir cavab vermədən həmən istehzalı iltifatla mənə müraciət edir:

— Cavan oğlan, eşyalarınızı götürün, əgor varınızdisa və arxamca gelin... Bax buraya-a!

O mənə, elə bil buranı tanımayan adam kimi, "sağa-a", "sola-a" deyərək yol göstərir və polis həbs etdiyi adamı müşayiət etdiyi sayağı çıxişa doğru aparır: irəlidə o, yan tərəfdə Kostya.

— Dayanın, zəhmət olmasa! — Munya Bloxin aşağı mərtəbənin dəhlizlərindən tökülüşüb gelən birinci sınıf şagirdlərinin arasından çığıır.

Mən gözlərimi yere dikib gedirəm. Nədənsə arxamca gelən yoldaşlarından elə utanıram ki, sanki elə keçmiş oğruyam. Nəhayət, Munya, Proxora yaxınlaşmağa müvəffəq olur:

— Proxor Yevgeniç, onu heç olmasa, iki həftəlik... Yalnız şurannın qərarına kimi. Həqiqəti mən bilirəm. Mənə deyiblər... Yəqin ki, siz bilmirsiniz...

— Şura artıq dünən qərarını verib. Təcili qərarı belədir: xaric edilsin. O və başqa iki nəfər.

Bu cürə dəhşətli sözləri eşidərən nə döşəməyə guppultu ilə sərildim, nə də ki fəryad edib ağladım. Yeni kədər üçün qəlbimdə sanki yer qalmamışdı.

Timoşa mənə nəsə söyləyir. Amma nə dediyini anlamırıam. Elə bil ıal-kar olmuşam. Pillekənlərlə paltar soyunulan otağa sarı enirik. Buradakı hər pilloken, divardakı hər leke mənə tanışdır. Vestibülde toplaşan doqquzyaşlı birinci sınıf şagirdləri gözləri bərəlmış halda necə də qorxu ilə məni nəzərdən keçirirlər! Yəqin onlara elə gəlir ki, mən eśl qulduram və əger xilas olsam yeni bədbəxtliklər törədərəm.

Beli bükülmüş halda və bəxtsiz-bəxtsiz pillekenləri enirəm. Qarderobda Meletiyi görürəm. O, güzgünen qarşısında dayanıb şotka ilə ağımtıl scyrok qaşlarını səhmana salır. Onun güzgüdəki əksinə baş oyərək salam verirəm. O mənə elə baxır ki, sanki qarşısında dayanan adam deyil, divardı, ya da ağacdı.

Proşka bərkədən Moiseiçə deyir:

– Cavan oğlanın furajkasını verin!

Gimnazistlərə furajkanın verilməsi bizim gimnaziyanın qaydalara uyğun deyildi.

Öz asılıqanıma yaxınlaşmaq isteyirəm (tanış asılıqan – soldan birinci, on bir sayılı). Amma Proşka çınimdən tutub məni saxlayır.

– Lütfən zohmot çəkmeyin. İndi vererələr.

Və bu yaxınlarda alınmış ağ haşiyeli furajkanı götürüb dəhşətli bir iş görür: furajkadan gimnaziyanın gerbini qoparır, sonra onu mənə uzadır. Rüsvay edilmiş furajka ilə ümidsiz halda küçəyə qaçıram və öz-özümə təkrar edirem:

– Xatanqa, Anqara, İndiqirka, Lena, Anadir, Kolima...

## Onuncu fəsil

### MÜBARİZƏ VƏ QƏLƏBƏ

Furajkamda gerb belə idi: iki palid yarpağı, arasında iki hərf və bir roqəm – gimnaziyanızın adı.

O, ağ metaldan düzoldiyinə görə gümüş adlanırdı. Qiyməti otuz qəpik idi. Amma onun furajkamda borq vurması üçün anam ömrünün bir neçə ilini qurban vermoyə hazır idi.

Anam yaxşı bilirdi ki, kim furajkasında gerb gəzdirirse, gələcəkdə o, mötbər vəkil, həkim və yaxud da görkəmli professor olabilir. Kimin ki furajkasında bələ ağ rəngli palid yarpaqları yoxdurşa, istənilən zaman səfil olub, şaxtalı gecələrdə limandakı estakadanın altına siğına biler.

Əlbəttə, könüllülər donanmasında dənizçi və yaxud Vaska Peçenkin kimi dəmirçi olmaq da yaxşı idi. Amma bunun üçün pəhləvan kimi güclü olmaq lazımdır. Vaska Peçenkin kimi – iri əzələli! Məhz elə bu dəqiqə Kanatnaya və Bazarnaya küçələrinin kəsişdiyi tindəki dəmirçixanaya yaxınlaşıram, böyük nal və balaca ikiayaqlı qırmızı at şəkli çəkilmiş paslı lövhənin altında dayanıram. O, qurşağa qədər çilpaq, zonci kimi qaradır. Bədəni tərdən parıldayıb. Çekici bir eli ilə qaldırır. Beləsini mən iki əlimlə qaldıra bilmərəm. Sanki əylənərək yüngül əl ağacı kimi maşa ilə götürdüyü möhkəm qızarmış dəmir parçasını döyocloyır. Adama elə gəlir ki, onun bütün məqsədi bu dəmir parçasından kifayət qədər çoxlu qırmızı qıçılçımlar əldə etməkdən ibarətdir. Yox, mən zəif və ləng adamam. Məndən dəmirçi çıxmaz.

– Xatanqa, Anqara, İndiqirka...

Bu da Makrinin evi və dəmir lövhə ilə örtülmüş çirkab quyusu. Evə gerbsiz girməyə qorxuram. Amma xoşbəxtlikdən anam evdə yoxdur. Anam və Foma dayı Yelcna xalamın məzarını ziyarət etmək üçün qəbiristanlıq gediblər. Yelena xalamı mən görməmişəm. O, vəba xəstəliyindən ölüb. Qəbiristanlıq isə uzaqda, vağzalın arxasında yerləşir. Onlar saat onda, belə bir az da gec qayıdarlar. Deməli, anam bu gün də bədbəxtliyimdən xəbər tutmayacaq. Ona hər şeyi sabah axşam, Foma dayı gedəndən sonra damşaram. Ya da, yaxşı olar ki, birgün – bazar ertəsi. Birgün isə o qədər gedir ki! İrəlidə hələ otuz yeddi-otuz səkkiz saat var! Bu otuz səkkiz saat ərzində hələ çox şey baş verə bilər!

Düzdür, yaxşı başa düşürdüm ki, mənim sevincim sadəcə ağılsızlıqdır və heç nəyə ümid etməyə dəyməz. Onu da bilirdim ki, otuz səkkiz saat çox qısa bir vaxt olub dəqiqə kimi ötüb keçəcək. Amma bütün bunlara baxmayaraq, Marusyanın mənzildə tək olmasına xoşuma gəlir.

Dəmdəməki sevincə yürüüb həyətə çıxıram və darvazaya çatan kimi kanatla dırmaşıb dama qalxıram. Burada hər cüro zir-ziblin içində balaca bir anbarım var. Ona “Viqvam” – hind adı ver-

mişəm. "Viqvam" barədə Timoşadan savayı heç kimin məlumatı yoxdur. Oranın girişi üstünə "Portland sementi" yazılış bos çel-ləklərle mühafizə olunur. Biz də oraya qalxıb tavanın altından girməyə mecburuq. Mənim "Viqvam"ım çox temiz və rahat bir yerdir. Orada həm də sakitlidir. Döşəmə anamın lifi ilə sabunta yuyulub təmizlənmişdir. Buraya vedrədə su getirmek o qədər də asan deyil! Divarlara lopabığ Simonenkonun mənə bağışladığı "Budilnik" jurnalının səhifələri yapışdırılmışdır. Döşəmədə həle də çobanyastığı, yovşan və nane ətri veren bir qucaq keçənilki tikanlı ot vardır. Divardan döyüş sursatları asılmışdır: otuz addim-hədən vuran sapand və Foma dayının düzəltdiyi yarımdairəvi, pis boyanmış açıq rəngli dəmir qalxan.

Burada, "Viqvam"da keçən yay gimnaziya həyatına aid müxtəlif hadisələrdən bəhs edən "Gimnaziyada" poemasını yazımışdım. Poema otuz qəpiklik şagird dəftərinə yazılmışdır. Dəftəri iso heç kim tapa biləsin deyə tavan tırının arxasında gizləmişdim.

Tavanqa qalxmaq üçün çələkkərin üstünə çıxməq lazımdır. Çələkkələr isə köhnəlib çürümüş və laxlayırdılar. Amma buna baxma-yaraq, bir təhər dırmaşıb ora çıxıram və tirin altına yeni bir əşyani – Proşkin torəfindən rüsvay edilmiş və gerbi qopardılmış zavallı furajkamı dütürəm.

Dərhal yüngüllesirəm və eve qayıtmaga tələsirəm.

Marusya belini büküb divanda oturub. Gözleri kitabxanadan götürülmüş kitaba dikilmişdir. Kitab belə adlanır: "Qaranquş nə baredə oxuyurdu". Marusya bu kitabı bəlkə də on ikinci dəfədir oxuyur.

– Duxovkadan mamalıqa<sup>1</sup> və balıq götür. Amma xahiş edirom, oxumağima mane olma, – o, "qaranquşlardan" ayrılmadan deyir. Səsi quru və ciddidir. Sanki imla söyləyir.

Marusya ciddi bir qızdır. Həmişə başı işe qarışq olur və mənimle təkəbbürlə danışır. O meni yüngülxasiyyət, tənbəl hesab edir. Mən anamdan çox ondan qorxuram. O, gimnaziyada birinci şagirdir və madam Şerşeneviçin qardaşı qızına dərs deməklə hər ay dörd rubl qazanır.

Həm Marusyanı ciddi olduğuna görə terifləyir, məni isə ona oxşamadığım üçün qınayırdılar. Tekcə anam mənə güzəştə yanaşırdı. Marusya da bunu hiss etdiyindən möhkəm inciyirdi.

<sup>1</sup> Mamalıqa – qarğıdah aşığı

Mən Marusya kimi ciddi olmayı arzu edirdim. Amma bu mende heç cürə alınmırıldı. O bir neçə dəfə məni öz qaydaları ilə təribyə etməyə çalışsa da axırdı əlini yelləyəsi oldu. Üç il bundan əvvəl o mənə gözlənilmədən oğlan uşağının səsine oxşayan bir səsle dedi:

– Səyahət oyunu oynamamaq isteyirsən?

Cavab verdim:

– Bəs necə!

Çünki mən gəmi qəzasının və qəhrəmanlıqların həsrətində idim. Lakin o, beş nazik kağız götürüb çalışqanlıqla "Asiya", "Afrika", "Avropa", "Amerika", "Avstraliya" sözlərini yazdı və onları böyük həyətimizin her tərəfinə sancıqla bərkitdi. Metbox Amerika, lopabığ Simonenkonun artırması isə Avropa oldu. Uzun dəyənəklər götürüb Asiyadan Amerikaya yola düşdü. Amerikaya çatan kimi Marusya qaş-qabağını sallayıb sadaladı:

– Amerikada əsas çaylar, dağlar, ölkələr bunlardır, iqlimi, bitkiləri isə belədir.

Sonra da "Təkrar elo" – dedi.

Cavab əvəzinə mən ağladım. O məni döysəydi daha yaxşı olardı! Səyahət etmək mənim üçün preriyaları<sup>1</sup> dolaşmaq, sarı qızdırmadan ölmək, qədimi defineler tapmaq, gözəl hindli qızlarıqana susamış köpek balıqlarından xilas etmək, bumeranqla<sup>2</sup> adamye-yənləri və pələngləri öldürmək demək idi. İndi isə bunun əvəzinə adamı bir vərəqin yanından o birisinin yanına aparıb, hansısa onlarla adı sınıfda olduğu kimi eżber söyleməyo məcbur edirdi. Bu oyun Marusyanın ürəyincə idi. Çünki faydalı və ibretməz oyun idi.

Avropaya çatan kimi göz yaşları içinde ondan qaçıb, bütün günü "Viqvamda" gizləndim. O vaxtdan Marusya qəti qərara gəldi ki, mən yüngülxasiyyət bir tənbələm və mənimlə damışanda sanki heç bir mənası olmayan zavallı bir adamla danışırı.

Mən nahar edib, qabları yuyandan sonra o məni çağırıb sakitcə dedi:

– Sənin yerində olsaydım, su götürərdim, hər iki çələk tama-mile boşdur!

O, "tamamilə" və digər bu kimi kitab sözləri işlətməyi xoşlayır. Belə sözlərdən danışarkən adətən heç kim istifadə etmir: "Nöqtəyi-nəzərincə", "intellekt", "individium".

<sup>1</sup> Preriya – Şimali Amerikada geniş çöl

<sup>2</sup> Bumeranq – Avstraliya qabilələrinin ağac silahı

– Oldu! – gülo-gülo deyirəm və özüm də təəccübənirəm. “Bu gülüş haradandı mondo? Elə bil mənə heç bir bədəxətlik üz verməyib!”

Yaşıl vedrəni götürüb cəld küçəyə qaçıram.

Kran uzaqda, Petrokokinonun evinin arxasındaki həyatdır. Bu həyatdə öküzlər və arabalar vardır. Arabaçılar da bu həyatdə yaşayırlar. Arabalar xüsusi olaraq, uzun və çox ağırdırlar. Hər belə araba iki öküz qoşular, tezdən, hələ səher açılmamış iyirmi-otuz araba gəmiləri yüklemək və boşaltmaq üçün asta-asta limana yaxınlaşır. Öküzlərlə yanaşı bozarmış, yırtıq köynəklərdə, rəngi gündən qaralmış, qüvvəli, boylu-buxunlu arabaçılar addımlayırlar. Qızmar güməşin altında, bütün günü içində korinka<sup>1</sup>, vanil<sup>2</sup>, kanifol<sup>3</sup>, dənli yaşıł kofe, qırmızı istiot, öncir, zeytun, badam olan yeddi-pudluq kiselerlə körpünün üstü ilə ora-bura qaçırlar. Bu məhsullarla onlar Türkiyənin, Yunanistanın, Kiçik Asiyənin, Afrikanın iyini canlarına çəkirdilər. Arabaçılar məni sevirlər (“qozbel” adlandırsalar da) və tez-tez bir ovuc günəbaxan tumuna və yaxud şirin sümsüyə qonaq edirdilər.

Amma bu gün arabaçılar həyatdə göze döymirlər. Şənbə günü olduğundan hamama gediblər. Bir dəqiqlidən sonra bir vedrə su ilə yenidən Rıbnaya küçəsi ilə addımlayıram.

Vaqnerin evinin yanında nəfəsimi dərmək üçün dayanıram. Vedrəni səkinin üstünə qoyuram. Lakin burada mənim üçün təhlükeli olduğunu bilirəm. Çünkü Vaqnerin evi məxsusi evdir. Bu evdə düşmənlərim yaşayırlar. Heç vaxt bu evə girməyə cosarətim çatmadı. Çünkü tam əmin idim ki, burada gözlərimi çıxarar, dilimi qoparar, qulaqlarımı kəsərlər.

Bu ev davakar oğlanlarla doludur və lap çoxdan bizim evlə mühərribə aparırlar. Onların başçısı domırçı və tənəkeçi Peçenkinidir. Buna görə də onları peçenkinçilər adlandırmışq. Bizim həyatdən kim dolu vedrə ilə peçenkinçilərin yanından keçəydi, onlar vedrəyə ya tüpürməyə, ya da ona hər cürə zir-zibil atmağa çalışardılar.

Biz Makrinin evinin sakinləri də (onlar bizi “makryuxalar” adlandırırlar) onlara yanımızdan keçməyə imkan vermir və fürsət

düşən kimi pislik etməyə çalışırdıq. Sahib Makrinin kiçik oğlu Kiriakanın (və yaxud Kiranın) sapandı var və yanımızdan keçib bize dilini və yaxud yumruğunu göstərən peçenkinçiləri nişan alır.

Onlardan bərk zəhləm gedir və o vaxtlar mənə desəydiłor ki, onlar da bizim kimi, yəni Makri evinin sakinləri kimi insanlardı, inanmazdım.

Ən çox da Fiçasa nifrət edirəm. Bu, on dörd yaşılı, xiyar kimi uzun və nazik başı olan bir oğlandır. Budur, o, divarın arxasında özünü xəlvətə verib, boş şalvarını dartsıdıraraq məni güdür.

Beş addımlıqda dayanıb gözləyirəm ki, küçədən kimsə golib keçsin və məni ondan qorusun. Küçədə isə heç kim görünmür. Mən o biri – kazarma olan tərəfə keçirəm. Kazarmanın pəncərəsindən mənə bir zabit elə etinəsiz baxır ki, sanki çuqun tumbadır. Ayağım tutduqca qaçıram. Amma vedrədən su sıçrayıb konara dağılır. Addımları yavaştıraq lazımdır. Fiçasın əlində təzək – yumru, qara, qurumuş öküz peyini var.

– Opa-pa! – Fiças qırmızıdərili hindı kimi qışqırı və küçəni adlayıb üstümə atılır.

Kazarmanın qapısına doğru qaçıram. Vedrədən daha çox su dağılır və onu divarın dibinə qoyuram. Fiças yenidən “opa-pa” – deyə çığırı və qaça-qaça yaxınlaşıb başı ilə qarınından vurur. Mən divara çırılıram və onun vedrəyə iki dofa necə tüpürdüyüünü, əlindəki bütün təzəkləri onun içinə necə tulladığını ümidsiz halda seyr edirəm. Tüpürçyi at köpüyü kimi ağ rəngdərdir.

Mən qışqırıb onun sıfətindən yapışmaq istəyirəm. Amma o yenidən məni divara çırıplı və qalibanə tərzdə çığırı:

– Opa-pa!

Pəncərədən bir zabit etinəsiz şəkildə bizi baxır.

Birdən xoşbəxtlik baş verir. Köməyimə əzəmetli müttəfiqim gəlir: o, kazarmadan sıçrayır və parovoz kimi düşmənin üstünə sığırır.

Bu bütün məhəllədə davakar və içki düşkünü kimi ad çıxaran, əsgər keçisi adlandırılan Filimondur.

Kimlər ki özünü düz aparırdı Filimon heç vaxt onların söhbətlərinə baş qoşmazdı. Amma kimsə yüngül bir dava-dalaşa başlasayıdı, Filimon keçidən pələngə çevirilərdi: yüyürüb dava edənlərdən birinin üstünü alar və alını ilə dizlerinin arxasından var gücü ilə

<sup>1</sup> Korinka – yunan üzümü

<sup>2</sup> Vanil – tropik meyve

<sup>3</sup> Kanifol – iynəyarpaqlı ağacların şirəsindən hasil edilən bərk qotran

vurmağa başlayardı. On başlıcası, bu elə gözlənilməz bir şəkildə baş verərdi ki, zavallı hemən saniyə yerə sərilərdi.

Filimon təkcə bayramlarda sərxoşluq ederdi. Kazarmanın yanından meyxanaya gedən arabacıları görən kimi onların dalaşca düşər və bundan sonra onu heç dəyənəklə də qovmaq mümkün olmazdı. Arabacılar onu məmənnumiyətlə araşa qonaq edərdilər. Hərdən çörəyi araşa batırıb ona verərdilər. O da spirtde isladılmış çörəyi acgözlükle yeyirdi. Sonra səndələye-səndələyə evə qayıdar, yolda içib keflənmiş arabacılar kimi direklərə, fənerlərə ilisərdi. Həlsizliqdan başı yerə dəyər, saqqalı süpürge kimi körpünün üstü ilə sürünərdi. Qonşu evin uşaqları ona sataşar, başından yapışib dartar və itələyərdilər. O isə heç qimildanmaz, quzu kimi mülayim və sakit olardı. Kazarmaya çatan kimi dərhal at tövüsində, alay atı Çeremişin ayaqlarının altına uzanıb yatıldı.

Xoşbəxtlikdən bu gün o ayıqdır və Fiçasa onun möhkəm alınının zərbələrindən qurtulmaq nəsib olmayıacaq. Fiças üzüstə sekiyə sərilir. Keçi isə onun başının üstündə durub, Meletiy kimi saqqalını yırğalayır və istehza ilə gülür:

“Mm-me!”

Fiças qalxmağa cəhd göstərir. Amma Filimon təzədən onun dizinin aşağıından kelle ilə vurur və o təzədən bütün bədəni ilə sokının üstünə sərilir.

Artıq mən xoşbəxtəm. Mən vəhşi kimi ora-bura atılıb düşürəm. Sonra vedrəni götürüb “opa-pa” (bu bizim döyüşü çəğirışımızdır) – deyə çığıraraq, bütün çırkli suyu qarşısında uzanan Fiçasın başına şövqlə əndərirem.

Fiças donquldanır, ayaqlarını yelləyib hicqırır, sonra isə islanmış qırmızı, ümidsizlik yağan qəzəbli üzünü mənə sarı çöndərib qalibə qorxa-qorxa baxaraq üçüncü dəfə ayağa qalxmağa səy göstərir. Amma mən boş vedrəni onun uzun axmaq başına keçirirəm və var gücümə onu taqqıldatmağa başlayıram:

– Opa-pa! Opa-pa! Opa-pa!

Fiçasın sesi bütün küçəni başına götürür.

– Sen ne edirsən! Uşaqdan el çek! – Anası pəncərədən çığırır.

Ona dil çıxarımaqdən özümü zorla saxlayıram və vedrəni götürüb qaçırıam.

Qələbə qəlbimi fərahlı doldurur. Eyib olsa da deməliyəm ki, hemən gecə anamı gözləmədən öz qatlama koykamda yuxuya ge-

dərkən, mənimlə bu gün baş verən dəhşətli bedbəxtlik barede deyil, yalnız Fiças üzərində qələbəm haqqında düşünürdüm: Bir də evimizin bütün oğlanları qarşısında Fiças üzərində böyük qələbədən necə öyüncəyim haqqında. Bir də düşünürdüm: necə etmek olar ki, sabah, bazar günü biz makryuxalar açıq döyüşdə peçenkinçiləri darmadağın edək və onların başçısı Vaska Peçenkinə əsir götürək.

Bu bizim çoxdankı arzumuzdur – dəmirçidən bütün təhqirlərinə və yaramaz hərəkətlərinə görə qisas almaq.

Qəribə işdir: biz ona yalnız bayram günləri dəlicesine nifret edirik. Amma adı günlərdə onun Kanatnaya və Bazarnaya küçələrinin kəsişdiyi guşədə yerləşən bapbalaca dəmirçixanasının kandarında saatlarla tərəpnəmdən dayanmağa və hisə bulaşmış ellərinin hər bir hərəketini hörmətlə izləməyə hazırıq. Xüsusilə onun atlara necə nal vurmasına və çarxların üstünə necə şin çəkməsinə baxmaq daha maraqlıdır. Belə anlarda biz onu həttə sevirdik. Lakin bayram günləri his-pasını yuyub təmizleyər, saçlarını yağlıayıb, limon rəngində köynəyini geyinər və enli ciyinə “tvinçik” adlanan penceyini atıb öz peçenkinçiləri ilə gəzməyə çıxan kimi, dərhal düşmənimizə çevrilərdi. Qiymış dar gözləri, hiyləgər təbəssümü və quḍurlara məxsus sakitliyi ilə sanki o tamamilə özgə adama çevrilərdi. Biz makryuxalara heç vaxt baxmaz, bizimlə heç vaxt danışmazdı. Buna görə də o bizi daha qorxunc görünərdi. Peçenkinçilər onun sədaqətli ordusu idi.

Şəhərdə onu divane adlandırırlar. Çünkü o yalnız uşaq oyunları oynayır, az yaşlı oğlanlarla dostluq edir. Birçə görəyiniz ki, o, yaşış yağarkən yalnız ayaqları ilə gölmöçəni necə şappıldadır, bu gölmöçələrə papiros qutusundan düzəldilmiş oyuncaq gəmiləri necə buraxır, madam Şerşeneviçin həyatındəki hindquşunu necə hirsətdirir.

Peçenkinçilər hemişə onunladırlar və onun naminə özlərini oda-suya da vurmağa hazırlırlar. Onu atalarından və analarından da çox sevirlər. Onlardan ən davakarı ağıldankəm İqnaşkadır ki, onu Fiças adlandırırlar. Çünkü onu evə çay içməyə və yaxud şam yeməyinə çağırarken o, “seyças<sup>1</sup>” əvəzinə “fiças” deyir. Vaska Peçenkinin sevimli məşğulliyəti çərpələng uçurmaqdır. Bu sakit oyunu o

<sup>1</sup> Seyças – bu saat (rus.)

az qala quldur eməlincə çevirib. O, çərpələngi havaya buraxan kimi özünü semanın yeganə ağası hesab eləyir və bizim zavallı çərpələnlər onunkuların yanında, çalağan qarşısında sərçə kimi görünür. Vay o dəliqanının halına ki, onunla eyni vaxtda öz zəif çərpələngini uçursun. Peçenkinin çərpələngləri iri və güclü olurlar. O dərhal bedbəxt qurbanının üstünü alır və elə orada, ucalıqda şiddətli döyüş başlayır. Döyüşün nəticəsi olaraq dəliqanının çərpələngi öz nazik ipindən ayrılib ziqzaqlarla aşağı enir. Köhnə sahibi isə yaxınlıqdakı parkların birinə və yaxud dəniz sahilinə düşən məğlub edilmiş çərpələngini belə unudaraq, qəzeblə, bağıra-bağıra, heç olmazsa salamat qalmış ipi xilas etmək məqsədi ilə yaxın küçələrin birinə yürüür.

İndi isə, yuxuya gedərkən artıq min dəfə düşündüklerimi bir də xatırlayıram: göydə düşmənle vuruşub ona qalib golə bilən güclü çərpələng düzəldə bilsəydim (Lyonka Aliqeraki və Munya ilə birlikdə) çox yaxşı olardı. Mənde ingilis ipi olsaydı, cho-ho, onda Vaska Peçenkinə göstərərdim! Elə bu arzu ilə də yuxuya getdim...

### On birinci fəsil

#### "XRİSTİANSAYAĞI, QARDAŞSAYAĞI"

Bazar günü yuxudan qəmgın oyandım. Fiças üzərində böyük qələbə mənə artıq çox uzaq və maraqsız bir hadise kimi görünürdü. Əvəzində dünən gimnaziyada baş verən facio təfsili ilə yadimdadır. Yataqdan sıçrayıb yuyunmadan hovətə cumuram ki, anamdan uzaq olum və o mənim yaziq görkəmimdən baş verən bedbəxtliyi anlaya bilməsin. Mənzilin altında zirzəmi yerləşir. Onun ağır qapısını qaldırıram.

- Hara? – Marusya kitabdan ayrılmadan çıçıır.
- Kirpinin yanına.

Amma kirpini axtarmıram. Dərhal onu unuduram və sınaq yeşinin üstündə oturub xəstə kimi inildəyirəm. Bu necə dərddir! Bu necə də dehşətli bir dərddir! Mənə elə gelir ki, yer üzündə məndən bedbəxt adam yoxdur və həyatda bir də heç vaxt üzüm gülmeyəcək. Bu dərdi daşımadaqdanca elə bu dəqiqə ölməyə hazırlam.

Tabutum qeyri-adi parlaqlığı ilə tösevvürümde canlanır. Qırmızı qotazları olan, ağ rəngli tabut qonaq otağında pəncərəyə çəpəki dayanmış, ətrafdə isə əklillər, güller və atlaz lentlər. Lentlərin üstündə gözəl hərflərle yazılıb:

"Beş sayılı gimnaziyanın beşinci sınıf şagirdlərindən. Yoldaşımızın unudulmaz xatiresinə".

"Vaxtsız həlak olmuş qardaşımı".

"Ən yaxın dostuma, Rita Vadzinskaya".

Mən üzümdə əzablı ifadə tabutda uzanmışam və hamı sevgi ilə mənə seyr edir.

"Nədən ölüb?" – madam Şerşeneviç Marusyadan soruşur.

"Ah, – qız cavab verir, – o elə məğrur, elə xeyirxah idi ki. Amma biz ona qarşı tamamilə yanlış mövqe tutmuşduq".

Sonra Marusya göz yaşlarından işlanmış desmali ilə üzünü örtür. Yalnız indi ona aydın olur ki, onun necə gözel qardaşı varmış.

Hamıdan arxada, eynən öğrenciler kimi yaxalıqlarını qaldıran Altıgözlü və Proşka bellərini büküb dayarıblar. Onların aqlamaqdan burun pəreləri genişlənmiş, üzleri gil rəngi alıb bozarmış, saçları pirtlaşmış, dodaqları səyriyir.

"Onun ölümündə günahkar onlardır, onlardır!" – Timoşa kəkəleye-kəkəleyə qəzəble çıçıır.

Hamı müəmmə ilə onlara baxır.

Onların beli bir az da bükülür və gözaltı etrafı seyr etməyə başlayırlar. Gözlerində günahkar adamlara məxsus qorxu oxunur.

"Onun ölümündə mən də, mən də günahkaram!" – Keşış Meletiy saqqalından bir çəngə tük qopararaq kədərlə deyir.

Bəs başının üstündə ağlayıb-sızlayan bu adam kimdir? Zyuzya Kozelski! Göz yaşları tabutumun üstünə axıb cansız yanaqlarını bolluca isladır.

"Məni, – hicqira-hicqira deyir, – Valka Tyuntin öyrətmışdı, amma bütün günahları bu mərhumun üstünə atdırı... Onun heç bir günahı, heç bir günahı yox idi!"

Ölümümlə bağlı mənzərə mənə ləzzət verir və bir az sakitleşirəm.

"Hələ ki hər şey itirilməyib! – öz-özümə deyirəm. – Zyuzya və Tyuntinin yanına gedəcəyəm. Qoy elə bu doqiqə Burqmeystərə bildirsinlər ki, məni yanlış olaraq gimnaziyadan xaric ediblər, cünki bütün günahlara baiskar özleridir. Burqmeyster səhv edir, O əsil

həqiqəti bilmir. Ona elə gelir ki, bütün gimnaziyada məndən böyük yaramaz yoxdur. Amma bu gün əsil həqiqəti üzə çıxarmaq lazımdır... Bax onda hər şey gözəl olacaq!"

O dəqiqli dərhal yaşlıram dayanır.

"Bax hər şey gözəl olacaq, vicedan haqqı!"

Yerimdən sıçrayıb, qaranlıqda addimlamağa başlayıram. Zirzəmidən çıxış uzun bir mağaraya açılır ki, buradan yoluñ haraya gedib çıxmazı molum deyil. Mağaraya kömür qırıntıları döşənmişdi və bu qırıntılar mağarada çox zəif parıltı yaradırdılar.

Burqmeyster əsil həqiqəti öyrənib başa düşəndən sonra ki, mənim yox, Tyuntinin üstüne əsəbileşmək lazımlı imiş, dərhal qırmızıburun Proşka yanına gəlib deyəcək:

"Milord, qayıdın gimnaziyaya... və zəhmət olmasa, furajkanızı bir dəqiqlik mənə verin..."

Dərhal da furajkama yeni gimnaziya gerbini taxacaq.

Elə sevinirəm ki, sanki bütün bunlar əsil həqiqətdə baş vermişdir. Döşəməden kömür qırıntılarını qoparıb bir-birinin ardınca var gücümle mağara boyu irəliyə tullayıram. Oradan nəsə cingilti gəlir: burada nə şüər var, nə də ki dəmir. Arxa tərəfdən, yeşiklərin arxasından isə kirpinin fisiltısı eşidilir.

Bəli, Tyuntinin və Zyuzya Kozelskinin yanına gedib həqiqəti Altıgözlüyə söyləmələri üçün onları dilə tutacağam və o zaman mən yenidən gimnazistəm! Qayıdır Zuyevlo yanaşı öz skamyamda oturacağam və dərslərimə cin kimi hazırlaşacağam. Onlar mənimlə razılaşmalıdır, bəs necə! İstəməzler ki, onlara görə məhv olum! Bu çox gözəl olardı. Anam da heç nədən xəbər tutmaz və başı ağrımadı! İki aydan sonra tətil zamanı nahar ərefəsində bir teher ona baş verənləri söyləyərəm: "Bilirsən, ana, məni sehvən gimnaziyadan xaric etmək istəyirdilər. Amma artıq bu səhv aradan qalxmışdır. O zaman sənə bu barədə demədim ki, hədər yerə həyəcanlanmayasan".

Sevindən ürəyim köksümö siğmır. Mağaraya xcyli kömür qırıntıları tullayıram.

Bir dəqiqlidən sonra zirzəmidən bayıra atılıram və darvazaya çatarken çalanın dəmir tebəqəsini hər iki ayağımla bərkdən döyəcəyim.

Tebəqənin sesi bütün həyəti başına götürür.

- Hərə gedirsen? - Marusya qışqırır.

- Buralardayam. İndi qayıdırıram.

Təcili Tyuntinin və Zyuzya Kozelskinin yanına! Vaqnerin evinin yanından keça bilməyəcəyəm: orada məni Fiçasın qisasını almaq üçün peçenkinçilər həsrətlə gözleyirlər. Dolayı yolla, Staro-Portofrankovskaya küçəsi ilə əkilmək lazımdır. Od-alov kimi gedirəm və mənə elə gəlir ki, bütün xilasım Tyuntingilə tez yetişməkdən asılıdır.

Bu da onun Primorsk bulvarındaki üçmərtəbəli, açıq-mavi rəngli evi. Darvazanın üstündə təzə, cücə kimi sarı rəngli lövhə: "Pod-polkovnikin duł qadını Aqlaya Semyonovna Tyuntinayanın evi".

Mərmər rəngində təzəcə boyanmış daş pilləkonları qaça-qaça qalxıram və qapı zinqirovunun qulpunu dərtirəm.

Tyuntin hələ yerindən qalxmayıb. Diş iltihabından formasını itirmiş təkəbbürlü və kədərli sıfeti olan çox gözəl quluqcu məni bəpbalaca otağa aparır. Orada hündür qəfəsin içində, mis halqanın üstündə çirkin, daz tutuquşu oturub və qocalara məxsus nifrətli baxışlarını mənə dikib. Eyvanın açıq qapısından uzaqda yerləşən dəniz görünür.

Hövsəlesiz halda otaqda var-gəl edirəm və Tyuntinlər məni dövreyə alırlar: Tyuntin velosipeddə, Tyuntin dənizçi geyimində, bəşaylıq körpə Tyuntin, Tyuntin poninin<sup>1</sup> üstündə, Tyuntin anası ilə, Tyuntin itlə - Tyuntin təsvir olunmuş iyirmi dənə fotoşkil.

"Bu qəder Tyuntin kimə lazımdır!" - təəccübənirem.

Qızılı rəngli tovuzu naxışlar vurulmuş ipək parçadan qəşəng yapon kapotu geyimmiş alçaq boylu bir qadın qaçıb otağa gəlir. Qaşlarının olduğu hiss olunmur və üzü tamam ziyillidir.

Bu Tyuntinin anasıdır. Oğluna olan coşqun sevgisi ilə bütün gimnaziyada məşhurdur. O, oğlunu daima gimnaziyaya qədər ölüür və ayrılkən xaç çəkib onu öpür.

Yoldan ötenlər ona baxıb gülürər. Valentin isə dodaqaltı anasına acı sözlər deyib, tez də darvazadan içəriyə keçir. O əzab çökir ki, bu qadın onun anasıdır, o kökdür, üzündə ziyilləri var, onu "bebi" və "günəşim" deyə çağırır. "Oğlum çox zərif uşaqdır!" - o hər kəsə bətə söyləyir. Oğlan isə sağlam bədənlı, amma süst kütbeyin və lovğa bir uşaqdır.

Əsil adı "Valentin" olan oğlunu o, məxsusi bir səslə, fransız ədasi ilə "Valenten" çağırır.

<sup>1</sup> Pon - kiçikboylu at cinsi

— Valentin hələ yatr. Onu oyada bilmərəm. Qoy, heç olmasa bazar günü bir qədər mürgüləsin. Axı o nevrastenikdir<sup>1</sup> (o, “nevra-stenik” deyir).

Qadının səsində mögrurluq hiss olunur. Elə bil “nevra-stenik” olmaq böyük şücaətdir.

Gelişimin səbəbini söylemək isteyirəm. Amma o, divardan asılmış fotolara sarı cumub, muzeydə olan ekskursiya rehbəri kimi hər biri haqqında məlumat verir:

— Bu Valentendir, — Krimda, Ay-Todorda, sevdiyi serv ağacının altında. Baxın, necə klassik profili vardır. Bu isə vannada çilpaqdır. O zaman onbiraylıq idi. Bu isə qraf Kapnistanın yolkasının yanında... Bu, Valentinin atasıdır, — mənim erim. O zaman Riqada polismeyster<sup>2</sup> idi. Eynilə Turgenevdir. Düzdür?

Mən qışqabaqlı halda dayanıb gözleyirəm ki, madam Tyuntin, heç olmasa bir saniyəlik də olsa süssün və gelişimin səbəbini ona söyleyə bilim. Lakin o gözlənilməden soruşur:

— Sizin atanız necə... deyin... o da herbçidir?

— Atam yoxdur, — deyib qızarıram.

— Necə yəni atam yoxdur?

Bir az da port oluram və günahkar kimi susuram. Doğrusu, hər dəfə atam bareşindo soruşulanda bərk utanıram.

— Bəs atanız haradadır? Ölüb?

— Yox, sağdır... Amma anam... amma mən... Bir dəfə də olsun onu görməmişəm.

O qışqabağını tökür və gözlərindəki nəvaziş yoxa çıxır.

— Necə yəni, bir dəfə də görməmişiniz?

Masanın üstündən ağır çuqun külqabını götürüb, onu karıxmış halda əllərimdə oynadıram.

— Deməli, belə! — madam Tyuntin monalı şəkildə deyir və elim-dən çuqun külqabını alır, təzəden taqqılı ilə masanın üstünə qoyur. Bes mənim Valentinim ilə nə işiniz var?

— Bilirsiniz, — həyəcanla deyirəm, — Altıgözlü... daha doğrusu, bizim direktor Burqmeyster... dünən məni gimnaziyadan qovdu... Guya mən bir nəfəri öyrətmışəm... Siz onu tanıırsınız... Zyuzya Kozelskini... o qiymətlərini düzəldib və gündəliyini torpağa basdı-

rb. Amma bu işdə mənim heç bir günahım yoxdur. Onu öyrədən Valya Tyuntindir... Sizin oğlunuz... Valentin... Mən də isteyirəm ki, o sabah Altıgözlüyə... yəni Burqmeysterə desin ki, məni yanlış olaraq gimnaziyadan xaric ediblər...

Madam Tyuntin ilan çalmış kimi yerində sıçrayır.

— Valentin! — o çağırır. — Valentin! Valentin!

Bütün söylədiklərimdən o təkcə bir şey anladı: mən onun Valentinini hansısa bədbəxt bir hadisə ilə hədələyirem.

Qapının ağızında Tyuntin görünür: lovğa və süst. Üzündən hədsiz sıxıntı keçirdiyi hiss olunur.

— Tyuntin! Tyuntin! — ona deyirəm. — Anan bilmir, sən ona de... Burqmeyster və hamiya söyle. Axı mən sənə görə... Axı sən... Axı bunu mən yox, sən etmisən... Əgər deməsən, Valentin Tyuntin...

O, kömüre bulaşmış əllərimlə göz yaşlarını yanağıma necə yaxdığımı sakitcə seyr edib, mənə dodaqaltı anlaşılmaz sözler söyleyir və cansızıcı, tələsik addımlarla qonşu otağa keçir. Anası da onun arxasında gedir. Otaqdan qadının həyəcanlı piçiltiləri eşidilir.

Nəhayət, ikisi də qayıdırılar və hər ikisinin üzündən mərhəmet və mehribanlıq yağır... Madam Tyuntina təbəssümlə mənə yaxınlaşış, əlini gödəkcəmin qolunda gəzdirək mənə siğal çekir.

— Dayanın... Yaxşı, buraxın ağlamağı... Yaxşı da, dayanın... yaxşı, lazıim deyil, xahiş edirəm! Hər şey yaxşı olacaq... Görərsiniz...

Ona baxıram və qəlbimdə yenidən ümid qığılçımları yaranır.

— Oh, Valentin... Siz onu tanıırsınız... O elə... nece deyərlər... həssasdır... Ona görə də biz xristiansayağı, qardaşsayağı qərar qəbul eledik...

Gözlənilməden ovuma bükülmüş kağız dəstəsi qoyur. Ziyilli üzündən nəvaziş yağıdığını görürəm.

Karıxmış halda kağızlara baxıram. Yeddi ya da səkkiz edəd manatlıq olardı.

— Götür, lazıim olar! — Valentin özünü mənim xilaskarım kimi hiss edərək himayədici tərzdə deyir.

— Necə yəni, lazıim olar? Nəyə lazıim olar?

— Bilirsinizmi, mənim özizim, — madam Tyuntina şirin dillə danışır, — siz artıq yeni həyətə başlayırsınız. Gimnaziyadan getdiyiniz belə bir vaxtda...

— Necə yəni gimnaziyadan getmişəm! Axı, əgər Tyuntin, əgər Valentin, əgər o... mənim yoldaşım...

<sup>1</sup> Nevrastenik — əsəb xəstəliyi olan adam

<sup>2</sup> Polismeyster — əsəb Rusiyasında polis rəisi vəzifəsi

— Yoldaşın? — Tyuntina gülümşeyir. — Bağışlayın, axı siz hara-  
dan Valenteñə yoldaş oldunuz? O, Büyük Britaniyada səfir olacaq.  
Siz görəceksiniz. Onun elə imkanları, elə əlaqələri var ki! Amma  
sizin ananız, Valentin indi mənə dedi ki, madam Şerşeneviç üçün  
paltar yuyur...

Bərk açıqlanıram. Ayaqlarımla onun mərmərdən hazırlanmış  
masasına elə ilişdirmək istəyirom ki, masa üçub zerblə divara çır-  
pilsin. Sonra isə Valentinin yuxulu yanaqlarını sillələmək ürəyim-  
dən keçir.

O, zərbə gözlədiyində əlleri ilə “klassik profilini” örtür. Madam  
Tyuntina öz Valenteñini müdafiə etmək məqsədi ilə üstüme atılır.  
Amma mən hər ikisini itələyib, manatlıq dəstəsini tutuquşunun  
qəfəsinə çırçıram və otaqdan çölə qaçaraq dayanmadan təkrar  
edirəm:

— Ay səni, bədheybet! Ay səni, donuzsifet eybəcər!

### On ikinci fəsil

#### EVDƏN EVƏ

“Hələ ki hər şey itirilməyib. Cəld Kozelskiyel!” — öz-özümə  
deyirəm. Ancaq əvvəlki şuxluğundan esər-əlamət qalmayıb. Belimi  
bir az da artıq əyib, ayaqlarımı sürüyə-sürüyə ümidsiz halda Voron-  
tsovski bağına doğru addimlayıram.

Kozelskiler onlara məxsus restoranın ikiaddımlığında yaşa-  
yırlar. Pəncərələri həyetə açılır. Heyet qədimi həyetdir. Sakit və  
kölgəli club, taxta plitolerlə döşənmişdir. Həyetdə qovaq ağacları,  
fəvvarə, yanında qu quşu olan çılpaq oğlan heykeli, pəncərələrin  
önündə isə balaca bağça vardır. Adamlar bağçada qol-budağı vurul-  
muş dəfnə kollarının arasında şən-şən gəzisir və pəncərədən otağa  
elə maraqla baxırdılar ki, sanki orada toy çalınırdı.

Pəncərəyə yaxınlaşıram. İlk gördüğüm şey qanla örtülmüş,  
bərelmiş gözler olur. Bu gözler elə qorxunc təsir bağışlayırlar ki,  
sanki qoşa tapança kimi adama tuşlanmışdır. Gözlər, dartılaraq diva-  
ra nisbətdə çəpəki qoyulmuş böyük divanın arxasında əyilmiş  
Zyuzya Kozelskiyə dikilmişdir. Zyuzyannı üzünü görməsəm də,  
boynunun arxasından onun nece qorxu keçirdiyini anlayıram. Gözlər

onun atası Sıqizmund Kozelskiyə məxsusdurlar. Bu, boynu bilin-  
məyən, pota, cirtdanboy, daz, qıpqırmızı bir adamdır.

Bütün mebellər zəlzelə zamanı olduğu kimi yerində dəbərmiş  
və alt-üst edilmişdir. İlk dəqiqələrdə adama elə gelirdi ki, ata ilə  
oğul arasında oyun gedir: ata otaq boyu oğlunu qovur, oğul isə zara-  
fat edirmiş kimi onun qarışmasına gah masa, gah şırma, gah etajer, gah  
da stul itələyir. Uzaqdan bu mənzərə, əgər ata bu qədər qəzəbli  
olmasaydı, oğul isə dəhşətli qorxu keçirməsəydi sirk tamaşalarını  
xatırladardı.

İndi onları axırıncı barrikada bir-birindən ayırdı. Bu da divan idi.  
Ata hər dəfə divanın sağ tərəfindən keçmək istədikdə, oğul qorxmuş  
gözlərini ondan ayırmadan divanın sol tərəfinə sürünüb keçirdi. Ata  
sol tərəfdən həmlə etmək istədikdə, oğul sağ tərəfdə peydə olurdu.  
Bu hadisə iyirminci dəfədir ki, dərin bir sükütlə təkrar olunurdu.

— Atasına hörmət etmir! — pəncərənin qarşısına toplaşanlar  
Zyuzyanı qınayırlar.

Ata bütün bədəni — ciyinləri və sinəsi ilə divanın söykənəcə-  
yinin üstüne yixılır. Divan düz Zyuzyanın üstüne hərəket edir və  
onu künçə sixır. O, geri çəkilməye məcbur olur, beləliklə də tələyə  
düşür. Sürüşüb divanın altına keçmək istəsə də, atası onun şalva-  
rından yapışış parçadan düzəldilmiş müqəvvə kimi otağın ortasına  
sürükləyir.

Qorxdığum üçün gözlərimi yumuram. Adamlar bir az da pən-  
cərəyə yaxın sıxlığırlar. Darvazanın yanına qaçıram və torpaq qala-  
ğının üstündə oturan çalsaaqqal dalandarla rastlaşıram. O, dizlərinin  
üstündə xoruldayan iri bir pişiyi nəvazişle tumarlayır.

Mən çox utancağam: dalandarlarla danışmaqdən qorxuram.  
Ümumiyyətlə, dalandarlar, qapıçilar, qorodovoylar<sup>1</sup> və hətta konka<sup>2</sup>  
konduktorları mənə vəzifəli şəxs təsiri bağışlayır, onların qarşı-  
sında olarken özümdə dəfedilməz bir qorxaqlıq hiss edirəm. Amma  
bu dalandar pişiyi elə mehbəbəcasına tumarlayır ki, cəsarət edib  
ondan tecili polis arkasında getməsini xahiş edirəm.

— Polise ehtiyac yoxdur, — o mehbəbəcasına etiraz edir. — Ata öz  
uşağını ona görə kötekleyər ki, o ağlılı olsun. Bu işdə polis nəyə  
lazımdır? Axı o atadır.

<sup>1</sup> Qorodovoy — çar Rusiyasında polis

<sup>2</sup> Konka — vagonları atla sürülen nəqliyyat vasitəsi

Qoca gözlerinden sakit adama oxşayır. Pişik onun olinin altında şirin-şirin xoruldayır.

Mən asta-asta gəlib Sobornaya meydanına çatıram. Zyuzya üçün heyif silənirəm. Amma daha çox özüme yazığım galır. Deməli, mənim işim əngəldir. Zyuzya sabah direktorun yanına getmeyecək və Tyuntin haqqında həqiqəti ona deməyecək. İndi o bərk qorxu keçirir və onun köməyinə bel bağlamağa dəyməz. Düz üç gün ağlayacaq və qorxudan it kimi titrəyəcək. Bəs nə edim? Haraya üz tutum? Kimlə məsləhətlişim? Yazıq anam! Amma bu tovuzu kapotlu madam Tyuntina... Neco də eybəcər ziyilləri var! Kilsə saatı biro iyirmi beş dəqiqə qaldığını göstərir. Deməli, mənim cəmi on yeddi saatim qalib. On yeddi saat ərzində nə etmək olar ki?

Birdən gözlerim qarşısında Timoşanın iztirablı surəti canlanır. O dünən furaj kamandan gerbi qopara-qopara gülən Proxor Yevgeniçə necə nifrotlo baxırdı! Axi biz hələ birinci sinifden ayrılmaz dostlarıq. Dəfələrlə olub ki, məni yazı taxtasının qarşısına çağırarkən həyecandan rəngi ağarıb, ya da uğurlu cavabımı görə təriflənərək səkitcə sevinib.

Neco olub ki, Timoşanı unutmuşam! Əvvəlcə onun, sonra isə Zyuzya və Tyuntinin yanına getmək lazım idı. Ola bilsin ki, o mənə kəmok etməkdə acizdir. Amma kədərimə şərik olacağınə və bununla da dərdimin nisbatən yüngülləşcəyinə əmin idim. Bəs nece! Elə dünən o, gimnaziyada mənə nese söyləyirdi, amma dediklərini anlaya bilmədim. Bəlkə də o məni evlərinə çağırırdı? Elə bu an yadına düşür ki, keşş Meletiy ilə Timoşanın atası həmyerlidirlər. Hər ikisi Arxangelskden olub şimallıdırlar. Və ciddi şəkildə inanmağa başlayıram ki, Timoşanın atası Meletiya mənim baramdə xoş sözər söyləyə bilər və Meletiy də məni bağışlayar. Beləliklə, mən də yenidən gimnaziya partası arxasında otura bilerəm. Timoşagıl dənizə yaxın, gömrüyün lap yanında yaşayırlar. Küçələrdəki dalanlardan keçib getsəm, yol uzaq olacaq. Amma digər yol da var: gilli, eniş-yoxuşlu, yamaclarını kol basmış yollar. Parkdan keçib yamacə çatıram və oradan da yumbalanıb düz gömrüyün binasının yanına düşürəm.

Görünür, yaşış yağırmış. Amma mən bunu hiss etməmişəm. Bu da köpüklerdən zolaq-zolaq olmuş dəniz. Dərhal dənizdən viyiltilə əsən isti küləyi hiss edirəm.

Timoşanın yaşadığı ev daha çox gəmiyə oxşayır. Gəmidə olduğu kimi nazik və uzun, arxa tərəfi hündür. Korpusu dənizə çox yaxın olduğundan, adama elə gəlir ki, ev bu dəqiqə üzməyə

başlayacaq. Evin gövertəsində bütün korpusunu əhatə edən geniş evvanı da vardır. Onun üstündə daima qağayılar uçuşur və nəzərə çarpmayan bayraqın səsi eşidilir. Ev isə sahilə çırpılan dalğaların və küləyin təsirindən yırgalanırı.

Qapı açıqdır. Gəmidəki nərdivanlara oxşayan pillekənlərlə mətbəxə enirəm. Mətbəx işləri ilə adətən Timoşanın bibisi məşğul olardı. Bu, daima korset<sup>1</sup> taxan, buruqsaç bir qadın idi. Üzünün ifadəsindən, ele bil indice bir stekan sirke içmiş adamı xatırladırı. Mətbəxdə məni səs-küylə və gülüşlərlə qarşılıyırlar. Burada iki qızla – Lena Kurindina və Timoşanın bacısı, "rəngberəng" Liza ilə rastlaşırıam. Lizanı ona görə rəngberəng adlandırırlar ki, qızılı rəngli buruq saçları olan qızın düz alının üstündə bir dəstə tünd şabalıdı tük bitmişdi. Əllerindəki ağ tufliləri diş tozu ilə təmizləyirdilər. Masanın üstüne qoyulmuş çiraq yanırı. Çirağa yaxın saç burmaq üçün istifade olunan sancaqlar qoyulmuşdu. Görünür, sancaqlardan artıq istifadə olunmuşdu. Çünkü mətbəxdən ütülmüş tük iyi gəlirdi.

Qızlar tez çırığı söndürür və sancaqları harasa aparırlar.

– Timoşa haradadır? – soruşuram.

– Getdi, – Liza dişləri bir-birinə sıxlıqla vəziyyətdə cavab verir. O, qalın saçlarını səliqəyə salmaq üçün dişləri arasında bir neçə baş sancağı saxlamışdır.

Melum oldu ki, bibi və Timoşanın atası hansısa xutora gediblər. Böyüklerin evdə olmadığından istifadə edən qızlar bibinin saç burmaq üçün sancaqlarını, pudrasını, pomadasını, ənliyini, ətirlərini götürüb, səhərdən saçlarını burur, üzərinə ənlik çekir və pudralanırlar. Amma bunlarsız da onların hər ikisi kifayət qədər qırmızıyanaq və qıvrımsaçlı idilər.

Bütün bu maskaradın qızlara böyük sevinc bəxş etdiyi hiss olunurdu. Onlar dəqiqəbaşı piç-piç edir, civildəyir və qaqqlıtlı ilə gülürdürlər. Mənə hemişə maraqlı gelirdi ki, bu qızlar daima nə barede pıçıldışır və nəyə bu qədər gülürlər. Amma indi mənə belə ağır bir dərd üz verdiyi vaxtda adamların şənlənməsini və sevincini başa düşmək daha çotin gelirdi.

– Timoşa haradadır? – bir də soruşuram.

– Bilmirəm! Deyesen, Finti-Montigilə gedib, – Liza saymaz-yana cavab verir. Sonra mənə nəzər salıb, yenidən gülməkdən qəşə eləyir. – Sen üstünü harada belə bulamışan? Harada yixilmışan?

<sup>1</sup> Korset – bədəni düz saxlamaq üçün istifadə olunan kəmər

Yalnız indi gödəkçəmin və şalvarımın gilə möhkəm bulaşdığını görürüm.

— Bu halda küçəyə necə çıxacağam?

Liza gülür və məni bibinin otağındakı güzgüün qarşısına aparır:

— Bir fikir ver nə kökdəsən?

Port halda tamamile xına rəngli gil ləkələri ilə örtülmüş üst-başına baxıram.

— Bu halda küçəyə necə çıxacağam? — ümidsiz halda bir də təkrar cdirem.

Qızlar məni təzədən dərtib mətbəxə gətirir, dişləri bədənə sancılan İsladılmış iki şotka ilə silahlanıb, üst-başından gili dördəlli təmizləməyə başlayırlar.

Qızlar məni ora-bura dərtışdırıb — didişdirdikləri vaxt, yalnız Timoşanı necə görə biləcəyim barədə düşünürdüm. Bilirdim ki, Finti-Montinin yanına mənim barəmdə səhbət etmek məqsədi ilə gedib. Yəqin ki, başıma gələn müsibəti danişib, ondan nə edəcəyim barədə məsləhət alacaq.

Bəs onda bu vaxta kimi nə üçün eve qayıtmayıb?

Birdən yuxarıdan qapı zənginin səsi eşidilir.

— Oy, bu Timoşadır! — Liza qışqırıv və bibisinin əynindəki yubkası ayaqlarına dolaşa-dolaşa pilləkənlərlə dərhal yuxarıya cumur.

O, şən, şıltaq, masqaraçı bir qızdır. Avar çəkməyi əla bacarı. İstənilən havada çimir və dənizdə hamidan uzağa üzür.

Üzərində istibdadçı kimi hökmranlıq etdiyi Lena isə onunla müqayisədə daha müləyimdir və mənə analara məxsus həssaslıqla münasibət göstərir.

— Nəyə görə bu gün pərt görünürsən? — Biz ikilikdə qalan kimi məndən soruşur. — İlahi, saçların gör necə də dağınıqdır! O darağı ver görüm. Men indi sənin saçlarını darayaram...

Liza qaçıb gəlir və dərhal da bibisinin şüşə qablarından birini götürüb deyir:

— Dayan! Gal onun üzünə ənlük çəkək!

Amma zarafatlıq hahının olmadığını görüb, tutqun səslə söyləyir:

— Bu gün Timoşa da pərt idi. Hetta el-üzünü də yumadı. Çay içən kimi baş alıb heyətdən çıxdı.

— Qapının zongini çalan kim idi? Timoşa deyildi?

— Yox, bu... Rita idi...

Rita Vadzinskaya! Sifatım alışib yanır, əllərim əsməyə başlayır. Yanğından xilas olmağa çalışan adamlar təki mətbəxin qapısına sarı götürülürəm. Qızlar arxamca gülürlər: artıq çoxdan Ritaya dəlicesinə vuruduğumdan xəbərdardılar...

İvan Mitrofaniçin yaşadığı o qədər də böyük olmayan evə nə vaxt çatdıqımdan xəbərim olmadı.

Amma burada da uğursuzluğa düçər oluram. Qapı kılıdlı, pəncərələr də bağlı. Lyudviq Meyer yaş akasiya ağacının altında oturub, zeif və almanlara məxsus mavi gözlərini kitaba dikib. Onu görənde hemiše utanıram: o, oxumuş və son dərəcə mötəbər adam təsiri bağışlayır.

Meyerin növbəti fəsli oxuyub qurtarmasını gözləyirəm. Sonra isə ondan beşinci sinifdən Timoşa Makarovun İvan Mitrofaniçin yanına gelib-gelmediyini soruşuram... Timoşa Makarov, bax belə qulaqları da var... Lakin Meyer məni nə görür, nə də eşidir. O hələ də oxuduğu kitabin təsiri altındadır. Bundan sonra ondan nəsə soruşturmaq heç bir mənası olmadığı bildiyimdən sakitcə uzaqlaşıram.

Çıskın yağış yenidən başlayır.

## On üçüncü fəsil

### MÜDRİK MƏSLƏHƏT

Qarşımı mənə tanış olmayan küçələr çıxır. Hara getdiyimi özüm də bilmirəm. Sonra isə bir qapının ağızında, pilləkənin üstündə otururam və başımı sürəhəya söykəyirəm. Gözlərim qarşısından, dumanda olduğu kimi, tutqun kölgələr uçuşur və hər kölgə də mənə Tyuntinin xatırladır: Tyuntin velosipeddə, Tyuntin poninin belində, Tyuntin dənizçi geyimində, Tyunti başşaylıq körpə olarkən, Tyuntin başında çərkəz papağı — hamısı da bu gün fotosokillerdə gördüyüüm Tyuntinlər. Sonra onların hamısı dərhal yoxa çıxır və mən huşumu itirirəm.

Uşaqlıqda bu cürə hallar mənimlə tez-tez baş verərdi. Bir dəfə anam iynə ilə ovcumdan tikanı çıxararkən, elə onun qucağında ürəyim getdi. Növbəti dəfə isə uzun müddət çımdıkdən sonra, düz iyirmi beş dəqiqə dənizin qızmar sahilində, huşuz vəziyyətlə

uzanıb qalmışam və bu zaman unudulmaz tənəkə vedrəm oğurlandı ki, sonralar günlərə onun xiffətini çekəsi oldum.

Aylarkən ətrafında çoxlu quş gördüm. Quşlar rəflərin üstündə sıra ilə dayanmışdır. Çeçəle barmaqdan böyük olmayan bapbalaca dəvequşular, burunsuz balaca durnalar, yumrubaş yapalaqlar.

— Görəsən, bunlar hansı quşlardır... quyruqları bu cür?

— Bunlar müqəddəs qaraleyləkdirler. Misir quşları.

Səs yad adəmin səsi olub, qeyri-adi dərəcədə təsir bağışlayırdı. Bu səsi eşidən kimi yenidən huşa getdim. Oyandığım zaman otaqda səhbət edirdiler.

— Eyib olsun sizə, atacan! — kimse bayaqkı səslə danışındı. — Vay! Bu ki abırsızlıqdır! Axı sizə artıq dörd tike verilmişdir.

Bir qədər anlaşılmaz, günahkar adamlara məxsus tərzdə cavab eşidildi.

— Vay, bu nə rüsvayçılıqdır! Mərhum anamız buna nə deyərdi? Vay! Vay! Sizin yerinize necə də xəcalət çəkirəm!

Gözlərimi açıb, qara qotazlı yaşıl papaq qoymuş, saqqalı və biyi olmayan çox qoca bir kişi görürəm. Onun uzun və sivri burnu var. Burnunun ucunda az-az, açıq rəngli, parlaq damcılar emələ gelir və elə hey qocanın dizlərinin üstüne düşürdü. Bu şəffaf damcıları xeyli seyr etdim və üreyim çox sakitləşdi.

— Oğlan oyandı! — qocanı məzəmmət eləyen həmən səs eşidildi.  
— Fransiska bacı, siz hazırlınızmı?

Burada lobyanın valehedici qoxusunu hiss edirəm. Otaqdakı hər şey kimi qoxu da xoşagəlimlidir. Qoxunu dərindən sinəmə çəkirəm. Divandan azca qalxıram və on yaşlı qızlar təki arıq, balaca və qırmızıyanaq iki qarı görürəm. Saçları o qədər ağarıb ki, sanki başlarına qar yağıb.

Mən haradayan? Bura haradır?

Qarılardan biri yatmadığımı görüb məne buğlanan kasada şorba və bayatlaşmış qara çörəyin qıraq hissəsindən verdi. Cəld yeməyə girişirəm və yeyib qurtardıqdan sonra kasanın dibində gözümə şəkil sataşır: boynuna ala-bəzək bant bağlanmış üç pudel<sup>1</sup> oturub, az qala adam kimi gülümşəyirlər. Onlardan biri hətta göz vurur, sanki mənim haqqımda güləməli nəsə bilir.

Ümumiyyətlə, otağın sahibləri, görümür, şəkilləri çox xoşlayırlar. Hətta üstüme örtükleri yorğana da ulduzların və kepəneklerin şəkillərindən ibarət naxışlar vurulmuşdur. Bütün divarlar boyu, yuxarıdan aşağıya kimi pələnglərdən, cəngaverlərdən, güllərdən, əlvan zolaqlardan və lövhələrdən ibarət naxışlar vurulmuş xalçalar asılmışdır. Divanın üstündə sıra ilə güllərdən naxışlar vuruılmış müxtəlif ölçülü yastıqlar düzülmüşdür. Hər yastıqda da müxtəlif şəkillər: birində qızılıgullər, o birində kasanın dibində gördüyüüm həmən pudellər, üçüncüsündə çətirin altında dayanmış uzun saq-qallı Robinzon Kruzo.

Bu şən otağı bir də nezərdən keçirirəm. Otaq sanki dile gəlib danışır: "Həyatda bədbəxtliyin olması yağındır! Həyatda yalnız yumşaq xalçalar, bir də rəngbərəng şəkillər və yastıqlar vardır".

— Malvina bacı, zəhmət olmasa, mənə bir qutu kibrit verin!

Kibrit qutusunu tünd göy rəngli, muncuqlarla bəzədilmiş futlyardan çıxardılar. Fransiska bacı stulun üstüne çıxıb iri asma çırığı yandıran kimi onun şüşə abajurunda çinlilərin və onların uşaqlarının siluetləri rəqs etməyo başladı. Qarılardan biri diribaş, cəld və səhbətcil, o biri isə nisbətən yaşlı olub cynək taxmış və ciddi görkəmi vardi.

Sonradan öyrəndim ki, onlar əslən Elzas-Lotaringiyadandırlar: mamzel Fransiska və mamzel Malvina lap uşaqlıqdan bizim şəhərdə yaşayırlar və rus dilində tamamilə düzgün, xoşagəlimli xarici ləhcə ilə danışırılar. Təkcə "budto bı"<sup>1</sup> əvvəzinə "bubetto" deyirdilər.

Onların atası müsyö Rikke nə vaxtlarsa rəqs müəllimi olub. İndi isə artıq onun doxsan altı yaşı var və çoxdan, üstündə iri ay və bu ayın fonunda qara yarasə təsvir edilmiş naxışları olan isti yun şala bürünüb öz kreslosunda oturmuşdu. O artıq eşitmir, gözleri isə pis görür. Hətta iki il əvvəl hovosla iyəldiyi tənbəkiden də da imtina etmişdir. Günlərlə bir kəlmə də danışmr. Amma bu həyatda yeganə şey var ki, helö də onun üçün çox sevimli və qiymətlidir: qənd. Belə ki qızları ona qəndi az verdikdə, o da imkan düşən kimi oğurluq edirdi. Bu oğurluq ona xüsusi lezzət verdiyi üçün qızları da qəsdən qəndqabını onun əlinin altında saxlayırdılar və möqsəd də ondan ibarət idi ki, o asanlıqla qəndi oğurlaya bilsin. Çox məzəli

<sup>1</sup> Pudel — qırıntıtkılı it cinsi

<sup>1</sup> Budto bı — rus dilində "sanki", "ele bil", və s. mənasını verir

ahınrıdı: o, otrafa nəzər salar və həqiqi oğrular kimi əlini qəsdən yaxına qoyulmuş qəndqabıya sari uzadardı. Qeyri-adi və məhərətle oğruluq etdiyini düşünüb, körpə uşaq kimi sevinirdi. Elə o anda hemən qənd parçasını ağızına atar və lezzetlə sormağla başlayardı. Həmən qənd parçası oğruluq olduğu üçün ona ikiqat lezzet verərdi. "Vay, atacaq, eyib olsun size!" kəlməsi xüsusilə xoşuna gəldi.

Bu zaman ona elə gelirdi ki, o doğrudan da dəhşətli dərcədə hiyləger və fırıldaqçı bir adamdır. Belə hallarda o sevinər və özündən razı tərzdə gülümseyərdi.

Bacılar atalarının bu qəribəlikləri barədə danışa-danışa dayanmadan işləyirler: masanın üstündə, qarşılarma topa ilə müxtəlif növ parçalar yiğilmişdi. Onlar rəngbərəng sapları tez-tez nəse tikirdiler. Neticədə isə qırmızı, göy, yaşıl rəngli naxışları olan bəzəkli süfrə almındı. Mənə elə gelir ki, divanda əşrlərlə bax belə uzanıb, onların əllərinin tez-tez rəqs etməsinə tamaşa eleyordim. Onlar mənə müxtəlif məktəblərdə ol işindən və musiqidən dərs dedikleri, eyni zamanda pambıq parçadan satış üçün quşlar tikidikləri barədə danışırdılar (daha doğrusu, tekca Fransiska danışındı, Malvina isə yalnız qaşlarını razılıqla tərpədirdi).

— Baxın! — Fransiska deyir. Oyun kartını götürüb, onu dörd yero qatlayır, bəblükə oxşar dairəcik kəsir, onu açıq rəngli parçaya bükür, kənarlarını qayçı ilə kəsib düzəldir və belepiklə, elə bil yumurtadan təzəcə çıxmış yumşaq tükülfü cüce alınır.

— Təəssüf ki, dimdik düzəltmək üçün mum yoxdur. Gör nə qədər durnalarımız burunsuzdur! — Fransiska kəderle köksünü ötürüb deyir. — Mum dəhşətli dərcədə bahalanıbdır!

— Dəhşətdir! — Malvina da köksünü ötürür. — Amma bu eclaf Subboçki...

Subboçkini tanıyorum. O bizim həyatda yaşayır və Krol qadın gimnaziyasına çəpəki halda tikilmiş, balaca bir kağız levazimatları dükəni vardır. Alacaqanad kimi balaca və diribaş adamdır. Tecrübəsiz alıcı qadınların üzüne şirin-şirin gülümseyir, onların başlarına siğal çokib "mənim balam" deyirdi.

— Buyurun, mənim balam, bu sizin baftalı basma kağızınız.

Amma bütün bunlara baxmayaraq o əsil kələkbazdır. Fransiskanın və Malvinanın sözlerinə görə, yapalaqları, dəvəquşuları, cüceləri, durnaları onlardan çox ucuz qiymətə alıb, öz mağazasında

sataraq böyük mənfəət əldə edir. Hər cüçəyə görə onlara cəmisi on qəpik ödəyir, amma hər birini əlli qəpikdən satır. Mağazalarda isə bu cücelər bir manata satılır. Çünkü Subboçkinin cüceləri öz gözəlliyi ilə ad çıxarıblar. Onları elə belə do, — "Subboçkinin cüceləri" adlandırırlar. Bu cüceləri əldən qapırlar. Xüsusile, pasxa və yolka bayramlarında. Bütün bunlara baxmayaraq, cüce fiqurlarını hazırlamaq üçün istifadə olunan materiallar elə baha qiymətə başa gelir ki, hər cücedən bacılara iki qəpik yarımdan artıq qazanc qalmır.

— Mən sizə mum taparam! — onların işinə yarayacağıma sevinərək deyirəm. — Foma dayımı deyərəm, kənddən gətirər. Kənddə onun bal arıları, bir pud da mumu vardır.

Onlara Foma dayı barədə danışram. Sonra da anamdan, Burqmeysterden, başıma gələn müsibətdən söz açıram. Onlar mənə qulaq asıb başlarını tərpədirler. Birdən Malvina amiranə tərzdə deyir:

— Siz elə indicə gedib ananızə əsil həqiqəti söyləməlisiniz. Onun üçün ağır olacaq? Qoy olsun. Həqiqət acı olsa da yalandan yaxşıdır. Hətta ölüm də yalandan yaxşıdır. Gedin, ananızə bütün həqiqəti danışın və görərsiniz: hər şey yaxşı olacaq.

Birdən tutuldum. Bir şeyi anlaya bilmirdim ki, belə olan halda bəs onlar nə üçün öz atalarını qənd məsələsində aldadırlar. Ağzımı açıb bu barədə soruşturma istəyirdim ki, Fransiska sözümüz kesdi:

— Atamızı deyirsənsə, bu başqa məsələdir! O az qala ikiyaşlı körpeye çevrilib.

Cəld yerimdən sıçradım.

— Yaxşı, gedib hər şeyi danışacağam.

— Ananızə bizim, — Fransisko və Malvinanın sevgilərini çatdırırsınız və əger mümkünəsə, bir də bunu.

O, rəfdən sinesi qırmızı rəngli bir ağacdələn götürüb kağız torbaya (torba da şəkilli idi) qoyma və mənə verdi.

Ona və Malvinaya dorin təşəkkürümü bildirib, sonra da sanki qanadlanıb evimizə sari uçuram. İndi anlayıram ki, həqiqəti anamdan gizlətmek mənim üçün nə qədər ağır imiş.

Nə üçün onlar mənə ağacdələn verdilər göresən? Anama başımıza gələn bədbəxtlikdən danışdığını bir vaxtda bu ağacdələn onu necə sevindirə bilər?

## DİNCLİK DÖVRÜ

Təzə dostlarım gildə dincəldiyim vaxt yağış yağıbmış. Götü üzü al-qırmızı rəngə boyanmışdı. Gölməçələr, sanki qanla dolmuşdu.

“namə Zyuzya, Tyuntin, gerb, Altıqözlü, Proşka barədə, ümumiyyətlə, bu günlərdə baş verən bütün hadisələr barədə, hətta Fiçəs və keçi Filimon haqqında danışmaq isteyirdim. Lakin otaqdə təkcə Marusyanı görüb, pərtlikdən az qala ağlamaq isteyirəm.

Anamı nə mətbəxdə, nə de zırzəmidə görmürəm.

Hələ bir az bundan əvvəl ondan qaçıb gizlənirdim. İndi isə soyuq və işlanmış sifetimi onun cedar-cadar olmuş əllerinə söykəmək üçün həyatda hər şeyi qurban verməyə hazır idim.

Marusya qınayıcı nezərlərle qəmgin-qəmgin mənə baxır: Allah bilir, bəzi bedbəxt adamlar bütün günü haralarda avaralanırlar! Onun qarşısında özümü günahkar hiss edirəm və zorla eşidilecək səslə anamızı soruşuram.

Marusya ciddi səslə tələb edir ki, özümü axmaq yerinə qoymayım. Belə ki yəni bu gün günorta vaxtı Foma dayının kəndə yola düşməsi və anamızın onu Akkermanski keçidinə qədər ötürməyə getməsi mənə yaxşı məlum olmalıdır.

Deməli, mən, həqiqətən de cinayətkaram! Ailəmizdə çıxdan belə bir ənənə var ki, Foma dayı bizim evdən yola düşərkən, anamla mən onu Akkermanski keçidinə qədər ötürür, sonra isə Uzun Lizagilə baş çəkərdik. Liza da həmişə mənə deyərdi:

– Oy, necə də böyümüşən, göz deyməsin!

Cəld dükana qaçıb, oradan mənə boz rəngdə, milçək basmış, daş kimi, naneli pryanıklar getirir, mən də yol boyu çənəmi şaqquıldıda-şaqquıldıda bu pryanıkları yeyərdim.

Uzun Liza anama dərin hörmət bəsləyir. Anam nə vaxtsa, yəhudi qırğını zamanı onu zırzəmidə çelləyin içinde gizlədib, üstünü də kələmle örtüb. Bu çelləye uzun müddət “Lizanın çelləyi” deyərdik. İndi isə anam Akkermanski keçidindən mənsiz, tək qayıdır. Yəqin ki Foma dayı da artıq getmişdi və mən onun çörək və albalı ətri verən bigli dodaqlarından öpe bilmədim. Hətta anamın onun arvadı və uşaqları üçün qoyduğu payı da görmədim.

Ümumiyyətlə, anamın sovqatları həmişə eyni olardı: yarımbaş qond, girvənənin dördə biri qədər çay, “Çar buketi” adlanan kağıza bükülmüş, yapışqanlı konfetlər, bir do Ptaşnikovların hərracından aldığı mavi və yaxud sarıbülbüllü çit parça.

Marusyanın qarşısında pərt halda dayanmışam.

– Marusya, bax!

Ona şəkilli torbanı göstərib, içindən Fransiskanın mənə bağışladığı yumşaq ağacdələni çıxardıram. Onun necə gözəl olduğunu yalnız indi görüürəm. Kərpic rəngində gildən qabığı və budaqcıqları olan ağac gövdəsi hazırlanmış, ağacdələnin hər iki pencəsi bu gövdəyə yapışdırılmış, o da başını arxaya əyib ən yaxşı mumdan düzəldilmiş uzun dimdiyi ilə gövdəni dimdikləyir.

– Bunu mənə... bunu anamıza... bağışlayıblar...

Lakin Marusya ağacdələnə düşməncəsinə baxır. Ele bil ağacdələn onun da, anamın da, Foma dayının da qarşısında günahkardır.

Mətbəxə yollanıram. Moni güclü titretmə tutur. Görünür, soyuqlamışam. İsti çay içmek yaxşı olardı. Yolun o biri tərəfində, kazarmada “kub” vardır. Bu plitəyə bərkidilmiş böyük suqaynadandır. Əsgər bir qəpiyə kubdan isti su töküb mənim üçün çaydan doldurur. Masadan çaydan götürərkən, isti su dalınca getmək isteyirəm və onun altında məktub görürəm. “Bu gün saat onda Drakondidiyə gəl. Vacib iş var! Bloxin”.

Marusya məni görməsin deye, pəncərələrin altı ilə qaçıb həyətə çıxıram. Drakondidi də bir dəfə də olmamışam. Drakondidi – gizli gimnaziya klubudur. Gimnaziyada hamının ondan xəbəri olsa da, amma onun haqqında piçilti ilə danışırlar. Orada iki il eyni sinifdə qalan Zozulya və Kuç kvas butulkasında araq içirlər Dombalangöz Babençikov qardaşları kart oyunları ilə başlarını qatırlar. Styopa Buqay atasından bir üçmanatlıq çırılışdırıran kimi orada pirojna və dondurma yeyər, Zuyevi və iki il dördüncü sinifdə qalan qardaşı Volodyani da qonaq edərdi. “Dövləti idarə edənlər” orada Barbosdan gizlənirlər.

“Dövləti idarə etmək”, – bu, sinifdə oturmaq əvezinə haradasa veyillənmək deməkdir (daha çox parkda, yaxud da dəniz sahilində).

Məsələn, deyək ki, fizika dərsinə hazırlaşmamışan və buna görə de seni bir almaq təhlükəsi gözləyir. Çantani götürüb, guya gimnaziyaya gedirsen. Amma iki-üç küçə getdikdən sonra, başqa

istiqamətə dönüb, xolvoti gizli bir yerə çekişirson və bütün dərs vaxtını orada keçirirsən. Sonra isə gic kimi evə qayıdır, doğmalarını utanmadan aldadırsan. Pulu olan həmən "dövleti idarə edənlər" bütün vaxtını Drakondididə keçirirlər. Orada yeyib-içir, kart, loto, domino oynayırlar, ya da yatırlar.

Amma gimnaziyanın rəhberliyi onları bir dəfə də olsun bu priyonda yaxalamayıb. Hətta elə olub ki, hər hansı bir çətin dərs zamanı oraya ona yaxın şagird yiğişib. Bezən də əvvəlcədən danışır razılışırıldılar ki, sabah seherdən dəstə ile Drakondidiyə getsinlər.

Bir dəfə isə həmən Styopa Buqay bütün sınıfı Drakondidiyə dəvət etdi. Hadisə belə baş verdi. Axırıncı dərs fransız dili dərsi idi. Dərsin sonunda dua oxumaq lazımlı gelirdi:

"Sene minnedarıq, İlahi..."

Bize xoşbəxtliyin yolunu göstərən rəislərə, valideynlərimizə ve müellimlərimizə xeyir-dua ver".

Styopa Buqay cəsaretlə irəli çıxıb, müsyö Lyanın rusca başa düşməmosindən istifadə edərək, eynən kilsədə dua oxunan hava ilə söylemeye başladı:

"Kim yunan dilindən bir almaq istəmirse, qoy valideynlərinən yarımlı manat oğurlayıb, Drakondidinin kahasında giz-lən-sin!"

Ve ikonaya möminler kimi baxıb, dayanmadan xaç çəkməyə başladı.

Lyan bunun dua olduğunu zənn edib, başqa dinlərə necə hörətmələ yanaşdığını göstərmək məqsədi ilə gözlərini ehtiramla aşağı dikmişdi.

Munya Bloxin, Femistokl Drakondidinin "kahası" haqqında mənə çox danışmışdı. Belə ki o hər cümə günü orada qozbel realist<sup>1</sup> İqlitski ilə şahmat oynayardı.

Amma gimnaziya klubuna getmək üçün hələ tezdir. İndi səkkizə on beş dəqiqə qalır. Bəlkə qonşum Lyonka Aliqerakigilə gedim? Onun ağ siçovulu və "mayallaq vuran" iki təzə gøyərçini var. Yox, indi göyərçinlərə və siçovullarla maraqlanası halim yoxdur! Bəlkə yenidən mehriban səslərini, doğma və məzeli "budbeto"larını eşitmək üçün Rikke bacılarının rahat mənzilinə qayıdım?

Yavaş-yavaş və cəsarətsiz şökildə həyətdən çıxmıram. Küçədə heç kim yoxdur. Ah, kaş Rita Vadzinskayam görəydim! Sağa dönüb,

sonra geri qayıdırıram və birdən bizim doqqazda bənövşəyi rəngli, gözqamaşdırıcı qalstuk taxmış, şıq, lakin zövqsüz geyinmiş Sindilindərə görürəm. Ondan odekolon iyi gəlir. Salamlaşmadan cibindən bir qutu çıxarıb açır və ağ rəngli ox keçirilmiş, qızıl suyunə salınmış balaca ürəyi mənə göstərir. Ürəyə göyümtül daş taxılıb.

- Qəşəng şeydir! - o heyranlıqla deyir. - Necə fikirləşirsin, o bunu görəndə sevinəcək?

"O" - "Qluzman və Romm" fabrikində kağız sariyan işləyən sarışın Silyadır. Sindilinder bu gur səsi olan, qırmızıyanaq qızı bir il olar ki, dəlicəsinə vurulub.

O vaxtdan moda ilə geyinir, ağına-bozuna baxmadan forslanırdı. Hətta yerişini də dəyişmişdi. Əvvəllər pişik kimi chtiyatla və yavaş-yavaş addımlayardı. İndi isə elə hoppana-hoppana yerişir ki, elə bil musiqi sədaları altında rəqs edir.

Onun rabitəsiz sözlərini mümkün qədər diqqətlə dinləməyə çalışıram. Yaxşı oldu ki, onunla görüşdüm: bu görüş heç olmasa yarıml saatlıq olsa da, mənə keçirdiyim həyəcandan və yaşadığım kəderli hisslerdən uzaqlaşdırır. Hələ çox gənc ikən başıma gələn bədbəxtliyin ağırlığını yaşamaq o qədər dözlülməzdır ki, hətta Sindilinderlə səhbat etdiyim qısa vaxt ərzində mənə bəxş etdiyi rahatlığa görə talcyimə qarşı ürəkden minnedarıq hissi keçirirəm. Bu rahatlıq mənə çox lazımlı olduğundan, özündə Sindilinderə qarşı, birdən coşqun bir maraq hiss edirəm və onun çıxıb getməsindən dehşətli dərocodo qorxmağa başlayıram.

Darvazanın yanındaki skamyada otururuq. Sindilinder göyümtül daşlı əşyani yenidən cibindən çıxarıır.

- Fikirləşirsin, oğurluqdur? Budur!

O, yaşıl rəngli bir kağızı təntənəli şəkildə mənə göstərir. Bu "Büze və Kompaniya" mağazasının hesabıdır. Kağızda çox aydın yazılmışdır:

"Gümüş broşka - 3 manat 48 qəpik".

Bu sətrin altından isə mağazanın dairəvi möhürü vurulmuşdur.

- Möhürü görürsən, beh-beh! Allaha and olsun ki, həqiqidir!

Elə bil özü də broşkanın oğurluq olmadığına təəccübənləndirdi.

Yaxşı bilirdim ki, Silya bu möhür olmadan onun hədiyyəsini qəbul etməzdi. Onlar tamış olduqları elə ilk vaxtlardan, qız ondan allaha and içib bir daha "öz peşəsi" ilə məşğul olmayıcağına söz verməsini tələb etmişdi. Həqiqətən də, o keçən ildən, daha doğ-

<sup>1</sup> Realist - o dövrlərdə realni məktəbin şagirdi

rusu, iyun ayından, bəli, yeddisi iyun 1895-ci ildən artıq oğurluq eləmir. Anam ona xarratlılığı öyrənmək üçün Kanatnaya və Novaya küçələrinin kəsişdiyi yerdə yerləşən A.E.Kayzerin mebel emalatxanasına işə düzəlməyi məsləhət gördü. O da şagird kimi işe düzəldi. Artıq onu Sindilinder yox, Yuzya çağırırdılar. Yuzya Ştok (yaxud da, deyəsən, Ştokman). Hətta indi ona əvvəlki kimi Sindilinder deyəndə acığına gelir.

O əvvəller məni və anamı inandırmağa çalışırdı ki, daha oğurluq etmir. Amma biz ona indi qəti inanmali olduğum. O, iki dəfə Silyanı bize gətirib və qızın mənim də, anamın da xoşuna gəldiyini gördükdə, özündən həddən artıq razı qalıb. Hər bazar günü əvvəller olduğu kimi səhərdən bize gəlir, çölleyi su ilə doldurur, anam üçün nahara çuğundur və kartof təmizləyir, Malanka ilə birlikdə paltarları asır, sonra isə Marusya üçün şəhər kitabxanasından kitab götürməyə gedirdi.

Doğma və ezziz Sindilinder! Alatorandan kilsenin şəhər zənglərinin sədası altında onunla bazara getmək mənim üçün böyük xoşbəxtlikdir. Bazarda cənuba xas sos-küy olur: alverçi qadınlar qışqırır, donuz balaları civildəşir, hamı hövsələsiz halda coşquluqla alver edir. Biz diri xorçonglər, skumbriya, pomidor, bublik, gilas, halva alırıq. Eve yorğun qayıdarkən, dincəlmək üçün madam Şerşeneviçin evinin yanında dayanırıq və birdən Sindilinder gülümseyərək deyir:

— Bu alverçilər çox maymaq olurlar! — və paltarının qolundan bir topa qara gavalı çıxarır.

Ona baxıram və gözlərimə inanmırıam.

— Yuzya! Bəs sən söz vermişdin! Anama da... Silyaya da... Yuzya, Yuzya! Eyib olsun səne!

— Məgər bu oğurluqdur? — o gülümşəyir və qoltuğundan bir ovuc ezzil, alma, xiyar, karamel, konfet çıxarıır. — Məgər sən bunların dadına baxmaq istəmirsən?

Boynuma almalyam ki, Sindilinderin oğurladıqları mənə o qədər cəlbedici görünür ki, onların oğurluq olmadığını həvəslə razılaşır, vicdan əzəbi çökəmdən əzgildən də, qara gavalıdan da, almadan da yeyirəm.

Amma məlum oldu ki, sarışın Silya daha ciddi və daha təmənənasızdır. Sindilinder bazardan onun üçün şabalıd oğurlayarkən, qız

onları xoşladığına baxmayaraq, qızımış kömür kimi kənara tullayıb, onun kimi “islah olunmaz dələduz” ilə daha dostluq etmək arzusunda olmadığını elan edib.

O vaxtdan etibarən bazar günləri dükanları gəzərkən Sindilinder, hətta ağılı azalmış qoca Maryankanın balqabaq və yarpız tumalarından belə oğurlamazdı. Baxmayaraq ki, hətta balaca uşaqlar sərçə destəsi kimi qonub, onun bütün zənbilini maneqəsiz boşaldırdılar. Yöndəmsiz qoyulmuş şirniyyatı oğurlamaqdan çevik əllərini zorla saxlamasına və yaxud gözlenilmədən çırpışdırıcı xiyarı, ya da bir baş soğanı söyüş söyərək təzədən qaytarıb satıcının torbasına tullamasına tamaşa etmək çox məzəli idi.

Əvvəlkine nisbetən söyüşü də azaltmışdı. Anam hərəzə danışmağı ona qəti qadağan etmişdi. O da söz vermişdi. Amma bədbəxtlik onda idi ki, ilk vaxtlar o hansı sözün hərzə, hansının yaxşı olduğunu fərqləndirə bilmirdi. Zərrə qədər utanmadan ağzından ele sözler qaçırdı ki, başa düşseydi, bəlkə odun parçası da pərtlikdən qızarardı.

Bələ sözleri işlədərkən, birdən ayılar və dəhşətli dərecədə pərt olardı:

— Uy, bağışlayın, günahkaram!

İndi bu məsələ də onun tərefindən tamamilə yoluna qoyulmuşdu. Ümumiyyətlə, indi təsəvvür etmək çətindir ki, onu nə vaxtsa “islah olunmaz dələduz” adlandırlılar. İndi hətta trubaçalan çalsaq Simonenko da Sindilinderin təmizliyinə şübhə etmir.

Təəssüflər olsun ki, Sindilinder artıq getməlidir. Parkda, II Aleksandrın heykəlinin yanında onu sarışın Silya gözləyir.

— Mən də Drakondidiyə gedirəm! — ona müraciət edib, başına gələn müsibətlər barede danışmaq istəyirəm.

Amma indi onun mənlik hali yoxdur, Silyasının görüşünə gecikməkdən qorxur. Skamyada tək qalıram və yenidən dərd məni götürür.

Mənim kədərli fikirlərimə Simonenkonun trubasının iniltili səsi qoşular.

Bu iniltilər qəlbimi parçalayır. Ağlamaq isteyirəm. Femistökl Drakondidinin zirzəmisində məni nə gözleyir görəsən?

## On beşinci fəsil

### DROKONDIDI

Bu zirzəmi Uspenskaya küçəsində, konka stansiyası ilə üzbeüz, "Qeyri-təbii mineral sular müəssisəsinin" yaxınlığında yerləşir.

Uzaqdan göy və ağ rənglərlə boyanmış lövhə bərəq vurur: "F.M.Drakondidinin qeyri-təbii suları və şirələri". Lövhədə su ilə dolub-daşan sifon şəkli çəkilmişdir. Qapını itəleyib içəriyə daxil oluram. Ona bərkidilmiş zəng gözlödiyimdən də berk cingildəyir.

İlk gördüyüm Drakondidinin göyərmiş daz başı və qara saqqalı olur. Saqqalı assuriyasayağı kvadratşəkilli olub, rənglenənə oxşayır. Onun cengəlliyi xatırladan saqqalının arasından qabarmış al-qırmızı dodaqları nəzəri cəlb edir.

Drakondidi piştaxtanın arxasında dayanıb, qalaydan düzəldilmiş qaşıqları tabaşırıla temizleyir. Qarşısında, hündür metal milin üstünə siropla dolu şüse qablar düzülmüşdür: ananas siropu, şokoladlı sirop, albalı, vanil, moruq, portagal və hətta nədənse zanbaq siropu. Bütün bu rəngbərəng siroplar sırasını al-qırmızı kağız buketlər bezəyir.

Bəs klub hanı? Bloxinin tez-tez söhbət açdığı o təmtəraqlı sehrlı otaq haradadır? Drakondidinin arxasında qapıya oxşar nəsə gəzə dəymir. Hamar divardır və divardan xalça asılmışdır. Xalçanın üstündəki afişada yazılmışdı:

*Manuil Hərsoqun şirkəti  
Fernando qardaşları və Tanti Badini*

— Siropla, yoxsa siropsuz? — Drakondidi qaşığı dərin stekana salaraq, mendən soruşur.

— Yox, mənə su yox... Mən başqa... Məni buraya Munya Bloxin çağırıb.

Drakondidi qaşqabağım sallayır.

~ Necə dediniz? Bloxin?

— Beşinci sinifdən. Beş nömrəli gimnaziyadan. Munya.

— Bloxin — bu soyaddır? Bəlkə Marazlı və yaxud Rallidir?

(Ralli və Marazlı yerli tacirlər olub, var-dövlətləri ilə məşhurdurlar.)

— Xeyr, Ralli və Marazlı yox, məhz Bloxin... Siz onu tanıyırsınız... Munya... O burada şahmat oynayıb... o qozbellə... İqlitski ilə... Mən burada olanların hamisini tanıyıram: Kursi, Zozulyanı... hər iki Babençikovu.

Drakondidinin dazı göy rəngdən qırmızıya çevrilir.

— Vallah, siz dəliniz! Burada yalnız limonadlar və siroplar olduğu halda o hansısa Kursu, ya da Zozulyanı axtarır.

Bəlkə mən sehv etmişəm. Bloxin mənə deyib ki, bütün bu "Qeyri-təbii mineral sular mağazası" yalnız dekorasiyadır. Vacib olanı xəlvəti yerdi, bağlı qapılar arxasındaki qaranlıq otaqdadır.

Küçəyə çıxıram və xeyli müddət akasiya ağacının altında dayanıb, tabaşırıla "Yura Raya Qluzmanı sevir" — yazılmış darvazaya mənasız yere tamaşa cləyirəm.

Drakondidi ilə yanaşı "Qluzman və Romm" konfet fabrikı yerləşir və aşağıda, fabrikin zirzəmisində şəbekəli pəncərələre yaxın, adəten qırx-əlli işçi qadın dinməzçə oturur. Dəhşətli dərecədə sıxlıq olan otaqda, uzun və yapışqanlı masanın arxasında, iki kerosin çirağın işığında yapışqanlı karamel konfetləri üstündə "Çar qızılıgülü. Qluzman və Romm fabriki" yazılmış kağızlara bükürler.

Sarışın Silya da burada işləyir. Mənə, hətta bu barədə düşünmək belə qəribə gelir ki, bu cür ağır iş günündən sonra o necə ürəkdən, həraretlə gülə və bezən də nişanlısı Sindilinderlə nəfəsi kəsilənə qədər rəqs edə bilir.

Su borusundan düzəldilmiş davamsız sürəhənin üstündən atılıb, zirzəminin pəncərəsindən içəri boylanıram. Amma bazar günü olduğundan "Qluzman və Romm" fabrikı işləmir. Tünd rəngli pəncərələrin arxasında qaranlıq hökm sürür. Geriyə çevrilərkən, qarşısında Bloxini görürəm.

— Munya, — ona müraciət edirəm, — bəlkə başqa Drakondidi var?

Amma Munya gülümseyib, sevimli "pah" kəlmesini işledir və məni geriye, "Qeyri-təbii sular mağazasına" aparır. Piştaxtanın üstünə her ikimizin əvəzine iki dənə iyirmiqəpiklik tullayır. Mənim təecübümə baxmayaraq, Drakondidi onunla dost kimi salamlasın və etrafı boylanaraq sirk afişası yapışdırılmış həmən xalçanı qaldırır. Xalçanın arxasında yırtıq müşəmbə ilə örtülmüş o qədər də hündür olmayan bir qapı görürəm.

— Ehtiyatlı olun, piləkən var! — Drakondidi qənd kimi ağappaq dişlərini ağardaraq söyləyir. Mağara kimi qaranlıq, yarımqırzəmi-

dən ibarət bir otağa düşürəm. Otaq tüstülüdür. Burada balıq, kerosin və rütubət iyi bir-birinə qarışır.

Gözlerim qaranlığa öyreşen kimi qaraçıya bənzər, pırtlaşıq saçlı bir oğlanın pilətənin üstündə cöngə eti qızardığını görürem. Munyanın sözlərinə görə bu, Drakondidinin qardaşıdır (onun haqqında artıq eşitmışdım). Adı Jorkadır və lal-kardır. Ya su keməri işçisi, ya da çilingərdir. Divarın sağ tərəfində pərdə asılmışdır. Pərdənin arxasından xorultu səsi gelir. Haradasa dəmir ventilyator cirıldayır. Bəlkə də krandan su axır?

Demoli, haqqında o qədər möcüzələr danışılan Drakondidi klubu budur! Məni inanırdım ki, klubun hər tərəfi zər və məxmərlərlə bəzədilmiş olacaqdır. Amma hər tərəfdə yağı bulaşmış masalar, günebaxan tumunun qabıqları, çirkab gözə deyir və bütün otağı üfünət iyi bürüyüb.

Bloxinle otağın uzaq küncündə əyləşirik. Bizim masanın yaxınlığından prusak<sup>1</sup> qaçıır.

Ona baxarkən Babençikovları görürəm. Onlar divarın sağ tərəfində ağızı üstə qoyulmuş çelləklerin üstündə oturub, kartları qarışdıraraq partnyorlarını gözleyirlər.

Lal-kar derhal paslı qara məcməyidə bizi iki stekan bulanıq çay və adətən pivo ilə verilən bambalaca duzlu bUBLİKLƏR gətirir.

— Bu Jorka, bilirsən necə artistdir? Oy-oy-oy! — Munya göz vuraraq deyir. — Ona üç dənə papiros var, bax belə prusakin ikisini udar...

— Prusakin bura nə dəxli var? — Kədərli şəkildə istehza ilə dil-lənirəm. — Məni çağırımsan... Mən də gelmişəm... Amma sən prusakdan... papirostan...

Munya gülür:

— Qorxma, hər şey ela olacaq. Biz Timoşa ilə fikirleşmişik... Daha doğrusu Timoşa fikirleşib. Gözel plandır!.. Görəcəksen... İndi o gələr... Danışar.

Amma Bloxinin təbəssümündə sevinc hiss olunmur. Bəlkə də, sadəcə olaraq fikirlidir? Ona diqqətlə baxıram və fikrinin tamamilə başqa yerdə olduğunu görüb hirslenirəm.

O daim tələsən adam olub, dəyişkən xarakterə malikdir: budur, artıq o, səkkizinci sinif şagirdi Lyudviq Meyərə yaxınlaşır, ona lotereya biletini tokfl edir:

<sup>1</sup>Prusak — boz tarakan

— Aleksandr Dümanın “Kraliçanın boyunbağı” adlı məşhur kitabı oynanır! Dörd yüz iyirmi sehifədən ibarətdir!

Sonra marka toplayan Zenkeviçin yanına qaçır və onunla nəyi se dəyişir. Qapı ilə üzbeüz divarın yanında qarayanız bir adamlı “oryol-reşka” oynamaya üçün dayanır. Volodka və Styopka Buqayın oturub şokoladlı halva yediyi masaya yaxınlaşır, elindəki bUBLİKLƏR dırı-jorluq edərək onları birlikdə nezəretçi Qalikin (o həm də Barbosdur) haqqında çox sert bir mahni oxuyurlar.

Elə bir adam tapılmaz ki, yanından keçərən onunla hər hansı bir oyun, yaxud da bir iş qurmamış olsun. O hər adama, hər adam da ona lazımdır. Bütün bura toplaşanların arasında yalnız bu sözləri eşidərsən:

— Munka! Munya! Bloxin! Bloxa!

Tezliklə mənə elə gelir ki, otaqda bir yox, beşaltı Bloxin var.

Budur genişalınlı, qozbel İqlitski ona yaxınlaşır və dərhal da şahmat taxtasının arxasına otururlar.

Tüstdən, bir də achiqdan başım ağrımağa başlayır. Timoşanı gözlədiyim üçün gözümü qapıdan çəkə bilmirəm. Mənə elə gelir ki, onun səmimi, çillerdən qırmızıya çalan yumru sıfatını gəren kimi başımın ağrısı dərhal kesecək. O bura daxil olarken görkəmi necə olacaq? Şən, yoxsa kədərli? O mənə təzə nə söyləyəcək?

Yırtıq müşəmbə ilə örtülmüş qapı qaranlıq divarlara ölgün işiq salır. Otağa daxil olan hər bir adama Timoşa olmadığı üçün nifrat baslayırırm.

— Şah! — İqlitski deyir.

— Şah və mat! — Bloxin dillənir.

Dərhal da yerindən sıçrayır. Elə bu an pilləkenin başında karıxmış və gözünü qıyaraq dayanmış Timoşa görünür.

Adamları itəleyərək onun yanına qaçıraq. Melum olur ki, Drakondidi xeyli müddət onu buraya buraxmayıb və o da az qala zorla bu qapıdan içəri daxil ola bilib. O həmişə olduğu kimi gülümseməyə çalışsa da, gözlərindən kədərli və həyecanlı olduğu hiss olunur. Açıq-şabalıdı saçları tərdən tünd rəngə çalır.

Pərdənin yanında, balıq iyi verən həsir topasının üstündə otururq və Timoşa baş verən bədbəxtlikdən məni qurtarmaq üçün səherdən məşğul olduğu bütün işlər barədə təfsilatı ilə danışmağa başlayır.

— Əvvəlcə bunu Munka məsləhət gördü və mən də Emmanuil Jukun yanına getdim.

— İlahi! Jukun bu məsələyə nə dəxli var?

Bizim gimnaziyada Emmauil Juku hamı tamıytı. O, gəmi kapitanları kimi ciddi və mötəbər bir adamdır. İri bədənlı, ağayana, məğrur görkəmə malik olub, gözəl kostyumda gəzirdi. Əsil həqiqətdə də o mötəbər bir şəxsiyyətdir: "Dənizkənarı mehmanxana"da bərbər işləyir. Amma onun mənə nə köməyi dəyə birlərdi?

— Nəcə yəni, nə köməyi dəyə bilər? — Munya üstümə hücum çəkir. — Yoxsa bilmirsən, o, qış və yay boyu hər səhər, döşlər başlanana qədər əlinde ülgüt və qayçı Burqmeysterin saqqalını və saçını qırxmak üçün onun mənzilində olur?

— Ne olsun?

— O olsun ki, o hor gün məhz Altıgözlünün özü ilə danışmaq kimi dəyərli bir imkana malikdir.

Bu yerdə Timoşa Munyanın sözünü kəsir və bu mötəbər dəlləyin onu neçə hörmətlə qarşılıyb, mənim üçün çalışacağımı həvəslə öhdəsinə götürdüyü barədə geniş təfsilatı ilə danışmağa başlayır.

— Lap əla! — sevincək dillənirəm.

— Yox, sən a-axıra kimi qu-qulaq as! — birdən Timoşanın alt dodağı səyrimeyə başlayır və sanki o ağlamağa hazırlaşır.

Onun sonraki söhbətindən məlum olur ki, bu cəzibədar Juk heç vəchle havayı yero xeyirxahlıq göstərmək fikrində deyil: Altıgözlü ilə söhbətə görə yüz manat — bir söhbətə görə yüz manat və uğur əldə olunduğu halda isə əlavə olaraq iki yüz manat tələb edir.

Quruyub yerimdə qalıram: həyatda bu dərəcədə utanmaz adamlar da var imiş!

— Bəs nə fikirləşirdin! — Munya gülürməyir. — Elə ona görə də o Jukdur da!.. Altıgözlünün gizli agenti... Əgər Zuyevin və Zyuzya Kozelskinin valideynləri onun vasitəsi ilə Burqmeysterə nəinki iki yüz, üç yüz, düz min manat ötürməsəyidilər, onlar heç bir saat da gimnaziyada qala bilməzdilər.

— Cəhənnəm olsun Juk! — deyə çıçırlıram.

Timoşa günahkarcasına mənə baxır. Səyleri boşça çıxdığı üçün sanki vicdan əzabı çəkir. O, Jukgildən uzaq Pokrovskaya kilsəsinə, keşisin yanına getməsindən, nahar ibadəti qurtarana kimi orada dayanmasından və keşisin mənim adımı eşidən kimi onun üstünə donquldamasından məyus-məyus və cansızıcı bir şəkildə söhbət açır.

Sonrasını dinləmək istəmirəm. Eyib də olsa, necə səslenməsindən asılı olmayaraq, böynuma almalıyım ki, Timoşa qarşı heç bir minnetdarlıq hissi keçirmirəm. Səhərdən axşama kimi acsusuz bütün şəhəri bir-birinə vurub, əlləşib, çalışıb, amma men onun bu barədə söylədiklərinə dözülməz bir əsəbilik və acıqla qulaq asıram. Özüm də anlayıram ki, haqlı deyiləm, amma bu məni bir az da artıq əsəbileşdirir.

— Sonra da Mitrofaniçgilə getdim... Finti-Montigile...

— Bilirəm, bilirəm! Uzatma! — acıqlı və kəskin bir şəkildə dinlənirəm. — Bilirəm. Mitrofaniçgilə getmişən və onu evdə tapa bilməmişən.

— Tapa bilmədim... — Timoşa, guya mənim əsəbileşdiyimi hiss etməyərək ölügün səsle cavab verir. — Əvvəlcə, hemişə onun bayram günləri balıq tutduğu bəndin üstüne, mayakın yanına getdim... Oradan...

— Sənin hara getdiyin mənə maraqlı deyil... Əsas odur ki, sən onu tapmadın! Tapmadın! Tapmadın!

Dərdim o qədər böyükdür ki, ədalətsiz, şıltaq və kobud olmaqdə özümü haqlı hesab edirəm.

Yaxınlıqdakı masadan kiminsə düyünlü əsasını götürüb, oturdugumuz masanı döyəcləyərək özürmə də menfur görünən yad, davakar və əsəbi səsle qışqırıram:

— Hamınız cəhənnəm olun! Cəhənnəm olun! Cəhənnəm olun!

Birdən özürmə gelirəm və dilim dolaşa-dolaşa üzr isteməyə başlayıram:

— İncimə... başa düşürəm... bilirəm... İndi mən nə edim? Axi mən...

Qəher məni boğur və üzü üstə pərdənin üstüne yixırlıram, — pərdədən də balıq iyi gelir.

— Eh, təessüflər olsun ki, — Munya Bloxin dillənir, — Finti-Montini tapa bilmədik! O bize nə etmək lazımlı olduğunu məsləhət görərdi. Elə bu an birdən qulağımıza tanış, doğma sözlər deyir:

— Fərsizlər! Avaralar! Hiyləgərlər!..

Yerimizdən elə sıçrayıraq ki, sanki otağa mərmi düşüb. Finti-Montii!!! Doğrudanmı, o burada, bizim aramızdadır?!

Pərdənin arxasına cumuruq.

Bəli, bu odur — Finti-Monti: kasib şineline bürünüb. O qədər də geniş olmayan skamyada mürgüləyir, yanındakı sandığın üstündə isə butulka qoyulub və ölügün işiq saçan şam əriyib tədricən azalır.

Bu nə möcüzədir! Necə olub ki, o belə üfunətli və iyrənc bir yerə gəlib düşüb? Doğrusu, gimnazistlər arasında evvəllerdə şayia gezirdi ki, guya o bir zamanlar deyildiyi kimi, dərdini şerabla azaldır. Amma dərs zamanı sinifde onu ayıq və mötəber bir şəxs kimi görməyə adət etdiyindən, indi gözlerimə inana bilmirdim. Budur, o, yavaş-yavaş yerindən qalxıb oturur və Taras Bulbanın saqqalı kimi uzun saqqalını tumarlayır. Adama elə gelir ki, o bundan sonra yatıb-yatmaması barədə düşünür. Görünür, yatmayı qərara alır. Yenidən başını basdırmaq üçün miskin şinelinin ucundan dartır.

— Salam, İvan Mitrofanıç! — gimnaziyada olduğu kimi bir ağızdan söyləyirik.

— Tənbəllərə eşq olsun! — yuxulu halda qaşqabaqla cavab verir. Coşqun şəkildə ona müraciət edirəm:

— Nə edim, İvan Mitrofanıç? Yəqin ki, artıq bilirsiniz: məni gimnaziyadan xaric ediblər. Doğrudanmı, güzeştə getməyəcəklər? Doğrudanmı qayıtmışma icazə verməyəcəklər? Namusla söz verirəm, sehvimi düzelderəm! Mən...

İvan Mitrofanıç susur.

— Xa-ric e-dib-lər? — höccələyərək deyir. — Qardaş, elə məni də xa-ric e-dib-lər.

Birdən qurşağımdan yapışib var gücü ilə məni özüne sarı çekir.

— Sənin gözlerin tutulub! — məni nəvazişlə məzəmmət edir. — Uşaq deyilsən, artıq başa düşən vaxtındır... Elə bilirsən, seni o keşişlə və yaxud... o Kozelski ilə oyun çıxardığın üçün qovublar? Yalan və cəfəngiyatdır! Səni günahkar olduğuna görə qovmayıblar. Ona görə qovublar ki, sən qara camaatdansan. Sənin günahının yalnız bundadır, başa düşürsən?

Birdən bizim oturduğumuz kündə “lal-kar” Drakondidi peyda olur və kifayət qədər yaxınlığımızda səyə vurnuxmağa başlayır.

— Elə bilirsən, o doğrudan da kardır? — Munya nisbətən uca səslə piçildiyir. — Ay-hay! Onun qulaqları səninkindən heç də pis eşitmır! Bütün günü burada masaların arasında vurnuxur, sabahı isə qaçıb kimə lazımdır ona da məlumat çatdırır.

İvan Mitrofanıç yerindən qalxıb sandıqdan yumşaq şlyapasını götürür, şinelini ciyninə atıb (bir az bundan əvvəl masanı döyeclədiyim düyünlü əsasını ona verirəm) qapıya sarı yollarır.

— Geriye! Bura yox! — Munya qışqırır və bizi darısqal bir otağa aparır. Oradan biz sanki üfunətli bir quyudan çıxıb, yumru ayın işıqlandırıldığı geniş və sakit səmanın altına düşürük.

Qarşımızda ağaclar, gül kolları və göyərçin damlarının kölgələri görünür. Bir dəqiqədən sonra qızılı ay işığının hər torofsi şəfəqə boyadığı və alçaq evlərin qara kölgəsi düşən dalana çatırıq.

## On altinci fəsil

### AY İŞİĞINDA

Mənə elə gelir ki, ömrümüzdə belə bir ay görməmişəm. O bütün şəhəri öz işığına qərq etmişdi.

İvan Mitrofanıç evin yaxınlığında kölgelikdə, tumbanın üstündə oturmuşdu. Yenidən məni özüne sarı çekib, kədərli halda bayraq kimi mözəmmət eləyir:

— Artıq son uşaq deyilsən, başa düşən vaxtındır!

Bir qədər susur vo birdən heç mətləbə doxlu olmayan sual verir:

— Sən nə vaxtsa Üçüncü Toptıqın barədə eşitmışın?

— Hansı Toptıqın barədə?

— Mərhum Toptıqın barəsində? Bax sonin bedbəxtliyinə bails odur!

Söhbət iki il əvvəl dünyasını dəyişmiş III Aleksandr dan gedirdi.

Yadimdadır, onun ölüm xəberini eşidən kimi Altıgözlü, Proxor Yevgeniç və keşş bir-birini üstəleməye çalışaraq onu tərifləyir və sinələrinə döyə-döyə onun çox yaxşı, müdrik və xeyirxah olduğunu tez-tez təkrar edirdilər. Biz uşaqlar da onların təriflərinə inanıb, ölmüş çarı düşünüb bərk qüssəsolənirdik. Zalda asılan portreti (qara çərçivəyə alınmışdı) elə xeyirxah təsvir olunmuşdu ki, ona baxarkən bu şəxsin hər hansı fitnələr töötəməsinə inanmaq mümkün deyildi.

Amma Finti-Montinin sözlerinə görə, o çox kobud bir adam imiş... Nazirləri ilə birlikdə ədalətsiz bir qayda quraşdırıblar. Bu qaydaya görə fehlə, xidmətçi, arabacı, qabyuyan, malyükləyən, dərzi uşaqları heç vəchlə gimnaziyaya buraxılmamalıdırılar.

— Bos bizim savadsız olmağımızın çara nə kimi faydasıvardı? — təəccüble soruşuram.

İvan Mitrofanıç cavab verməyə macal tapmir. Bloxin onu üstəleyir.

— Onda, zəhmət olmasa, de görün, — o istehza ilə soruşur, — sənin tələbə olmağının bəs çara nə faydasıvardı? Ona nə xeyri var

axı? Varlılar qiyam qaldırmayacaqlar, sadə adamlar, kasıblar isə – oho-ho!

– Doğrudur, doğrudur! – Finti-Monti söyloyir və zorla esasına söykenərək ay işığının əmələ gətirdiyi zolaqlar boyu addımlamağa başlayır.

– O indi oxumağa başlayacaq! Görərsən! – Munya Bloxin mənə piçildiyir. – Artıq mən ona bələdəm!

Doğrudan da Finti-Monti öskürür, sonra isə xırıltılı bariton səsi ilə oxumağa başlayır:

Volqada ulayırlar. Kimin iniltisidir  
Böyük rus çayının üstündə?  
Amma mahni deyilir  
Bizdə bu iniltiyə...

Ela bu yerde mahnını yarımcıq kəsib qurşağımdan yapışır və mənim heç bir, heç bir günahım olmadığı fikrini başıma yeritməyə çalışır. Söylediklərinin bəzilərini anlamasam da, amma əsas fikirlərini tutu bilirəm. Məlum olur ki, əsas məsələ, ümumiyyətlə, Kozelskiyə gündəliyini gizlətməyi öyrətməkdə deyilmiş. Bu mənəsi olmayan cəfəngiyatdır. Əsas məsələ ondan ibaretdir ki, mənim anamın “polkovnikin dul qadını Tuintina”nın evi kimi evi, Zuyevin anasının olduğu kimi hamamı və yemekxanası, Babençikov qardaşlarının olduğu kimi mağazası, Sıqizmund Kozelskinin olduğu kimi restoranı yoxdur. Ümumiyyətlə, onun özgə paltarlarını yumaqdən siyulmuş əllərindən başqa heç nəyi yoxdur.

Ela ona görə də məni universitetə aparan yolları bağlamaq qərarına gəliblər.

– Nə üçün özünü alçaldırsan, nə üçün yalvarıb özünü sindirirsən! – İvan Mitrofanıç açıqla deyir. – Axi məsələ sadə və aydınlaşdır. Altıgözlüə tapşırılıb ki, “aşpaz uşaqlarından” altısını gimnaziyanad azad etsinlər. O da yeddisini çole atmaq qərarına gəlib: səni, Finkelştaynı, Yakovenkonu, Xustopulonu və altıncı sinifdən olanları. O sizdə istədiyini tapacaq, arxayı ola bilərsən! Ona əmr olunub, o da çalışır...

Dalandan çıxıb mağazaların, evlərin, bağçaların yanına ilə addımlamağa başlayırıq. Tanış Kanatnaya küçəsi ay işığının altında poetik

ve sırlı görünür. Evlərdən heç birini tanımaq mümkün deyil. Sanki başqa planetə düşmüşük.

İvan Mitrofanıç yenidən qurşağımdan yapışır:

– Amma bizi masqaraya qoyan bu cəlladların ömrünə az qalıb!

Müqəddəs Rusiyada xoruzlar banlayır,  
Müqəddəs Rusiyada tezliklə günəş doğacaq!

Finti-Montinin sözleri məni ruhlandırır. Alçalmaq və özünü sindirməq yetər artıq! Mən heç kimin qarşısında günahkar deyilem! Anama elə belə də deyəcəyəm. Ona her şeyi başa salacağam. Əslində onlar mənim qarşısında günahkardırlar. Elə anamın da qarşısında ...Bəli, bəli!

Yolda Emmanuil Juk haqqında söhbət salıram.

– Altıgözlünün sağ əlidir, – İvan Mitrofanıç izah edir. – Onunla faizə işleyir.

İvan Mitrofanıçın sözlerine görə, Altıgözlü çox azğın, qorxubilməz bir rüşvetxordur və bu işdə ona çatan olmaz. Şəhərdə ən sanballı rüşvetxoru məzəmmət etmək iştirəkən deyirlər: “O lap Burqmeyster kimi döyüşür”.

Yenə də İvan Mitrofanıçın söylədiyinə görə, o, qiymət alverinə geniş yol açıb. Hər qiymətin, hətta öz məzənnəsi vardır: üçə görə bu qədər, dörd bir az baha, beş lap baha. Xüsusilə də axırıncı rüb, dərs ili yekunlaşarkən.

İvan Mitrofanıç onu harada mümkün idisə orada ifşa edirdi. Onun haqqında qəzetə məqalə yazıb, amma senzura çapını qadağan edib. Nazirliyə yazıb, lakin orada deyiblər ki, bu işlərə girişmə...

– Xudahafız! – İvan Mitrofanıç mənə söyləyir. – Vo yadında saxla: son məzəlüm, reyyot olsan da qul deyilsən!

Darvazadan içəri girən kimi Sindilinder mənə sarı yüzür. O, dəli kimi atılıb düşür, əllərini yelleşir və səsi həyəti başına götürür:

– Geldi! Geldi! Qayıtdı! Sağ-salamatdır! Boğulmaq ağlına bele gəlməyib!

Budur, anam, Marusya, Malanka, Uzun Liza, Silya artıq məni dövrəyə alıblar və qayıdışımı möhkəm sevinirlər.

İndi ne baş verdiyini anlamağa başlayıram. Eve axşam qayıdan anam bərk narahat olmağa başlayıb: mən hara yoxa çıxmışam? O,

mətbəxde, Munyanın məni Drakondidiyə dəvət etdiyi məktubu tapır. Drakondidinin nə olduğunu nə anam, nə də Marusya bilmir. Tezliklə Sindilinder gəlib çıxır və məktubu oxuduqdan sonra Us-penskaya küçəsinə yürüür (birinci dəfə deyildi o, Drakondididə olurdu). Məni orada tapa bilmədiyindən anam daha çox narahat olmağa başlayır: iki seminariya tələbəsi – Fyuk və Yarov bu yaxın-  
da dənizde boğulduğundan, fikirləşir ki, yəqin mən də dənizdə batmışam.

Bəs Timoşa hanı? Munya Bloxin haradadır? Onlara çatıb, təşəkkürümüz bildirmək istəyirəm. Amma Sindilinder məni buraxmir. Eve sağ-salamat döndüyümdən, anam hər şeydən önce mənə yaxşı-yaxşı yuyunmağı məsləhət görülür. Sabun və hamam lifini götürüb, Sindilinderlə birlikdə yaxınlıqdakı sarayın arxasına keçirəm. Orada Sindilinder məni soyuq su ilə amansızcasına yuyundurur. Sonra anam masanın üstüne taxta kasada borş qoyur. Amma yeməyə əl uzatmağa bele həvəsim yoxdur. Kənar adamlar getdikdən sonra anama, ondan gizlətdiklərim barədə rəbitəsiz olaraq danışmağa başlayıram:

– Sən bilmirsən... Sənə namusla söz verirəm... Mən yox... Tyuntin... Həm də Meletiy... Çar... Finti-Monti deyir... sən qulaq as...

Anam nədənsə qəribə və sakit bir təbəssümle məni seyr edir. Belə görünür ki, anam heç nə anlaya bilmir. Bəlkə də onun heç ağlına gelmir ki, mən onu dünən də, bu gün də aldatmışam. Mənim gimnaziyada təhsil almağım üçün sərf etdiyi, həm də dəftərə, kitala, tüklü qapağı olan çantama, yumru qələmdanana, parlaq düymələri olan gimnaziya geyimine xərclediyi və ağır zəhmət hesabına qazandığı bütün pullar hədər gedib, sanki havaya sovrulub.

– Ana, sənə deməliyəm ki... Altıgözlü... dünən yox, üç gün əvvəl... yox, bir sözla, dünən...

Anam susmaqda davam edir və birdən həvəssiz dillənir:

- Bilirəm... Artıq çoxdan bilirəm.
- Bilirsen?

Elə bil ürəyim düşdü.

– Dünən səhərdən biliyəm. Dünən səhər gimnaziyadan məktub gəlib... Səhər tezdən... Şənbə günü... Foma dayın burada olanda.

Deməli, hədər yerə ondan qaçırmışam, hədər yerə özümü ələ göstərmişəm ki, guya heç nə olmayıb! Sinifdə, hələ Bloxinin

arkasında gizləndiyim zaman hələ, o artıq fəlakətin baş verdiyindən xəbərdar imiş. Amma nə Foma dayıya, nə də Marusyaya bir söz deməyib. İndi isə çox sakit tərzdə səliqə ilə bükülmüş iri kağızı çıxarıb mənə verir. Bu, qalın, işiltılı, ağ kağızın üstündə gözəl xətle yazılmışdı:

*"Möhtərəm Xanım, filan şəhərin Beşinci Gimnaziyasının Pedagoji Şurası Sizə bildirir ki, Şuranın filan tarixli qərarına asasən oğlunuz filankəs dərslərini zəif oxuduğuna və şagirdlərə zərərli təsir göstərdiyinə görə Gimnaziyanın beşinci sinifindən xaric edilmişdir. Xaric edilmiş oğlunuzun sənədlərini götürmək məqsədilə filan tarixdə Gimnaziyanın daftərxanasına buyurub gəlməyinizi rica edirik.*

*Möhtərəm Xanım, etimadınızı hörmət və ehtiramla qəbul ediniz.  
Direktor A.Burgmeyster".*

Bu kağız anam və mənim üçün ölüm hökmü demək idi. Amma anam qoribə də olsa, çox sakit görünürdü. O, Marusyadan fərqli olaraq, moni no avara, no do tənbəl adlandırırdı. Heç olmasa qış-qıraydı, ya da ağlayayıd! Anamın bu sakitliyi qorxulu nəsə olacağından xəber verirdi.

Onun ölü əlləri kimi soyuq əllərindən yapışib məyus-məyus söyleyirom:

– Yaxşı, lazımlı deyil!.. Xahiş edirəm! Özünü möhkəm saxla! Bu gün Finti-Monti mənə hər şeyi aydınlaşdırırdı...

Ele indice küçədə, ay işığının altında Finti-Montinin mono söylədiklerinin hamısını anama danışırıam. Ardınca Rikke bacıları və Zyuzya Kozelski barədə ona söyleyirom. Sonra hər ikimiz susub, xeyli müddət böyük mətbəx taxtim ümidi otururuq. Çıraq tüstüleməyə başlayır və yavaş-yavaş sönür. Sanki mətbəx daha da işıqlanır. Bütün metbox ay işığı ilə dolur.

Anam heç vaxt təsadiyim həyəcanlı səslə mənə öz heyatı, barəsində mən dünyaya gələndən dərhal sonra onu Peterburgda atıb gedən atam haqqında danışır və nəhayət susur.

Yalnız indi bütün sifetimin göz yaşları ilə islandıığını hiss edirəm. Özümü o qədər gümrah hiss etməyə başlayıram ki, elə bil, nə vaxtsa nə Meletiy, nə Altıgözlü, nə Proşka, nə də müdər Lyustix olmuşdur. Başımı anamın dizlərinin üstüne qoyuram və əllərini sakitcə sıqallaya-sıqallaya yuxuya gedirəm.

On yeddinci fəsil

## BAZAR ERTƏSİ

Bazar ertəsi günortaya qədər yatıb, yerimden bu vaxta kimi hiss etmədiyim bir iştaha ilə oyanıram.

Açgözlük yeməyə girişirəm: dünəndən qalma bir kasa borşu xaşxaşlı iri qalaclə yeyirəm ve üstündən o qədər çay içirəm ki, nəhayət, Marusya üz-gözünü turşudur və çımcəşə-çımcəşə deyir:

— Allaha and olsun, sən normal adam deyilsən!

Bəlkə də mən, doğrudan da normal adam deyiləm. Qəti şəkildə heç bir günahım olmadığını, direktorun öz “məlekleri” ilə üstümə ağır böhtən atdıqlarını və ən başlıcası isə daha anamdan qorxub gizlənməyin lazımlığını anlayandan sonra özürində meftunedicili bir azadlıq hiss edib yüngüllesirəm.

Həyətdə atılıb, iki-üç dəqiqədən sonra kanatla öz “Viqvam” imə qalxıram. Köhənə çöləyin üstüne dırmaşıb, mexfi yerdən, tırın arxasından, göy rəngli üz qabığına aşağıdakı sözlər yazılmış əzik məktəb dəftərini çıxarıram!

## GİMNAZİYADA

*Qəhrəmanlıq haqqında  
On iki fəsildən və epiloqdan ibarət poemə*

Birinci səhifədə təmtəraqlı çərçivənin içinde yazılıb:

**Rita Vadzinskayaya ithaf olunur**

Dəftəri açıb oxuyuram:

Partanın üstünü yazdı Okudjala  
Toplamasın bah az,  
İmlə yazısından axı  
Kim yayınmaq istəməz?

Bu da bizə qədim yunan sintaksisindən dərs deyən “yunan” haqqında:

Sinfe daxil oldu yunan,  
Dik qalxdı ayağa hamı  
Biz-biz duran  
Baş tükü tek,

Bu isə yaltaq və qorxaq Zyuzya Kozelski haqqında olan parça:

Gören kimi acgöz yunannı  
Yırtıcı baxışlarını,  
Qorxusundan esirdi, titreyirdi çənəsi  
Gülerdi Proşkanın zarafatlarına  
(Proşka olsa da  
müsəttisin adı,  
O esil telxək idi,  
yəhudiləri simic adlandırdı).

Bu da Altıgözlü, Finti-Monti, Zuyev...

Bu isə latın dili müəllimi Pavel İliç Kavun...

Birdən yadına düşür ki, bu gün saat birdən ikiyə kimi bizim, daha doğrusu, bizim yox, “onların” çox sevdiyi latın dili dərsi olmalıdır. Həyatda her şeyi qurban verməyə hazır idim, təki bu dəqiqə bütün sinfin qarşısında dayanıb, latın dili dərsini əzberdən danişarkən, Pavel İliçin mənimlə birlikdə tələffüz olunan her qədim sözinən ahənginə qoşulmasının və gözlərini qiyıb, başını razılıqla yırğalamasının şahidi ola bileydim. İlk dəfə olaraq indi, tam aydınlığı ilə dərk edirəm ki, arzuladıqlarım bir də heç vaxt həyata keçməyəcək və özümü o qədər yalqız hiss edirəm ki, sanki yer üzündə tek mən qalmışam.

Gimnaziyanı xatırladan nə varsa cəhennəm olsun! Gimnaziya da rədd olsun! Nəyimə gerekdir! Zavallı əlyazmanı açıqla cirib xırda-xırda hissələrə bölməye başlayıram və onu fikirli halda o həddə qəder cirirəm ki, bir sözü belə oxumaq mümkün olmasın. Sonra isə aşağı enib, qetran çekilmiş və üstünə vizilti ilə çoxlu milçək qonmuş iri zibil qutusuna yaxınlaşaraq, kağız parçalarını onun içiniə tullayıram.

Ürəyim sakitləşir və dal həyətləri qaça-qaça keçərək, evə san üz tuturam.

Kandara ayaq basan kimi Marusya işarə edir ki, səs salmayıbm: səhərdən anamda miqrən başlayıb. Rengi boğulmuş və hərəkətsiz

uzanıb. Başı iri dəsmalla tərm sənnib və Marusya hər iyirmi dəqiqədən bir həmən dəsmalı sirkə ilə dolu ləyənde isladır.

— Ana gimnaziyada olub. Sənin sənedlərini götürməyə getmişdi! — O, təne dolu bir piçilti ilə söyləyir. — Burqmeyster üstünə çığırın. Bəli, çığırıb və hamısı da sənin ucbatından, sənin ucbatından!

Anamın yatağının yanında dayanıram və az qalır ki, ürəyim kəndən dayansın. Sonra isə anamın yanında hönkürtü ilə ağlamayım deyə mətbəxə keçirəm. Marusya mənə üç dənə beşqəpiklik uzadıb deyir:

— Sənin yerində olsaydım, elə indi Qavrilenkonun yanına gedib axşam yeməyinə çörək və yarımfunt arpa yarması alardım.

Qavrilenkonun dükanı Staro-Portofrankovski küçəsinin tinində yerləşir. Pulu götürüb qəmgin-qəmgin dükana doğru yollanıram. Tinə çatmamış, sanki lazıim imiş kimi ilk rastlaştığım adam Valka Tyuntin olur. Onun yuxulu sıfetindən və koruş gözlerində özündənrazılıq və lovğalıq yağır. Əlində ağır əl ağacı var. Baxmayaraq ki, gimnazistlərə dəyənək, çətir, esa gəzdirmek qəti qadağan olunub. Valka, demək olar ki, hər gün bizim tərəflərə gəlir. Yaxınlıqda onun Moskva mülkədarlarından birinin dul qadını olan bibisi yaşayır və o, madam Şerşeneviçin evinin bir mərtəbəsini tamamilə icarəyə götürüb.

İndi həyatda ən çox arzuladığım bir şey vardısa, o da Valka ilə görüşməmək idi. Amma o dostcasına mənə baxıb, elə gülümseyir ki, sanki mənim haqqımda yaxşı nəsə öyrənib və məni sevindirib təbrik etmək isteyir.

— Salam, — o tətənə ilə deyir, — necə də ariqlamışan, rəngin də yaşıla çalır! Bu gün direktor da səni söyürdü... O səni "qotur qoyun" adlandırdı. Dərsimizə gelib dedi: "Allaha çox şükür ki, o, bir də gimnaziyaya gəlməyəcək!" Elə belə də dedi: "Allaha çox şükür!" "Qotur qoyun bütün sürüünü korlayır". Anam da eyni sözü deyir: sənin yerin gimnaziya yox, camaşırhanadır. Axi sənin əziz anana...

— Ay səni, bədheybet! — qışkıriram və ürəyimdən yalnız onun bu həyasız, istehza yağan sıfətini cirmaqlamaq, ezişdirmək keçir.

Onun özündənrazi təbəssümü məndə elə bir qəzəb, kin yaradır ki, artıq bu hissələr mənə bir neçə gündür əzab verir. Bu da gücümüz, elə bil, on qat artırır və hətta, özümə də gözlənilməz olan bir şəkildə karxınış Tyuntininin üstünə cumub, əlindəki ağır əsanı ondan alaraq ortadan bölürəm və düz onun sıfətinə çırpıram.

Ne evvel, ne də sonra bu cür möcüze göstərə bilməzdim: əsa polad kimi möhkəm idi və adı halda onu nəinki sindirə, heç əyə bilməzdim.

Gözleyirdim ki, Valka ağrıdan çığırıb əsəbiləşəcək və yumruqlarını işə salacaq. Çünkü onun məndən güclü olduğuna əmin idim. Amma birdən onun sıfəti qorxudan yazılıq bir ifadə alır və eybəcər bir civili çıxarıraq, qorxaqcasına darvazanın arxasına atılır.

## On sekizinci fəsil

### MƏN RƏSSAM OLACAĞAM

Bir neçə gün də keçir. Bir dəfə Sindilinder bizi gelib, məni bir künçə çəkir və gizli iş tutmuş kimi piçilti ilə soruşur:

— Çoxlu kapital qazanmaq isteyirsən? — bic-bic göz vurub, sağ əlinin barmaqlarını ele oynadır ki, sanki kağız pulları sayır.

Mən qorxa-qorxa ona baxıram. O məni mənfur işlərə sürüklemir, görəsən? Bəs bu göz vurmaq, qəribə hərəkətlər, müəmmalı piçilti nə deməkdir? Arınma yox, o mənə qəbahəti bir iş teklif etməyə hazırlaşmış. O əslində yaxşı bir iş teklif edir. Lövhə ressami, rəngsaz Anaxoviçə müvəqqəti köməkçi lazımdır. O bilmək istəyir ki, yemek onun hesabına olmaq şətələ, günü iyirmi qəpiyə bu işi qəbul etməyə razı olaram, ya yox.

Elə həmən axşam, necə həyəcanla Anaxoviçin yanına yüyürdüyüm təsəvvür etmək belə çətdindir! Onun soyadı mənə gözəl tanışdır. Belə ki o tekçə rəngsaz deyil. Həm də tütün mağazalarının, bərbərxanaların, yemekxanaların, camaşırhanaların və digər müəssisələrin çoxsaylı lövhələrinin ressamıdır. Lövhələr iri, yaraşıqlı bir qapı ölçüsündə olmaqla üstündə asılır və hər birində (aşağıda, sağ künclə) iri çap hərfləri ilə yazılıb: "Rəssamı L. Anaxoviç". Tütün mağazaları üçün moruq rəngində, dəbdəbəli fəs<sup>1</sup> qoymuş, boy盧buxunlu türk şəkli çəkir. Türk kişi, özlərinə məxsus divanda türksayağı əyləşib, uzun şərq qəlyanında ləzzətlə türk tütünü çəkir və qəlyandan zərif, spiralvari, boyu çox nazik bir tüstü burulub çıxır.

<sup>1</sup>Fəs — Yaxın Şərqi ölkələrinin bəzisində kişi papağı

Baş lövhelərə bərbarlər necə təsvir olunur! Qulaqlarının arxasında daima daraq, qoşeng, nazik bıqları olan oğlanlar öz müştərilərinə təref nəvazişlə əyilib, onların saçlarına iri gümüşü qayçularla mehbərbancasına sanki siğal çakırır.

Ümumiyyətlə, Anaxoviçin və digər onun kimi usta rəssamların lövhələri şəhərimizin sakinləri üçün yeganə şəkil qalereyası sayılır. Hələ bu yaxnlarda Anaxoviçin rəqibi, Bendel adlı digər rəssam "Şimal mehmanxanası" üçün lövhə hazırlamışdı. Bu lövhədə zümrüddən hazırlanmış oyun masasının üstündə, bilyard oynayan, nazik belə malik dörd centlmen təsvir olunmuşdur. Yeni incəsənet əsərinə baxmaq üçün hər tərəfdən axışib gelən şəhər sakinlərindən heç birini bu centlmenlərin iki damcı su kimi bir-birinə oxşaması və əllərində tutduqları kiyi dirseklerinə dolayaraq dimdik saxlaşdırıcıları maraqlandırmırı.

Buna görə də Sindilinderin təklifini eşidərkən böyük fərəh hissi keçirməyimdə təcəcüblü heç nə yox idi. Arxayıñ idim ki, Anaxoviç məni görən kimi öz firçasını və boyalarını ixtiyarına verecek. Mən də dərhal, moruq rəngində fəs qoymuş gözəl türkələr və zümrüddən hazırlanmış bilyard masasının önündə donub qalmış, əkiz centlmenlər təsvir olunmuş bu cürə şəkillər çəkməyə başlayacağam.

Amma Anaxoviç (bu tutqun və etinasız baxışlara malik balacaboy bir adamdır) mənə laqeydcəsinə baxıb, elo tərzdə müraciət edir ki, sanki məndən yaxşı heç nə gözləmir.

— Bax orada, kükçədə rəngsaz malası vardır. Sabah səhərdən artıq damda olmalıdır.

Və ünvani söyləyir: Sadovaya, səkkiz.

Nə mala? Hansı dam?

Məlum olur ki, mala ucunda iti qaşovu olan uzun ağaçdan ibarətdir. Damı rəngləməzden evvel, mala ilə oradan pası və keçənilki boyanı tərtəmiz qaşumaq lazındır.

— Bəs firça?

— Firça, cavan oğlan, bir-iki ildən sonra...

Bu andan etibarən oluram malaçı.

Malaçı — bu heç də zamazkaçəkən deyil. O xüsusi ağıl təleb olunmayan on sadə işləri görür. Sohər tezdən paslı, qurum bağlaşmış, ətalət yağan və müxtəlif yerlərdə ada şeklinde bozaran köhne boyalar olan dama qalxırsan, gödəkçəni, köynəyini, çəkmələrini

soyunursan, ayaqlarını parça ilə bükürsən və biabırçı şəkildə bulaşmış kələ-kötür sahəni malanın köməyilə zərtə qədər toz belə qalmayan əraziyə çevirməyə başlayırsan. Bundan sonra rəngsazlar gelir, bu damı yaxşıca zamazkalayır, onu al-qırmızı, yaşıl və yaxud da açıq-sarı boyla rəngleyirdilər. Beləliklə də dam uzun müddət təravetli görünür və küçənin bezəyinə çevrilirdi.

Zamazka çəkməyi də pis bacarmırdım: bütün sıyrıntıları, çatdaqları və oyuqları sürtüb qatışıqla elə suvaya bilərdim ki, dam güzgü kimi hamar olardı. Bu sənəti, dəniz sahilində, balıqçı Sim-melidiyə qayığını rəngləməyə kömək edərkən öyrənmişdim.

Səhərdən hava sörin keçir, dəniz küleyi esirdi. Buna görə də iş mənə asan görünür və ləzzət verirdi. Amma saat on ikiyə yaxın yaz günüşi damı möhkəm qızdırıldıqından dincəlmək üçün borunun yanında otururam.

Demək olar ki, həmişə bu vaxtlar Anaxoviçin oğlu Boris Leopoldoviç söykəmə nərdivanla dama qalxır. O, atasının götürdüyü bütün podrat işlərinə nəzarət edir. Atasına çox oxşayır. Elə onun kimi balacaboy, süst və ləng bir adamdır. Borunun yanında beş dəqiqə boş-boşuna dayandıqdan sonra özü ilə getirdiyi səbətdən bir dəstə sarımsaq, ya da soğan, iri çörək parçası və bir şüse turş kvas çıxarardı. Bu da Anaxoviçin "ağa yeməyi" adlanardı. Balıqçılar üst dodağı butulkanın boğazına toxundurmadan necə içməyin qaydasını mənə öyrətmışdılər.

Yarım saatda yaxın borunun yanında oturub özüm üçün şəllənirəm. Sonra malamı götürüb yenidən işə girişirəm. Axırda iso özümle getirdiyim süpürge ilə damdan qaşıyb təmizləməyə nail olduğum bütün zir-zibili süpürüb bir yerə toplayıram. Zibil nə qədər çox olursa, bir o qədər də çox sevinirəm: deməli, əməyim hədər getməyib!

Bəli, öz işimdə, əsil həqiqətdə xoşuma gələn bəzi cəhotlər vardır: açıq havada, belə ucalıqda həftələrlə dayanıb, yüksəklikdən Tyuntinlərin, Barbosların və Proşkaların eşənləndiyi dünyaya tamaşa etmək öz halal zəhmətinin nəticəsini görmək şənbə günü işə qazandığın bir manatı eve aparacağına ümid bəsləmək. Bütün bunlar məndə böyük iftixar hissi oyadırırdı.

Amma ilk anlar, furajkasında gümüş gerbi olan gimnazist kimi addımladığım küçələrdən tamamilə bulaşmış vəziyyətdə keçərkən,

özümdən asılı olmayaraq xəcalot çekirdim. Ötrafda kılınan istehzalı baxışlarına cavab olaraq, qesdən özümü məğrur tutur və hamiya özümü cəmiyyət üçün yararsız hesab etmediyimi sübut etməyə çalışırdım. Bütün bunlar isə mənasız iddiadan başqa bir şey deyildi. Çünkü əslində mən daxilən çox əzab çekirdim.

Tədricən öz vəziyyətimlə barışası oldum. İndi eyvanda dayanan madam Şerşeneviçin məni görərkən arxasını çevirib, guya özünü gülleri iyələyen və yaxud da balonkanı tumarlayan kimi göstərməsini tam soyuqqanlıqla qarşılayırdım. O hətta əvvəlki kimi mənə: "Salam! Belinizi nə üçün belə bükmüsünüz? Axı sizin yetmiş yaşıınız yoxdur!" – deyə qışqırımdı da.

Bir sözlə, paltaryuan və yaxud tikişlə meşğul olan anama təsadüfən belə gözüm sataşarken, varlığımı yenidən kədər hissi bürüyürdü. Anama da, özürmə də yazığım gelirdi. Anam yenə də əvvəlki kimi baş verən bədbəxtliklə bağlı mənə bir kelmə də söz söyləmirdi və hətta özünü dərhal işə başladığımdan razı qalan kimi göstərirdi. Amma cəl möhkəm ariqlayıb ki, hər dəfə görəndə, üreyimdən ona bərk təselli vermək keçir. Ağlıma gözəl bir fikir gəlir və bu fikri ona böyük bir keşf kimi, Marusyadan gizli olaraq çatdırmağı qərara alıram. Plan çox adı və sadədir, amma onu həyata keçirmək o qədər də asan deyil.

– Öziz anam, mən hər şeyə nail olacağam... Görərsən!

Anam şübhə ilə mənə baxır və bu vaxt heç zaman unutmaya-  
cağım bir hadisə baş verir: o, birdən başımı özünə tərəf çəkir,  
üzümdən, boynumdan, çənəmdən, gözlərimdən bərk-bərk öpür.

Ailemizdə belə bir adət mövcud deyildi. Ağlim kesəndən anamın nə məni, nə də Marusyanı öpdüyüünün şahidi olmamışdım. O bizimlə daima müləyim davransa da, amma çox ciddi idi. Bəlkə cəl ona görə də onun gözlənilməz nəvazişi məni bu dərəcədə həyə-  
canlandırırırdı. Yerimdən sıçrayıb, inamlı deyirəm:

– Günü sabahdan başlayacağam... Görərsən!

Uzaqdan kədərli səslər gəlir. Simonenko trubada ifa edir. Amma bu səslər indi mənə nəsə şən, ümidverici duyğular aşılıyır.

## On doqquzuncu fosil

### OXUMAĞA DAVAM EDİRƏM

Bir müddətdən sonra yeni və çox vacib bir məşğuliyyətə nail oldum ki, bu da mənim o zamankı həyatımın əvvəlkindən daha maraqlı keçməsinə səbəb oldu.

Şəhər tezdən dama qalxıb, əvvəlcə bir parça tabaşır götürərək ora iri xarici hərflərle yazıram:

I look. My book. I look at my book!<sup>1</sup>

Beləliklə, otuz-qırx sətir ardıcıl yazıram. Sonra isə bu sətirlerin üstü ilə addımlayaraq, onları ezberleməyə çalışıram. Belə işe başlamazdan əvvəl ingilis dilini öyrənirəm. Bunun üçün məxsusi olaraq köhne eşyalar satılan bazarдан, iyirmi beş qəpiyə, professor Meyendorfun tərtib etdiyi "İngilis dilini sərbəst öyrənenlər üçün" adlı kitabı almışdım. Bu qalm və köhnə bir kitab olub, ona yaxın səhifəsi qoparılib götürülmüşdü (alandan sonra bildim).

Görünür, bu Meyendorf böyük sehrbaz club. O həmişə oxucuya çox məntiqsiz suallarla müraciət edir.

"Bağbanın ikiyələ oğlu kiçik bacısının qız nəvəsini sevirmi?"

"Sizin çörəkçidən sarıbülbül və camış alan taygöz bibiniz varmı?"

Amma buna baxmayaraq, mən işlədiyim her bir damı profesorun bu qəribə suallarının cavabları ilə yazıb doldurmağa hazır idim. Belə ki o öz kitabına yazdığı ön sözdə qəti şəkilde bildirirdi ki, kim onun sarıbülbüllerinə, bibilərinə lazımı səviyyədə diqqət ayırsa, nəticədə ingilis dilini öyrənəcək və liverpulun və yaxud Duvrın sakini kimi Corc Bayronun dilində danışa biləcək.

Mən bütün varlığımı ona inanırdım və onun göstərişinə əsasən hər gün dəmir səhifələrin üstüne belə mənasız cəfəngiyatlar yazırdım:

"Namelum kor adam lal-kar müğənninin mavi ineyini oturub gülümsədiyi göy rəngli ağacın budaqlarının üstündə oturduğunu, yoxsa müğənninin zərif ciyinlərinə dirmaşıb

<sup>1</sup> Mən baxıram. Mənim kitabım. Mən kitabıma baxıram (ing.)

çıxdığını anlamaq mümkün deyildi. Amma bütün bu qarmaqarışılıqların köməyi ile ingilis dilinin qrammatikasının ilkin anlayışları beynimə möhkəm həkk olundu.

Sekspiri, Valter Skotu, heyran olduğum Dikkensi, deyək ki, Tolstoy və yaxud Qoqol kimi başa düşəcəyim gözəl günləri böyük şövqlə arzulayırdım. Lyudviq Meyerdən (ona həm də Spinoza deyirdilər) dahi amerikan yazarı Edgar Ponun kitabını alıb, oradan "Annabel Li" şerini təpib oxuyarkən, demək olar ki, hər sözü başa düşdüyüm anın mənə bəxş etdiyi ağlaşımaz xoşbəxtliyi heç zaman unutmayacağam. Dərhal qərara gəldim ki, Annabel Li – bu Rita Vadzinskayadır və onu iş zamanı təmtəraqla söyləməyə başladım. Əgər möcüzə noticəsində hər hansı bir britaniyalı söylədiklərimi çəsitseydi, bunun ingilis dilində olduğunu anlamayacağına heç şübhə etmirdim. Çünkü professor Meyendorf mənə ingilis sözlərinin tələffüz edilməsini öyrədə bilməmişdi (bəli, məhz öyrədə bilməmişdi) və mən də onları sadəlövhəcəsinə təhrif edirdim.

O vaxtlar mən tekçə ingilis dili ile məşğul olurdum.

Köhne eşyalar satılan bazardan altıncı sinfinə bəzi dərsliklərini və programını oldə edib, axşamlar cəbrlə, latın dili ilə, tarixlə məşğul olurdum. Qəribəsi bu idi ki, gimnaziya kursunu gimnaziya divarlarının kenarında, "Viqvamda" müəllimlər və sinif rəhbərləri olmanın mənim səmək, təccübülü olsa da, daha asan idi.

Timoşa təz-təz bize gəldi və ikilikdə dəslərlə məşğul olardıq.

Dəslərlə məşğul olmağım anamı gözlənilmədən, xoş xəbər eşidən adam kimi sevindirirdi.

Düz bir ay (mən gimnaziyadan xaric ediləndən sonra) anam elə bildirdi ki, artıq mənim təhsilimə tamamilə son qoyulub və mən en yaxşı halda hər hansı kasib məğazaların birində yalnız yazılıq bir satıcı ola bilərəm. Amma o tədricən məhv edilmiş hesab etdiyi həyatdakı on müqəddəs arzusunun heç nəyə baxmadan yaşadığının şahidi oldu. O, Timoşa ilə məşğuliyyətimizə musiqi dinləyirmiş kimi həvəsle diqqət yetirirdi. Onun, Timoşanı qonaq etdiyi göy badımcانlarının, albalı, qovun və "monastır qarpızı" mürəbbələrinin sayı hesaba gəlməzdidi. O yenidən ləyənə söykənərək və yaxud gülləri sułayaraq asta səslə öz mahnlarını oxumağa başlamışdı. Yenidən məzəli bir hadisəye gözləri yaşarana qədər gülməyə başlamışdı. Anamın ürəyinin açıldığını görünce, Krayeviçin "Fizikasına" və Kyunerin "Latin dilinin qrammatikasına" daha səylə başvururdum.

Hətta Simonenko da mənə hörmətə yanaşmağa başlamışdı.

Bir dəfə, bazar günü, onu kiçik bağçasının çəpərini rənglədiyini gördüm. Tez eve qaçıb firçanı götürdüm və bu maraqlı işdə ona kömək elədim. Tezliklə onun hasarı tamamilə moruq rənginə boyandı. Minnətdarlıq əlaməti olaraq xeyirxah lopabiğ ovcumə gümüş birmanatlıq basmağa çalışsa da, pulu götürmədim. Bu zaman o çox müteəssir oldu və mənə razılıq verəcəyim halda polis şöbəsində katib köməkçisi işləməyi təklif etdi.

— Yaxşı, gəlirli yerdir.

Polis sahəsində işləyən katiblər osil firıldaqçı idilər və ora müraciət edənləri hər xırda şeyə görə aldadaraq soyurdular. Onlar doğrudan da, heç nəden korluq çəkmirdilər: faytonda gəzir, gözel qalstuklar bağlayır, sıqar çəkir və sərxişluq edirdilər.

Simonenkonun öz işi do çox asan və gəlirli bir iş idi. Hər səher yağ'a bulaşmış polis kitelini geyinib bazara gedər və alverçilərin aliciləri aldadıb-aldatmadıqlarını, onlara köhnə torovəz və yaxud iylenmiş balıq satıb-satmadıqlarını yoxlayardı. Yoxlayardı ki, gərsün alverçilərin tərəzisi düz çəkirmi? Qurd salmış et satan qəssab Lukin və yaxud patentsiz çaxır alveri edən Çumakov barosunda protokol tərtib etməyə dəyərmi?

Belə çıxır ki, alverçilər ondan qorxmalı və onu görərkən tır-tır əsməlidirlər. Əsil həqiqətdə, alverçilər onunla yaxın dost kimi görüşürdülər.

Onların mağazalarının yanından elə mülayim sıfətlə keçərdi ki, sanki onlara havanın yaxşı olacağı barədə xoş xəbər getirmişdi.

Alverçilər Simonenkonun yekəpər işçisi Maryanın onun arxasında gözdiyi səbətə həvəsle balıq, sala, kağız torbadə hər cürə yarma, zeytin, vətçina, qoz, yaxşı seçmə meyvelər yiğar və ondan bir qəpik də tələb etməzdilər.

Bu işə ondan irəli golirdi ki, Simonenko öz "xeyirxahlığı" ilə onlara, hər cürə çürütmüş və xarab olmuş malları alicilərə sırimağa imkan verirdi.

Bu da hamının gözü qarşısında açıq-aşkar şəkildə baş verirdi. Amma buna baxmayaraq... Yaddaşımı nə qədər qurdalasam da, bir hadisə belə xatırlaya bilmərəm ki, kimse nə vaxtsa Simonenkonu şərəfsiz oğru və yaxud rüşvətxor adlandırsın. Əksinə, hamı bir soslo onun yaxşı adam olduğunu söyləyirdi. Bizim evdə də (Marusya və anamdan savayı) hamı ona hörmətlə yanaşar, ona həsəd aparar və

onu tərifləyərdilər. Əgər qonşulardan kimse müvəqqəti istifadə üçün ya ütü, ya həvəngdəstə, ya əlek, ya qəhvəyündə lazım olardısa, Simonenkoya müraciət edərdi. O da heç vaxt kimisə əlibəş geri qaytarmazdı.

Rahiblərə və kasıblara sədəqə verməyi xoşlayardı. Madam Şerşeneviçin əlini öpürdü.

Bayram günləri şəfqət bacılarının Kasperovskaya küçəsində (bizim tının arxasında, Staro-Portofrankovskaya küçəsində yerləşir) səylə dua edirdi.

Altı-yeddi yaşım olarkən bir dəfə onun mənə verdiyi iri, yumru marmeladı yaxşı xatırlayıram. Heyətde dayanıb hönkürdü: uşaqlar mənə incitmişdilər. O, bağçasından çıxıb mənə qucağına götürdü və mono marmelad verdi. Ondan tütün və siyənək balığının iyi gəldi. Buna baxmayaraq, o dəqiqliğə ağlamağı kəsdim.

Şəhərimizin polistəri o dərəcədə müftəxor, soyğunçu, qaba adamlar idilər ki, həlimqəlbli "rüşvətxor" Semyon Simonenko onların içorisində az qala en təmiz adam sayılırdı.

## İyirminci fəsil

### "ANTİPAT"

Bu arada işlərim pişləşməyə başladı. Anaxoviçin sıfarişləri getdikcə azalırdı. Beləliklə də rəngləmə mövsümü ömrünü başa vurdu.

Anaxoviç dərhal mənə artele – afişalar yapışdırın işinə düzəltdi. Artelde onlarla ayaqdən iti yeniyetmələr işləyirdi və onların hər birini müəyyən rayonlara göndərirdilər. Mənə ucqar yerlər düşmüşdə. Əllərimdə yapışqan dolu vedrə və rəngsaz firçası, rəngbərəng afişaların ağırlığı altında eldən düşənə qədər dalanları və küçələri gəzib, bu afişaları mümkün qədər tez divarlara, hasarlara, demək olar ki, hər tində qoyulmuş xüsusi sütunlara yapışdırırmalı idim.

Belə afişalar var idi:

Zevekenin məşhur heyvanxanası şəhərdədir.

Ux, İsakoviçin hovuzunda çimmək nə yaxşıdır!

## KAPİTAN DE VETRİO!!!

Polad mədəsi olan adam!

Sindirilmiş butulkaları və qədəhləri udur!!!

Həm də qurbağa və ilanları!!!

Dodaqlarım tərpətməklə danışan

PANTELEYMON VANYUXİN

Danışan gəlincikləri ilə

Utoçkin! Utoçkin! Utoçkin!

Bu iş mənə ağır gelirdi. Onu iki nəfərlə görmək daha əlverişli idi. Bir nəfər üçün bu iş hem münasib deyildi, həm də çətin idi.

Bir həftədən sonra işdən çıxdım və lopabığ Simonenkonun təqdimati ilə yaşlı bir hərbi katibə dərs deməyə başladım. Ona xidməti vəzifəsinin artırılması üçün gimnazianın dördüncü sinfinin programını öyrənmək lazım idi.

Katib utancaq, nəzakətli və ciddi adam olsa da, çox simic imiş. Belə ki mənə ödenilesi puldan iki manat yarımla kəsdi. Onun qəribə soyadı vardı: Qolovatyuk.

Başqa bir iş də tapmışdım: hor axşam saat yeddiden on bire kimi polkovnik arvadı, yaşlı bir qadın olan Yevdokiya Georgiyevnaya "Rodina" və "Niva" jurnallarından uzun-uzadı romanlar oxumalı idim. Belə ki cələbirinci sohifodən sonra Yevdokiya Georgiyevnə yuxuya gedər və oxumağa davam etdiyim müddət erzində rahatca xoruldayardı. Oxu sona çatarkən qarı oyanıb, özünü ele aparardı ki, guya bir saniyə də olsa belə yatmayıb və oxunanları coşqunluqla tərifləyərdi. Hər gelişmə də gümüş yarımmənatlıq ödəyərdi.

Mənim üçün bu işi məktəb rəfiqələrinən birinin vasitəsilə Leka Kurindina tapmışdı. Leka mənə, əvvəlki kimi, ana qayğılaşlıyi ilə yanaşındı. Mənə çox lazım olan derslikləri beş qopiyə tapıb getirərdi. Pasxa bayramında isə mənə ingilisco balaca bir lügət bağışlamışdım. Hər bazar günü Timoşa və Munya ilə getdiyim kitabxananın oxu zalına gətirmişdi.

– Nəyə görəsə yenə də yeməye mənə kotlet veriblər. – Burnunu bürüşdürüb, üzünə məzəli bir ifado vərərək deyirdi. – Xahiş edirəm bunları yeyəsən, yoxsa tullamağa möcburam! Kotletlər bork, quru

olardı, onlara acı bibor qatılardı. Amma mən onları lezzetlə yeyərdim. Axı yaziq Lekaya kömək etmək lazım idi. Bundan da başqa o vaxtlar məndə qarınqulu iştahası yaranmışdı. Bəlkə, ele ona görə son aylar qeyri-adı dörecedə böyümüşdüm. Gimnaziya gödəkcəsi eynimə dar və qısa gəlirdi. Xoşbəxtlikdən yayın axırında bu gödəkcəni atıb, topladığım on beş manatın müqabilində Landesman mağazasından özüme əla bir şeviot kostyum ala bildim.

Damda işlədiyim vaxtlar, bir dəfə, evə qayıdarken, uzaqdan Rita Vadzinskayanı gördüğümü söyləmək yadımdan çıxıb.

Hər dəfə, kükçədə qarşıma çıxarkən keçirdiyim həmən şiddətli hoyəcan bütün varlığını bürüdü.

Gözlerimə biz anlıq  
Görünərdi əsrarəngiz gözəllik...

O, rəfiqəsi ilə dondurmasatanın çəlleyinin yanında dayanmışdı. Dondurmasatan çırklənmiş ağ kətana bükülmüş çəlleyi başından təzəcə yere qoyub, elini çəlleyin dibinə salaraq, oradan soyuq dondurmaları çıxarmağa başlamışdı.

Ritanın yanından keçərkən məhəbbətin gücündən və utancaqlıdan belimi həmişəkindən bir az da artıq əydim. Birdən dehşətli bir hadisə baş verdi: iki-üç addım aralanmışdım ki, Rita ucadan gülüb arxamca dedi:

— İlahi, bu ki *antipatdır!*

Rəfiqəsi isə istehza ilə dilləndi:

— Gimnazist idi, amma indi borutemizləyen olub.

Bu sözler məni bərk sarsırdı. Qulaqlarımı inanmadım. Sarsılığımdan az qala ağlayacaqdım. Tekcə ona görə yox ki, Rita məni təhqir etmişdi. Əsas ona görə ki, demə, o, kobud və yaramaz bir qız imiş!

“Antipat!” Yer üzündə bundan iyonc, vulqar söz tapmaq mümkündürmü! Mənsə, belə bir ədabəzi Annabel Liye bənzəirdim! Öz “Gimnaziyada”nın beləsinə ithaf etmişdim!

Ne üçün bilməmişəm  
Onu sevməyə dəyməz?  
O nə xatırlanmağa,  
Nə də nifrətə dəyməz.

Buna baxmayaraq, heç küçəmizə çatmamış, məni sarsıdan kədər çox güclü sevinclə evez olundu.

Sanki bu vaxta kimi, əl-ayağımı bağlayan tordan azad olmuşdum. Xüsusişlə ona görə sevinirdim ki, nəhayət, əziz Lena Kurindinanı sevmək üçün əsil möqam yaranmışdı. İnanırdım ki, o, “antipat” kimi mənfur sözü heç bir şəraitdə dilinə getire bilməz!

Bu axşam lopabiş Simonenkonun trubasının səsi mənə o qəder güclü xoşbəxtlik və sevinc hissələri aşılıyırırdı ki, zibil quyusunu örtən dəmir təbəqənin üstündə rəqs etməkdən özümü zorla saxlayırdım.

## İyirmi birinci fəsil

### HƏR ŞEY ALT-ÜST OLUR!

Xahiş edirəm, elə düşünməyin ki, bu andan etibarən mənim həyatım yalnız rahat və rəvan məcrada davam etməyə başladı.

Əsla yox. Bir ildən sonra mənə qarşı çox zalim və məkrli bir düşmən meydana çıxdı ki, az qala bütün plan və ideyalarımı alt-üst edəcəkdi.

Bu düşmən mən özüm idim.

Doğrusu, ilk vaxtlar söyle oxuyurdum: altıncı sinfin bütün hikmətlərini inadla mənimseyə bildim. Amma bir ildən sonra həmən inadla yeddinci sinfin programını öyrənmək lazım gələrkən, birdən məni qarşısalınmaz bir tənbəllik tutdu. Sanki qəlbimə şeytan girmişdi. Bütün dərslikləri kenara tulladım, Timoşa ilə də vidalaşdım. Baxmayaraq ki, mənasız həyatın hər gününün məni əsil fəlakətə sürüklediyini yaxşı anlayırdım. Amma özümə gücüm çatmadıqdan, nəticədə, əsil avaraya çevrildim.

Bunu həyatımın ən xəcaletli dövri hesab etmək olardı.

O eslində çox qəbahetsiz – Utoçkinə olan herarətli aludəciliyin nəticəsində başlandı. O zaman Utoçkin hele moşhur teyyareçi kimi ad qazanmamışdı və hele teyyarə də heç mövcud deyildi.

Cavan və gənclərə məxsus gümrahlığı ilə seçilən Utoçkin öz karyerasına yalnız velosiped idmanı üzrə çempion kimi başlamışdı. Yer üzündə ister xarici, isterse də rus olsun, ele bir yürüşü tapılmazdı ki, bizim şəhər velodromunda onu heç olmasa birçə dəfə öte bilsin.

Əgər məndən soruşsaydılar ki, boşər tarixində en çox şöhrət və ehtirama layiq qəhrəman kim olub, mən bunu Utoçkina şamil edərdim. Başqa oğlanlarla, velodromu əhatə edən, güneşin qızdırığı hündür hasarın üstündə saatlarla oturub gözləyərdik. Utoçkin texminən otuz verst getdikdən sonra, birdən sükana tərəf sıçrayıb, yel kimi irali keçərdi. Onun qələbesinə şəksiz öz qələbəsi kimi “vinən” tamaşaçıların hərəkatlı alqışları altında, başibəlalı rəqibləri. Boqomazovu, Şapoşnikovu, Lui Perşeronu, Fridrix Blitçi, Zaxar Kopeyniki bir-bir geridə qoymasını öz gözlərimizlə görmək-dən zövq alardıq.

— Utoçkin! Utoçkin! — tamaşaçılara qoşulub elə çığırıldım ki, hasarın üstündən, az qala, təpəsi üstə yere yığılam.

Yoldaşlarım — Munya Bloxin, Loboda, Bondarçuk da Utoçkini sevirdilər və onlar da, həmçinin, velodroma gedirdilər. Amma onların aludəciliyi cələ gərgin bir həddə çatmamışdı. Mən isə bütün qəlbimle Utoçkina bağlanmışdım: onun rumın, belçikalı, italyanlarla ilə olan yarışlarının heç birini buraxmaddım. Bir dəfə onu, adı adamlar kimi “V.İ. və M.İ. Sarafanov qardaşları” qastronom mağazasında sosiska və çaxır aldığı zaman görərkən, özümü çox xoşbəxt hiss etmişdim.

Fərəhli baxışlarımı görüb əlini tənbəlcəsinə uzadaraq sarı-qırmızı rəngli qısa barmaqları ilə saçlarımı qarışdırıcı. Bu mənim üçün əlamətdar hadisə idi və bu hadisə ilə bütün uşaqların qarşısında qürtəlonirdim. Onlar mənə necə də həsəd aparırdılar!

Yaxşı olardı ki, heç olmasa digər əyləncələrim olmayıydi! Amma yox: eyni dəli ehtirasla çərpələnlərə də aludəciliyim başlanmışdım.

Qəlbimdə yenidən həmən arzu baş qaldırmışdı: elə gözəl bir çərpələng düzəldim ki, o, Peçenkinin çərpələngi ilə mübarizə aparıb, hava döyüşündə ona qalib gələ bilsin.

Bunun üçün “ingilis ipi” adlanan gözəl bir ciyə (çox çətinliklə də olsa) və açıq-göy rəngdə, iri çertyoj kağızı əldə etdim. Bu sərvəti Lenka Aliqerakinin yanına aparıb, onunla çox qüdrətli, nəheng bir “döyüşü” hazırlamaq qərarına gəldim.

— Bu, elə bir çərpələng olacaq ki, uy-yuy-yuy! Onu elə belə də adlandıracagyıq: “Peçenkinilərə ölüm!”

Bu andan etibarən mənim anama, Marusyaya, elə özümə də qarşı xəyanətim başlayır. Hər seher dərslərə hazırlaşmaq əvəzinə

baxımsız köhnə saraya Lenkanın yanına gəlirəm. Orada balacaboy, həddən artıq uzun burnu, qara gözləri olan Lenka hər cürə parça qalaqlanmış döşəmədə, parçaların arasında, qaşqabağını sallayaraq oturar və başı çərpələng düzəltməyə bərk qarışardı. Hər dəfə məni görərkən deyirdi:

— Yaxşı ki, kömək etməyə gəlmisən!

Amma onun mənim köməyimə ehtiyacı yox idi. Mən ona yalnız hörmətli tamaşaçı kimi, özünü göstərmək və lovğalanmaq üçün lazımdı. Çərpələng üçün bambukdan çərçivə düzəldərkən də, gövdəsi üçün qamış ölçərkən də, onun quyuğuna düyun vurarkən də mənim tərifimdən bəyənilməsini gözləyər və təriflənməsinin həsrətini çəkərdi. Əgor onu tərifləməyi unutsayıdım, özü tərifə başlayardı: “Gözlərim pərgərdir!” “Elə yapışqan düzəltmişəm ki, lap dəmiri yapışdırmaq olar!”

İki-üç gündən sonra çərpələng hazır idi, — az qala buzov boyda nəhəng bir çərpələng. Onun üstündə sarı və qırmızı-narincı boyalarla dombalangöz sıfət şəkli çəkib, altında da iri çap hərfəri ilə yazıram: “Peçenkinilərə ölüm!”

Sonra biz ingilis ipini uzun, polad çubuğa dolayıb, çərpələngi öküz talvarının altında, axurun arxasında gizlədirik. Bərk küləyin əsməsini gözləyirik ki, çərpələng havaya qalxanda Peçenkinin çərpələngi ilə döyüşə bilsin.

Lakin düz bir həftə hava sakit keçir. Nəhayət, bazar günüñ günortaya yaxın, həyətdəki ipdən asılmış paltarlar tərpənib dərtlər və birdən yuxarıya qalxırlar. Götürünə buludlar alır.

Külək getdikcə güclənir. Küçolordə toz qalxıb yoldan ötenlərin gözünə dolur. Darvazadan çöle çıxan qızlar çığırışır, donşlarının əteklerini dizləri ilə sıxıb saxlayırlar. Vaxtdır! Mən çərpələngi götürüb dama dırmaşıram və iki əlimlə onun ucundan yapışıram. Lenka aşağıda xeyli tərpənməz dayanıb baxır və birdən uca səsle “Hop!” — deyə qışqırır. Sonra iri yumağı yerə atır, ipi sol yumruğunuñ içindən buraxa-buraxa, uzun həyət boyu sürətlə darvazaya doğru qaçır.

Çərpələngin quyuğu üzümə çırpılır və o asta-asta evlərin üstü ilə uçur. Qasırga isə onu götürüb dostcasına yuxarınlara doğru aparır.

Sarayın üstündən həyətə tullanıram və xoşbəxtcəsinə ciyənin ucunu Lenkanın əlindən alıram:

— Uy-yuy-yuy, dartdıqca necə uzanır!

Görünür, elə çərpələng də bizim kimi bəxtəverdir; quyruğunu şən-şən yırğalayaraq, nə boş-boşuna vurnuxur, nə də yerində qımlıdanır, məgrurcasına, sakitcə, üzü yuxarı hərəkət edir.

Ciyədən iyirmi-otuz arşın da buraxıram və günəş şüasına qərq olmuş çərpələng bir az da yuxarı qalxır. İndi artıq hər yerdən – yaxın və uzaq məhəllələrdən onun necə qüdretli və gözəl olduğu aydın görünür!

Hər tərəfdən uşaqlar qaçışib gelir və hər biri heç olmasa bir saniyelik də olsa ciyəni saxlamağa icazə verilməsini bizdən xahiş edir. Mən onları sevindirmek istəsem də, Lenka qorxunc səslə onların üstüne bağırır və uşaqlar qorxusundan daha səslərini çıxarmırlar.

Bəs Peçenkin haradadır? Əlbotto, bizim nəhənglə toqquşmağa gücü çatmayacağını başa düşdüyündən, özünü rüsvay etmək istəmir və çorpolongini yerde, haradasa qaranlıq bir zirzəmədə saxlayır. İndi onun öz peçenkinçiləri ilə birlikdə necə möhkəm qəzəbləndiyini və onların hamisının bize necə həsed apardıqlarını yaxşı dərk edirəm!

Bəcliliklə, bir saat keçir. Biz özümüzün şənlənirik. Birdən qonşu evin o qədər də hündür olmayan at tövlesindən Peçenkinin çorpolongi cəld havaya qalxır. O necə də çirkin və balacadır! bu biçarə balaca nəyə yaraya bilər? Axı bizim kondir min dəfə onlarinkindən möhkəmdir və qoy birçə onların çərpələngi bizimki ilə döyüşə girişsin! O zaman görər ki, onun axırı çatıb!

Miskin Peçenkinin çərpələngi bizimkiniə yaxınlaşmağa cehd etdiyi zaman, biz əvvəlcədən qolebəmizə sevinərək ucadan "ura!" – deyə, çığırıraq.

Amma bu zaman gözlənilməz bir hadisə baş verir. Bizim məgrur, qüdretli və təmkinli nəhəngimiz vurnuxub – çapalamamağa başlayır və birdən havada uzun xətt çizaraq, gülleyə tuş gəlmış kimi harasa uzaq küçələrin birinə, ya da, uzaq ağacların və yaxud damların birinin arxasına düşür. Əlimizdə yalnız gərəksiz və nazik bir sap qalır.

Lenka vəhşicəsinə bağırıb, özünü itirmiş halda yere oturur.

– Əcləf! – qəzəbdən boğularaq onun üstünə qışqırıram. – Sən, sən, sən günahkarsan!

Onun üstüne atılıb yumruqlarımı işə salıram.

Biz toza və çirkaba bulaşırıq. O inildəyərək əllərini dişloyır, qulağını çırmاقlaşır və vəhşicəsinə bağırır. Alçaq divarın arxasından isə, qonşu həyətdə, peçenkinçilərin sevincdən şaqqanaq çökərək güldükleri eşidilir.

Bu möglubiyyətin sobəbkəri, əsil həqiqətdə təkcə Lenka idı.

Özündənrazi və lovğa gopcu məni inandırmışdı ki, çərpələng üçün düzəltdiyi quyruq çox möhkəm və əzəmetlidir. Belə ki o öz əlləri ilə onu əlvən parçalardan və lentlərdən hazırlayıb, uclarını iso möhkəm bir-birinə bağlamış. Dütünler möhkəm vurulsada, parçalar və lənlər çürük imiş. Onların arasında belə böyük çərpələng üçün tamamilə yaramayan lif də var imiş.

Bu barədə əvvəl mən ona desəm də, mənim sözümə əhəmiyyət belə verməmişdi. Ümumiyyətlə, o özü, öz ustalığı haqqında o qədər yüksək fikirdə idi ki, mən tədricən onun qüsursuzluğuna inanmışdım. Nədənsə, həmişə özündən razı adamlara inanmalı olursan. Hər halda mən həmişə belə olmuşam.

Amma yaramaz Peçenkin daha ağılli tərpenmişdi. Bizim çərpələngin ipini qıra bilməyəcəyini bildiyindən, nəccə deyerlər, arxa cəbhəyə keçib, bir tutarlı zərbə ilə, olavə zəhmət çəkmədən bizim modabazım tömtəraqlı, amma zəif quyruğunu qopara bildi. Quyruqsız çərpələng də daş kimi bir şeydir. Havada bir an belə qərar tuta bilməz.

Kəndirin heç olmasa bir hissəsinə xilas etmək üçün, fəlakət baş verən anda salamat qalmış sapı heyətdən yiğib, dərhal da başımızı götürüb çərpələngin düşdüyü dalanlara və küçələrə sarı qaçmalı idik. Bunun əvəzində isə biz boş ədavətə qapılıb, itiyaq peçenkinçilərə xüsusi ləzzət verərək, çirkli torpağın üstündə bir-birimizi xeyli, möhkəmcə əzisdirirdik. Onlar isə bir an belə yubanmadan, dəstə ilə qıymətli sapın düşdüyü yere qaçıb, ani olaraq çəngəleyib onu götürmüştürlər.

Həmən axşam gödəkçəm cirilmiş, gözlerimin altı qaralmış, saçlarım pirtlaşıq, bədbəxt görkəmdə və yaziq bir halda gelib cəv çıxdım. Anamla bir masanın arxasında oturub, onun sıyığını, borşunu, brinzasını, çörəyini yeməkdən o qədər utandım ki! O axşam Marusya mənə elə qəzəble baxırdı ki, həmən geconi dehşətli bir yuxusuzluq içində başa vurası oldum.

"Öz davranışimdakı utanc gətiren çatışmazlıqları, xüssusilə gecələr daha aydın dərk edirdim. Dəfələrlə özümü müftoxor və

tufeyli, gözol vaxtlarını həder yere israf edən adlandırdı, sabahdan zəhmətə qatlaşmağa və təhsilimi davam etdirəcəyimə söz verirdim. Amma səhər açılan kimi küçə yenə məni özünə çəkir, gah gəmi limanına, gah velosiped yürüşünə və yaxud xoruz döyüşünə baxmağa, gah da sadeçə olaraq lopabığ Sımonenko ilə göyərçin uçurmağa gedərdim. Alovdan qorunan kimi, dərsliklərdən qaçırdım.

Bu müddət ərzində anam bir dəfə də olsun mənə incik baxışlarla nəzər salmadı. Amma mən qapı ağızında görünən kimi göz qapaqları və qaşları əsər, çəhrayı dodaqları titrəyərdi.

Bir dəfə Novoribnaya küçəsindən keçərkən keşiş Meletiyi gördüm. O elə helim və gözəl görünür, yoldan ötenlərin təzimlərinə elə nəvazişlə cavab verirdi ki! Lakin mon ondan öküzdən qaçan kimi qaçıb kənarlaşdım. İmkan verə bilməzdim ki, mehvime bəis olan bir şəxs mənim necə yabançı və yaziq görkəm alındığımı görüb bundan kam alsın.

Veyillənməyim üç ay, hətta bir az da artıq davam etdi və bu müddət ərzində səherdən axşama kimi əyləncə axtarmağın amansız üzüntü olduğuna bütün varlığımı, həmişəlik inanasi oldum. İnandım ki, veyillənmek üzücü bir iş, avaralıq isə tekçə rüsvayçılıq yox, həm də ezbədir.

Belə ki bu ağrını heç kimə hiss etdirmirdim. Əksinə, öz özbaşınlığımı həminin qarşısında lovgalanırdım. Lena Kurindinanın bütün irad və şikayətlərinə, özüm üçün də gözlənilməz olan bir tərzdə, söyüslə cavab verərək xəcalət çökdiyim zaman onun necə dəhşətə mənə baxdığını indi də ağrı ilə xatırlayıram. Evimizin sakınları məndən kənar gəzirdilər. Arabaçlarının aşpazı Motya isə mənə rast gelərkən deyərdi:

— Uşaq üçün atasız olmaq necə də çətindir! Evdə atan olsayıdı, belə vecsiz olmazdın.

İyul ayında evdən tamamilə ayrı düşdüm və bu müddət ərzində nə anamı, nə də Marusyanı görmədim. Heç nəden artıq-əskik sözlər damışıb, anama qarşı kobudluq etdim və boş yere əsəbi-ləşərək bildirdim ki, evdən həmişəlik gedirəm.

Bu hadisəni xatırlayarkən indi də vicdan əzabı çökirəm.

Başı açıq, saçlarım daranmamış, çıraq və bozarmış botinkalarda, acliqdan ariqlamış vəziyyətdə, günoşin qızdırıldığı tozlu səherdə boş-boşuna veyillənirdim.

Yeganə ünsiyyət saxladığım Peçenkinçilər idi. Onlara qoşulub saatlarla bahq tutur, böyə ovlayır, başını itirənə qədər "oryol-reşka" oynayardım. Əgər iki-üç qəpik udsayıdım, özümə çörök və kvas alardım.

Heç olmasa bir şey yaxşı idi ki, Böyük Arnautskaya küçəsindəki dərin zirzəmide çopur Malanka öz əri ilə yaşayırıdı. Bu o Malanka idi ki, anama paltar daşımrasında kömək edərdi. Achiqdan başım hərlənərək dik, sürüşkən və əyri pillekənlərə Malankagilin mənzilinə enər, o da mənə yeməyə gah pomidor, gah mamalıqa, gah da balıq verərdi. Sonralar elə onun özündən öyrəndim ki, bütün bu yeməkləri və çox sevdiyim albalı mürəbbəsini gizlice anam ona verərmış.

Yatmağa dəniz sahilinə gedərdim. Orada, qoca balıqçı Simmelidinin qayığında gecəni əla keçirmək mümkün idi. Amma tezliklə qayıqda mənim kimi evsiz-eşiksiz olan digər uşaqlar da peyda olmağa başladı. Onlar hələ axşamdan oranı zəbt edər və məni görən kimi daşa basardılar. Onlar hem üç nəfərdi, hem də yaşca məndən böyük idilər. Məcbur olub səhərə yaxın döziilməz dərəcəde soyuq olan qumun üstünüə uzanurdım.

Bu avara, mənasız və acı həyat, əger qışda şaxtalar düşənə qədər davam etseydi əger, vəziyyətimin necə olacağını bilmirdim. Yəqin ki, mən əsil səfilə çevrilib, çöldə, clə qarın altında qalıb ölücəkdirim.

## İyirmi ikinci fəsil

### HƏYAT YENİDƏN BAŞLAYIR

Qəribə də olsa məni influyensa — indi tez-tez zökəm adlanan ağır bir xəstəlik xilas etdi.

Inflyuensa epidemiyası bizim səhərdə ilk dəfə qofildən peyda olmuşdu. O zaman bu xəstəliyi müalicə edə bilmirdilər və çoxları bu xəstəlikdən həlak olurdu.

Bədbəxt Timoşa da bu xəstəliyə tutulmuşdu. O, uzun müddət yataqdan qalxa bilmədiyi üçün sinifdən geri qalırdı.

Təhsil dairəsinin müdürü fon Lyustix xüsusi mərhəmət göstərərək, ona imtahanları payızda verməsinə icazə vermişdi.

Bu haqda heç nə bilmirdim. Belə ki artıq bir neçə ay idı məktəb yoldaşlarından heç kimlə görüşmürdüm. Elə bu ərəfədə Timoşanın bacısı “ala-bəzək” Liza məni Yeni bənddəki limanda peçenkinçilərden biri ilə şam yeməyinə bəhə tutarkən gördü. O yel kimi üstümə galib, elə bu dəqiqə onunla birlikdə Timoşanın yanına getməyi tələb etdi. O bildirdi ki, Timoşa xəstədir, danixir və artıq çoxdandır ki, məni görmək istəyir.

Mən isə süni şəkildə, kobudcasına, Timoşanı tanımaq istəmədiyimi ona söylədim. Buna baxmayaraq, növbəti gün səher tezdon onun yanına getməkdən özümü saxlaya bilmədim. Belə ki bir təhər ayaqqabılım təmizlədim və pırtlaşıq saçlarımı darayıb tanış küçələrlə gomi-evə doğru yollandım.

Bu da dəniz. Sakit, yasəmən rəngində, sanki günəşdən rəngi solub. Bu da zəhlətökən qağayılar: dənizin üzərində dayanmadan dövrə vuraraq onu bezdirirlər. Bu da gəmide olduğu kimi dar piləkən. Bu da eyvan. Eyyvandakı günlüyüñ altında isə arıqlayıb zeif düşmüş Timoşa: rəngi avazmış, qulaqları isə həmişəkindən fərqli olaraq dik qalmışdır. O, kitab-dəftərin arasında oturmuş, yanında bənövşəyi və sarı rəngli reseptler yapışdırılmış şüše dərman qutuları vardır.

Meni görərkən cə həyəcanlandı ki, hətta bir söz belə deyə bilmədi.

Qaşqabağımı sallayıb oturmuşam və mən də susuram.

Nəhayət, o nədənsə səhbətə qağayılardan başlayır və onların necə yaramaz, acgöz olduqlarını bildirir.

O əvvəlkindən də artıq kəkələyir. Mən onun öz zeifliyindən və kokələməsindən möhkəm utandığını hiss edirəm. Bu məni sevindirir: axı mənə cə gəlirdi ki, o da başqaları kimi mənə yuxarıdan aşağı, həqarətlə baxacaq. Amma əksinə, məlum olur ki, o hətta mənə həsəd aparır və başqalarının onun özünə yazıçı gəlməsini arzulayır.

Bunu hiss edən kimi, əsil həqiqətdə ona yazığım gelməye başlayır. O mənə cəbrdən həll edə bilmədiyi məsələni göstərərək, qarşısında lovgalanmaq möqsədi ilə bütün qabiliyyətimi işə salıb onu səhvsiz həll etməyimə axırdı özüm də heyran qalıram. İkinci dəfə o mənə iki qatar haqqında dolaşdırıcı bir məsələ gösterir. İki-likdə onun üzərində xeyli baş sindirir. Axırdı yene mən onu həll edib qalib çıxıram.

Sonra Vergiliyanın “Eneida”sından tərcümələr etdik. Timoşagıldən çıxarkən, sanki öz-özüne elə alındı ki, mən nə peçenkinçinlerin yanına, nə velodroma, nə də general Poduşkinin dəfninə getdim. Sakitcə çardağa çıxdım və uzun müddət “Viqvamda”, otun altında yatıb qalan dərslikləri çıxardım.

Ən mehriban və fərəhli görüşüm professor Meyendorfun “İngilis dilini sərbəst öyrənenlər üçün” kitabı ilə oldu. Onun səhi-fələrini verəqləyərkən yenidən gözlərim qarşısında lal müğənnilərin, çörəkçidən sarıbülbül və camış alan taygöz xalaların obrazı canlandı. Bu zaman özümü hədsiz xoşbəxt hiss etməye başladım. Həmən anda mən kitabı öpməyə hazır idim. Günü bu gün də qəribə adam olan həmən o Meyendorfu minnətdarlıq hissi ilə xatırlayıram. Əger onun bu qeyri-adi dərsliyi olmasaydı, mən heç zaman nə Şekspiri, nə Vilyam Bleyki, nə Kolridjani, nə Şellini, nə də digər dahi ingilis şairlərini orijinaldan oxuya bilməzdim.

Səhər xeyli tərəddüddən sonra xəcalət hissindən doğan əzab içində, bir zaman biabircasına qaçdığını mənzilin kandarına günah-karcasına və cəsaretsiz daxil oldum. Anam dayanıb paltar ütileyirdi. Nədənsə elə güman edirdim ki, anam məni iradlarla qarşılayacaq və men də onun qarşısında ağlayıb, günahlarımı boynuma almağa mecbur olacağam. Amma o özünəməxsus, həmişəki sakit və xeyirxah baxışları ilə mənə elə baxdı ki, sanki mən heç yero getməmişəm. Sonra isə çox adı, lakin bir qəder titrek səslə dedi:

— Borş duxovkada, bubliklər isə masanın üstündə, salfetin altındadır.

Əvezində isə oturub kitab oxuyan Marusya mənə öldürüçü baxışlarla nəzər saldı. Görünür, nəsə çox ağır sözlər demək istəyirdi. Amma özünü saxlayıb yumşaq tərzdə dedi:

— Sənin yerində olsaydım, gedib saçımı qırxdıradım.

Sonra, yenidən kitab oxumağa başı qarışdı.

Bu gündən etibarən yenidən işə başladım. Hər səhər axşamdan hazırlanmış kolbasa və yaxud sala buterbrodunu qoltuğuma dürtüb elə yolda ikən yeyərdim. Timoşa ilə birlikdə fizikanı, latin dilini, qədim yunan tarixini mükəmməl mənimsemək üçün tanış yamacla onların evinə enərdim. Belə ki biz əvvellər də Timoşa ilə birlikdə dərsləri əla mənimsayır və işlərimizi tez yoluна qoya bilirdik. Ona görə də mənə tezliklə belə bir ümidi yaranmışdım ki, həmən o aylı gecədə anama verdiyim anda sadiq qalacağam. Öz çardağımıza

qayıdan zaman, artıq hiss edirdim ki, bir də heç bir əyləncə məni öz yolumdan döndərə bilməz.

Seytan əməline son qoyuldu və bundan sonra bir də ona təslim olmaram.

## İyirmi üçüncü fəsil

### QƏRİBƏ HADİSƏ

Evdən konar düşüb, küçələrdə boş-boşuna avara həyatı keçirdiyim həmən kədərlə aylar ərzində, demək olar ki, heç nə oxuma-mışdım. İndi isə müitaliyyət acgözlükə girişmişdim və elime hansı kitab keçirdisə onu həvəslə oxumağa başlayırdım. Demək olar ki, Dikkensi, Smaylı, Spenser, Boklu tamam oxumuşdum. Leskovun və Turgenevin de əsərlərindən yan keçməmişdim. İvan Mitrofanın verdiyi Pisarevin əsərləri məni, xüsusilə hoyəcanlandırmışdı.

— Amma heç kimə göstərmə!

Bu əsərləri coşqun ehtirasla oxuduqdan sonra, dərhal özümü “tenqididən düşünən şoxsiyyət” hesab etməyə başladım. Çok keçməmiş Marusya bildirdim ki, ondan forqlı olaraq mən her cürə rəqsleri, musiqini və digər incəsənət növlərini zərərli hesab edirəm. Çünkü onlar “məşəqqətli yollarla inkişafa qədəm qoyan bəşəriyyəti ləngidirler”.

Marusya məni yaramaz barbar adlandırdı. Amma səsin tonundan hiss edirdim ki, gizlিং mənimlə öyunür. Belə ki əsil həqiqətdə qardaşının müstəqil olaraq məşəqqətli yol, inkişaf, *bəşəriyyət* kimi sözləri öyrənməsi və *barbarın* mənasını başa düşmesi xoşuna golındı.

Lakin barbarlıq haqqında düşüncələrimə o qədər də sadıq qala bilmədim. Bir ay keçməmiş Sindilinder və Silannın toyunda skripka, faqot və flcyatad<sup>1</sup> ifa olunan musiqi sədaları altında kadrili<sup>2</sup> və polka<sup>3</sup> rəqslerini meharətlə oynayıb, bu rəqslerin “məşəqqətli yollarla inkişafa qədəm qoyan bəşəriyyəti ləngitməsini” sadələvhəcəsinə unutdum.

<sup>1</sup> Faqot, fleyta – nefəstli musiqi aletləri

<sup>2</sup> Kadrili – rəqs adı.

<sup>3</sup> Polka – iti templi rəqs

Timoşa isə elə sağaldı ki, sentyabr ayının axırında bütün imtahanlarını verdi və bundan sonra mənimlə gömrük qayığı “Tayfun-da” dənizə çıxmaya başladı. Avar çəkə bilmirdi: hələ ki, qoca kişilər təki zəif idi. Qayığın arxa tərəfində oturub komanda verirdi. Avarçəkənlər isə biz idik: mən və “ala-bəzək” Liza.

Bir dəfə Leka Kurindinanı da özümüzle götürdü. Amma nədənsə o, dəniz səyahətlərində bərk qorxurdu. Mənə elə gəlir ki, bu gəzintilər onum xoşuna gəlmirdi. Nəzakətli və mehriban olan Timoşa dənizdə bağışlanmaz dərəcədə kobud bir adama çevrilirdi.

Kurindina qayıqdakı skamyaya barəsində danışarken, o özünü elə göstərirdi ki, guya qızı başa düşmür. Çünkü qayıqdakı skamyaya mütləq “banka” demək lazımdır.

Əger mən iki-üç dəqiqədən sonra cəsəret edib onun kiçik gemisini qayıq adlandırsaydım, o qaşqabaqla deyərdi:

— Yer üzündə qayıq yo-yoxdur. Bu, Kurindina üçün yalnız qayıdır. Denizçilər üçün isə şlyupkadır. Ya da barkosdur. Ya da şalandadır. Və yaxud botdur. Və yaxud yalıkdir. “Qayıq” sözünü isə Ku-kurindina uydurub.

Bir az sonra Lekaya əmr edirdi ki, ona vimpeli versin. Qız isə vimpelin balaca, ağ bayraq olduğunu bilmediyindən ona parçı uzadırdı. O, qızə elə nifretlə baxdı ki, qız hətta ağlamağa başladı. Biz də məcbur olub taxta pilləkenlərə bəndə sarı yan aldıq. Qızlar bizi tek buraxan kimi, Timoşa onların kütbeinliyi bərədə xeyli deyinməli oldu və söylədi ki, şalandaya doluşur, sonra da hindəki toyuqlar kimi qaqqıldılarırlar:

Bizim dəniz adamları sevmir!

Özleri isə qayığın burnunun hansı, arxa tərəfinin hansı olduğunu bilmirlər.

Dəniz gəzintisini qurtarıb gömrük limanına ayaq basan kimi, o yenə həmən yumşaqürekli, utancaq, ciddi Timoşaya çevrilərdi.

Tezliklə Leka ilə yenidən dostlaşdım. Payızə yaxın o mənə yaxşı bir iş tapdı: iki diribaş və ağıllı oğlana latin dilindən dərsməli idim. Onların atası Vartan soyadlı moldavan olub, şəhər teatrında kapeldiner<sup>4</sup> işləyərdi. Ciddi və vüqarlı bir kişi idi. Üzü həmişə təmiz qırxılı olar, sıfətdən aktyora oxşayardı. Ayda mənə böyük

<sup>4</sup> Kapeldiner – teatrda bilet satan

məbləğdə pul – on iki manat ödəməsinə baxmayaraq, həm də məni teatrın yuxarı yarusuna havayı buraxardı. Mən ilk dəfə orada “Karmen”ə, “Qaratoxmaq xanım”a, “Hugenotlar”a, “Yevgeni Onegin”ə görkəmlı müğənnilər Fiqnerlərin iştirakı ilə tamaşa etmişəm.

O zamanlar mənim fəaliyyətim çox bəyənilirdi: həmişəki kimi qarasaqqal, yaraşıqlı Foma dayı geldi və mən öz kəndçi svitasını<sup>1</sup> bağışladı. Düzdür, tezə deyildi, hətta yamanmışdı da. Amma bu yamaq ona xüsusi yaraşıq verirdi. Köhnə əşyalar satılan bazardan bozarmış, tüklü bir papaq da aldım və bu geyimdə özümü əla hiss etməyə başladım.

Bələliklə, yaz da ötdü. Yay geldi. Birdən dəhşətli bir hadisə baş verdi ki, sanki məni ildirim vurdur. Hətta indi də, neçə il ötdükdən sonra həmən hadisəni çox ağrı ilə xatırlayıram.

Hadisə belə başladı. Öz balonkaları ilə evimizin yaxınlığında gəzişən madam Şerşeneviç uzaqdan məni görüb qışqırı:

– Salam!

Təəccübləndim. Belə ki o artıq çoxdan mənimlə salamlışmırı.

– Salam, Salam! – qara gözləri parıldayan şən qadın tekrar etdi.

– Sizin O Sindilinder də... yoxsa onun adı nə idi?.. Ştok, yoxsa Ştoss?.. Əsil artist imiş! Siz bir fikir verin!.. Mən həmişə deyərdim, həmişə...

– Yuzya Ştok? Sindilinder? Nə olub ona? – soruştum.

– Guya heç nədən xəbəriniz yoxdur! – o güldü. – O ki, sizin birinci dostunuzdur... Axi hamidan yaxşısını siz bilməlisiniz!

Gülə-gülə məndən uzaqlaşdı.

Həyəcanlandım. O nəyə sevinir? Sindilindərə nə olub göresən? Çoxdan onu görmürem.

O, Böyük Arnautskaya küçəsindəki, Malankanın təzəlikcə köcdüyü həmən evde yaşayır. Narahat fikirlərlə cəld onlara tərəf üz tutdum. Bu da onun yaşadığı həyat. Həddən artıq uzun və dar; yuxarıdan aşağıya qədər sakinlərlə dolu. Bizim şəhərdə belə həyətlər az deyil. Bu həyətlərin bütün sakinləri mənzillərdə yox, həyətdə öz pilotə, tabaq və qazanları ilə ələşirlər: ele burada skumbriya balığını günəbaxan yağında qızardır, çirkli suyu kandardan uzaqlaşmadan axıdlarlar, ele burada mübahisə edir, söyüş söyür və barışırlar. Saysız-hesabsız uşaqlarının üstünə ardi-arası kəsilmədən çığırlar, uşaqlar da onlara qoşularaq ele burada da vəhşi kimi çığırışırlar.

<sup>1</sup> Svita – ukraynalıların uzun üst geyimi

Bu həyətə nə zaman girsən, adama elə gelir ki, felakət baş verib: ya ev dağılıb, ya da kimise doğrayırlar. Ümmüyyətlə, bu həyət sadəcə, sakit dayanmayı bacarmayan cənublularla başdan-başa, doludur. Bu həyətdə sakitlik yalnız o zaman olur ki, iyün, ya da iyul günüsi buranı kifayət qədər bərk qızdırır. Bu saatlarda həyətin bütün sakinləri amansız günəş şüalarından daldalanmaq məqsədile öz isti və dar otaqlarının kip qapılarının arkasında gizlənir və saysız-hesabsız milçəklərin vizilti sədaları altında sakitcə mürgüleyirler.

Axşamçağı həyətə kəlgə düşən kimi bütün pəncərələr açılır, adamlar yenidən atılıb həyətə çıxır və həmən səs-küylü həyat yenidən başlayır. Bu səs-küye, yalnız gecə yanı, əsrarəngiz cənub ulduzları altında son qoyulur.

Bu həyətdə çətinliklə addımlayırsan. Hər şeyle maraqlanan onlarla iti baxış adamı qarşılıyb sona qədər yola salır. Bu ərəfədə adama bütün mahiyyətini öks etdirən kəskin bir ayama da yapışdırırlar.

Bir qadına yaxınlaşıram. O, yarıuzanmış, qara saçlı qonşu bir qadına tərəf işğūzarlıqla əyilərek, onun başında bit axtarır:

– Yuzya Ştok harada yaşayır?.. Sindilinder?

Bu ad ağzından çıxan kimi qara saçlı qadın yerində sıçrayır və cırıq jilet geymiş daz bir kişini çağırır.

– O, Ştok-Sindilindəri soruşur! – qadın ele gur və şən səsle dillən ki, sanki ona güləməli bir lətişə damışır.

Daz kişi mənə təəccüblə baxır. Sonra isə al-qırmızı rəngli kapot geymiş yaşlı qadına tərəf çevrilib, məni ona göstərir:

– Ştok – Sindilindəri soruşur!

Her ikisi gülürler. Bütün həyat də onlara qoşulub gülür.

## İyirmi dördüncü fəsil

### HƏQİQƏT HARADADIR?

Həyətin müxtəlif küncündən cavan və yaşlı adamlar, eyni zəmanda, bir dəstə uşaq qaçaraq gəlirlər. Hamısı maraqla mənə baxır. Nehayət, qırmızıburun, əlinde arşın tutmuş bir kişi, – görünür dərzdır, – süni bir nəvazişlə deyir:

— Siz Sindilinder — Ştoku axtarırsınız? Öger sizi, doğrudan da onun ünvanı çox maraqlandırırsa, buyurun, mən onu sizə deyə bileyəm. — Ve o, yiğışnlardan kiməsə göz vurur. — Karandaşı götürüb yazın: Kulikova düzü, şəher həbsxanası, kameranın nömrəsini... orada öyrənərsiniz.

Ümumi gülüşün yeni dalğası partlayış kimi qopur. Yəqin ki, qızımızburunu burada məzəli adam hesab edirlər.

Sindilinder həbsxananadır? Bu nə boş söhbətdir! Meni six əhatə etmiş adamların arasından sıvişib çıxmış və zirzəmiyə, Malankanın yanına enirəm. O, qəribə, inanılmaz şeylər söyləyir: monim əziz Sindilinderim, hansı ki, anam da, mən də, bizim evdəkilərin hamısı, hətta polis, lopabığ Simonenko da onu təmiz, xeyir-xah hesab edir və ona inanırı. Elə güman edirdik ki, o özünün cinayətkar “peşəsindən” artıq çoxdan ol çəkib. Demə o hələ də abırsız soyğunçunun biri imiş: keçən həftə, çərşənbə axşamı gece madam Çikuanovaın kimsəsiz menzilinə soxulub, orada olan bütün əşyaları oğurlayıb. Qiymətli nə varsa hamısını aparıb: zinət əşyaları olan mücrünü, gümüş qasıqları, qızıl saatı, hətta Yaponiyadan ev sahibəsinin kiçik qız nəvəsi üçün getirilmiş uşaq çətirini...

— Yalandır, — mən deyirəm, — Heç vaxt inanmaram ki, Sindilinder... Yuzya...

Bu zaman Malankanın eri, pırtlaşiq saçlı Saveli çarpayıdan qalxır. Bu, qasıllarına qədər saqqal bitmiş əyriayaq, mızı və pintlər bir adamdır. Deyirlər ki, artıq bir neçə ildir o nə papağını, nə də iri çəkmələrini soyunmur. İndiyə qədər başa düşə bilimirəm incə səsi və zərif təbəssümü olan cavan, yaraşlı və ağıllı Malanka bu eybəcərə nece ere getməyə razı olmuşdur.

Onun Malanka ilə məskunlaşdıığı zirzəminin yalnız adı zirzəmi idi. Əslində o çox dərin, pəncəresiz bir yer olub, qəbirini xatırladırı. Bütün sutka ərzində orada iy verən tutqun kerosin çıraq yanır və o dərəcədə rütubet hökm sürür ki, mağazadan alınıb getirilmiş çörək iki-üç saatdan sonra, sanki uzun müddət suda saxlanılmış kimi ağır və yaşı olur.

— Yalandır?! — Saveli söyləyir və hədələyici bir tərzdə mənəsanı hərəkət edir. — Deməli, senin fikrince, mən yalançıyam?

Məlum olur ki, polis Sindilindergilde axtarış apararkən o, rəsmi şahid kimi iştirak etmiş və onlarda hansıa taxtanın altından madam Çikuanovaın mücrüsünün, qayçısının, darağının, el dəsmalının və nəvəsinin çətirinin tapılmasını öz gözleri ilə görmüşdür. Doğrudur,

Sindilinder Allaha and içib bildirib ki, bu əşyalardan xəberi yoxdur, amma madam Çikuanova onları görən kimi çığırıb ki, bütün bu əşyalar onunkudur və bunların hamısı mənzilindən çərşənbə axşamı, o, oğlunun bağına getdikdən sonra oğurlanıb. Sindilinder isə çərşənbə axşamı...

Arxasını eşitmədim. Deməli, belə-bələ işlər! Deməli, bütün bu iller ərzində Sindilinder bizi ustalıqla aldadıb, özünü sadə göstərmiş. Amma əslində elə əvvəlki tək oğru olaraq qalırmış. Necə ki, dörd il əvvəl anam onu qonşu evin pəncərəsinin altında yaxalaşarken, gül qabımı, oğurluq etməyə mane olduğu üçün anamın üstüne tolazlamışdı. Lakin biz ona en yaxın dost kimi inanırdıq. İnanırkı ki, o bizim təsirimiz neticəsində tamamilə deyişib. Hələ Silya da ona inanırı. Bədbəxt Silya! Axı qız ona, icaza almadan, başqasının adı iynəsini və yaxud da bir qutu kibritini götürməyə belə imkan verməzdı. Birdən məlum olanda ki, o öz həyatını bir soyğunçu ilə bağlayıb, gör necə də əzab çekir! Amma, əger o özü də... yox... bu mümkün deyil!

Boğazım qurudu. Ayaqlarım haldan elə düsdü ki, stulda oturmaq məcburiyyətində qaldım.

Buna baxmayaraq, Saveli danışmağa davam edirdi:

— Silkanı da apardılar... Bəs necə! Arvadıdır da. Orada qızıl saatı onun onun boynuna qoyacaqlar. Arxayı ola bilərsən... Orada onun iti dırnaqlarını qırxaçaqlar.

Deyilənə görə, axtarış zamanı Sindilinderin oğurladığı qızıl saatı harada gizlətdiyini Silyadan soruşduqda, qız o dərəcədə qəzəblənir ki, hətta cırmaq atmağa, çıurmağa və dişleməyə başlayır.

Nezarətçi Karabaşı dişləyib... Anton İqnatiçi. Onun isə bir yumruqları var ki... Gel göresen!!!

Bu cansıxıcı qəbirdən necə çıxdığım, Malanka ilə necə xudahafizləşdiyim, bizim Novoribnaya küçəsinə necə çatdığını yadımda deyil.

Tez Simonenkonun yanına qaçıram! O bilər... Axı o, məhəlləyə baxan polisdir. Ola bilməz ki, onun xəberi olmasın.

Xoşbəxtlikdən o öz bağçasında idi. Rehməl, çal Simonenko naxışlı, ağ ukrayna köyneyində tut ağacının altında oturub, zəhlətökən arıları tənbəlcəsinə qovaraq albalıdan hazırlanmış içkinin dadına baxırdı. Onun yumru sifetindən sakitlik və müləyimlik yağırdı. Qarşısında, masanın üstündə, hər axşam adamları təngə getirdiyi mis kornet-a-piston qoyulmuşdu.

— Nə olub, nə üçün tövşüyürsen?  
— Sizinlə işim var... Cox vacib.  
— İşin var? Əyleş, danış görüm. Bəlkə katib işləmək qərarına gəlmisinə?

— Xeyr! Başqa... sizinlə başqa işim var...  
— Gözlə! — o deyir. Və başımı çevirmədən öz mətbəxinin açıq pəncəredən içəri ucadan qışqırı: — Stəkan!

Marya stəkanı getirir, taqqılıt ilə onun qarşısına qoyur. Amma mənim həddən artıq şirin albalı içkisindən zəhləm gedir.

— İç. Soyuqdur! Bəlkə piva istəyirsən?..  
Amma mən stəkanı kənara itələyirəm. Yalnız indi əllərimin neçə möhkəm əsdiyini görünəm. Sanki çiyinlərimdə üç pudluq kise daşımışam.

— Sindilinder... — dilim dolaşa-dolaşa deyirəm. — Siz onu tanıyırınsınız... Yuzya Ştok...

Simonenkonun gözleri böyüyüb həlqəsindən çıxır.  
— Oğrunun, şarlatanın biridir! — o çığırır. — Zəhmətlə yaşamaq istəmir. Özgəlerinin əmlakına tamah salır!

Ona təəccüble baxıram. Öz evinde halal zəhmətlə qazanılmış bir parça qənd, bir tike çörek olmayan rüşvetxorun, bu cüre, ürek-dən nifretlə çıçırib kimisə “oğru, özgə əmlakına tamah salan” adlandırması çox qəribədir.

Buna baxmayaraq, Simonenko sakitləşir və öz mülayim, xeyixah səsi ilə danışır:

— Dost kimi məsləhət görürem: bu murdar işə baş qoşma. Səni çox istədiyimdən ürekdən deyirəm. Çünkü səni də bu işə qata bilərlər... Hami bilir ki, siz bu... Adı nə idi onun?.. Sindilinderlə dostsunuz. Səni də cəlb edərlər, sonra bu işin altından çıxa bilməzsən. Özü də sən qeyri-qanuni... Atan da yoxdur ki, arxanda dayansın...

Xudahafizləşmədən küçəyə qaçıram və dərhal da arxadan trubanın ürekbulandıran sesini eşidirəm.

Dərse telesmək lazımdır. Onsuz da gecikmişəm. Bazarnaya küçəsi ilə qaçaraq, oradan da Puşkinskaya küçəsinə keçirəm.

Doğrudanmı, — yol boyu öz-özümə fikirləşirəm, — onların hər ikisi, Sindilinder də, Silya da bu dərəcədə məharətlə aktyorluq edib, neçə illərdi özlerini xeyixah adamlar kimi qəlemə verə biliblər? Silya, əger ərinin oğurluq edərək, onun üçün həmişə dəbdəbeli paltarlar, qızıl saatlar əldə etmək imkanı olduğu halda se-

hərdən axşama kimí “Qluzman və Romm” fabrikində qəpik-quruşa işləməyi qəbul ederdim?

Dərse gəlib, baş verənlər barədə Vartana damşarkən, o heç bir tərəddüd etmədən dedi:

— Belə hallara tez-tez rast gelmək mümkündür. Bəs necə! Şekspirin “Otello”undakı qaniçən Yaqonu xatırlayırsanmı? — O da özünü həqiqətin və ləyaqətin müdafiəcisi kimi göstəridi.

Aktyora oxşayan Vartan, ele bil həmişə səhnədə danışırı. O, cavənlıqdan teatrda işləyirdi və öz dövrünə görə çoxlu sayda görkəmli pyeslərə tamaşa edə bilmədi. Ona görə də namuslu adamların maskası altında səhnəyə çıxan kelekbaz zalımları xatırlamaq onun üçün o qədər də çətin deyildi.

Birdən mənim də yadıma Stivensonun “Möcüzələr adası”ndakı zalim quldur Con Silver düşdü. Qezəbli və kinli pirat da özünü sahiblərinə sədaqətə xidmet edən bir şəxs kimi göstəridi.

## İyirmi beşinci fəsil

### MƏHKƏMƏ

Yalnız şam yeməyi vaxtı eve gəlib çıxdım. Anam bir qədər susub, sonra isə heç bir hövsələsizliyə yol vermedən, hər sözünü ölçüb-biçərək, yavaş-yavaş, sakitcə söylədi:

— Sən necə fikirləşirsin — özün bilərsən. Amma axmaqlıq da olsa, mən indi də onların hər ikisinin, — Silyanın da, onun da günahsız olduğuna inanıram.

— Sən nə qəribə adamsan! — Marusya heç bir etiraza məhəl qoymadan təntənəli səslə müzakirə etməyə başladı. — Özün fikirləş: əger sən oğurlamamışansa, madam Çikuanovanın, tutaq ki, çətirini və yaxud da mürçüsünü ... ya da digər qiymətli əşyalarını senin evində necə tapa bilərlər? Axi bunlar tamamilə əsaslı dəlillərdir və şübhələnməyə heç bir yer qoymurlar.

— Bilmirəm sən “tamamile” deyəndə neyi nəzərdə tutursan, — anam yena də həmənki təmkinlə cavab verdi, — amma bir şeye əminəm ki, Sindilinder oğru deyil.

Amma bir-iki həftədən sonra Sindilinder və Silyanın qarşısında dayandıqları tosqun hakim isə başqa fikirdə idi: o tam əmin idi ki, bunlar əsil olduğunu bildirir.

Sindilinder əbes yere sübut etməyə çalışırdı ki, madam Çikuanovanın mənzili oğurlanan gecə o, Silya ilə birlikdə qızın bibisinin ad gündündə olub və sonra da gecələmək üçün onlarda qalıblar. Bunu eşidən zaman hakim şübhə ilə gülümsədi. Mühakimə olunanlardan məhkəməni aldatmamağa çağırıldı. Madam Çikuanovanın dəyeri üç min manat olan qızıl əşyalarını, brilyantlarını, gümüş qab-qacaqlarını nə etdikləri barədə məhkəməyə heç bir təhrifə yol vermedən, dəqiq məlumat verməyi onlardan tələb etdi.

Cavab evəzina Silya zorla eşidiləcək boğuş səslə dedi:

– İsteyirsiniz öldürün məni. Lap doğrayın... amma mən heç...

Sonra sakitcə ağladı.

Sonra öyrəndim ki, onu polis şöbəsində möhkəm döyüblərmiş.

Üzündən ezab tökülen Sindilinder ölgün gözlərlə baxıb, süst halda nə çətiri, nə saatı, nə mücrünü gözləri ilə belə görmədiyini təkrar etdi. Amma görünür, qoca hakim məhkəmə zamanı bütün öğrencilerin heç bir günahlarının olmadığı barədə verdikləri beyanatlara inanmamağa çıxdan vərdiş etmişdi.

Hakimin çox tələsidiyi aydın hiss olunurdu. Çünkü bu gün o hələ on adamın məhkəmə işinə baxmalı idi. O hər dəqiqə saatına baxır və şahidlərin sözünü kəsərək qışdırırıdı:

– Qısa ele, qısa!

O yalnız bir şahidi çox ciddi və diqqətlə dinlədi. Bu Georg Drakondidi, daha doğrusu, sadəcə Jora idi. Hansı ki, hələ bir az əvvəl onu kar hesab edirdik. Kökelmiş, əla kostyum geyinmiş Georg Drakondidi müttəhimin nə vaxtsa meşşan<sup>1</sup> Koritnikovun dükanını soyduğunu, titular müşavir<sup>2</sup> Erlixin dul qadınının bağ evini qarət etdiyini və əslen fəxri vətəndaş sayılan Pontyuşkinin çardağından paltarları oğurladığını məhkəməyə söylədi.

Hakim bu şahidi böyük ehtiramla dinlədikden sonra saatına baxıb, qərarı oxumaq üçün ayağa qalxdı.

Lakin bu zaman məhkəmənin katibi, universitet nişanı taxmış cavan bir oğlan ona yaxınlaşdı və tələsik nəsə piçildayaraq içi kağızla dolu bir qovluğu ona göstərməyə başladı. Hakim bir qəder tutuldu. Amma katib daha təkidlə ona nəsə püçildiyib, qovluqdan iri bir kağız çıxardı. Bundan sonra hakim pərtliyini gizlətmədən

<sup>1</sup> Meşşan – çar Rusiyasında şəhər ehəlinin xırda alverçilər, sənətkarlar, aşağı təbəqəsinə mənsub qulluqçular və s. adamlar

<sup>2</sup> Titular müşavir – çar Rusiyasında 9-cu dərəcəli mülki rütbe

növbətçilərin müttəhimləri aparmasını tələb etdi. Belə ki filan-filan maddelerlə mühakimə olunan İosif Ştok və arvadının işi daha etrafı istintaq olunmalıdır.

Mən bu gün baş veren hadisələr barədə anama danışmaq üçün Novoribnayaya tələsirdim. Amma işin tərsliyində anamı şiddetli miqren (başının bir hissəsində ağrı) tutmuşdu.

Anam divanda uzanmış, rengi ağarmış və göz qapaqları qaralmışdı.

Ona Joranın verdiyi ifadə barədə danışmaq isterken, Marusya mənə getməyi işare etdi. Mən də barmaqcu oradan uzaqlaşmağa başladım. Belə ki miqren zamanı anama hor cüre səs pis təsir eləyirdi.

Əslində belə də olmalı idi. Bir neçə gündən sonra Jora Drakondidi, gözel kostyumunda Yunkersin Deribasovskaya küçəsindəki bankir kontorunda bir neçə saxta yüzmanlıq xirdalamaq istəyərkən həbs edilir. Dərhal onun mənzilində axtarış aparılır və heç nə tapa bilmirlər. Elə həmən axşam da onun qarasaqqal qardaşının "Qeyri-tebii mineral sular mağazasına" qəfildən baxış keçirirler. Boş butulkalar yığılmış anbarı yaxşıca axtarır və orada, anbarın lap dərinliyində çoxlu qiymətli əşyalar, qızıl saatlar, bilarziklər, eyni zamanda madam Çikuanovanın saatını tapırlar.

Məlum olur ki, Jora peşəkar oğru imiş. Onun sodalı su və sirop alverçisi olan qardaşı Femistokl isə oğurlanan əşyaları baha qiymətə satmaq məqsədi ilə gizlədirmiş. Anbardan madam Çikuanovanın saatından savayı mərhum ərinin ordenleri, brilyantlarla bezədilmiş qızıl tütün qabısı, qadının fil sümüyündən düzəldilmiş yelpici və digər əşyalar tapılır.

Soruşula biler ki, bəs qadına məxsus əşyalar Sindilinderin Böyük Arnautskaya küçəsindəki daxmasına necə düşüb?

Məsələ belədir ki, üç-dörd çürük taxtadan ibarət piləkənlərlə bu daxmaya enmək mümkündür. Bu piləkənlərdən birincisini qaldırsan, onun altından daxmanın zirzəmisinə keçmək üçün oyud emələ gəlir.

Jora da elə bundan istifadə edib (axı o, Georg Drakondidi). Madam Çikuanovanın mənzilini soyduqdan sonra qiymətli əşyaları götürür, mücrünü, çətiri və digər xırda-xuruş şeyləri isə, evin sakinləri bərk istilərden kip qapılar arxasında gizlənən zaman Sindilindergilin zirzəmisine atır. Bundan sonra pristav İvan Karabaşa anonim məktub vasitəsi ilə oğurlanan əşyaların madam Çikua-

novanı soyan İosif Ştok məxsus mənzilin döşəmə taxtalarının altında gizlədildiyi barədə məlumat verir.

Bəs Sindilinderin məhv edilməsi onun nəyinə lazım idi? Səbəbi çox sade idi. Sindilinder nə vaxtsa, az qala on iki yaşından başlayaraq Georg Drakondidinin mənsub olduğu quldur dəstəsində fəaliyyət göstərmiş. Onları başçısı Femistokl olmuş. Sindilinder onun üçün cəmisi üç, ya da dörd “mövsüm” işləyir. Lakin birdən, o bildiyimiz kimi, oğurluqla birdəfəlik xudahafizləşir və bu barədə Femistokla xəbərdarlıq edir. Bunu eşidən Femistokl vəhşiyyə dənər. O, Sindilinderin gec-tez onun qaranlıq işləri barədə polise məlumat verəcəyinə və belə olduqda, bu işlərin ona çox baha başa geleceyinə şübhə etmir. O, uzun müddət Sindilinderi oğru aləminə qayıtmak üçün dile tutur və ona çoxlu pul vəd edərək şirnikləşdirmek istoyır.

Amma Sindilinder bu vedlərə aldannır və gedərkən bildirir ki, vaxtı ilə Joranın ona verdiyi, oğrlara lazım olan levazimatlarla dolu çantalar dənizə tullayıb. Drakondidi daha möhkəm qəzəblənir və nəyin bahasına olursa olsun Sindilinderdən qisas almaq qərarına gəlir.

O, yerli polisdən qorxmurdu. Çünkü pristav Karabaşa onsuz da “Qeyri-təbii mineral sular mağazasında” nələrin baş verdiyi yaxşı məlum idi. O, illərdi Drakondididən hər ay aldığı böyük pulların müqabilində özünü görmezliyə vururdu. Bütün yerli polis Drakondidinin imtiyazında idi və onun bütün qəhrəmanlıqlarına barmaq-arası baxırdılar.

Amma Karabaş yalnız Privokzalı sahəsində ixtiyar sahibi idi. Bu kiçik sahədən kənarda isə onun hakimiyyəti işə yaramırdı. Bu sahə polismeysterin tabeliyində idi. Kifayət qədər tecili hərəkat etmək lazım gəldi. Drakondidi də öz dəstəsinə Sindilinderin onlarla bütün əlaqəni kesdiyi, evləndiyi və işə girdiyi barədə məlumat verdi. Dəstə qəddarcasına haqq-hesab çürütmək qərarına gəlir və beləliklə de oğurlanan əşyaları onun evinə atırlar.

Əgər Sindilindergilin yaşadığı evin ikinci mərtəbəsində, onların daxmasının eks tərəfində yerləşən mənzilin sakini, qozbel İqlitski şahid qismində tapılmasaydı, onun bu vəziyyətdən xilası heç vaxt mümkün olmayıacaqdı. O, pencerənin qarşısında oturub Lyudviq Meyerlə şahmat oynayırmış. Təsadüfan həyətə nəzər salarkən, daxmanın girişində, çürük pilləkənlərin yanında, əynində fəhle geyimi “suçəkən” Joranın əlləşdiyini görür. İqlitski buna ehəmiyyət vermır. Lakin o, Sindilinder hebs olunduqdan sonra “suçəkən” Joranın qəribə hərəkətlərini xatırlayır və deyəsən, mötəber qohum-

larının kömeyilə meşşan İosif Ştok və Ştokun işi üzrə məhkəmənin yenidən keçirilməsinə nail olur. Ümumiyyətlə, bu məsələ ilə bağlı bir çox incəlikləri unutmuşam. Yalnız onu xatırlayıram ki, Georg Drakondidi məhkəmədə möhkəm heyasızlıq edirdi. Bu işə aid bütün dəlilleri inadla inkar etməsinə baxmayaraq, göygözlü gənc hakim onu şərtsiz olaraq nəinki dul Çikuanovanın mənzilini qaret etməkdə, eyni zamanda öz ağır cinayətini başqalarının – namuslu adamların üstüne atmağa cəhd göstərməkdə təqsirli bildi.

Bundan sonra Sindilinder və Silya həbsdən azad edildilər və bu hadisə məhkəmə zalına toplaşanların coşqun sevincinə səbəb oldu. Onlar əsasən İqlitski ilə gələn çoxlu tələbələrdən, Silyanın rəfiqlərindən və ümumiyyətlə, gənclərdən ibarət idi. Gənclər bərəət alanları dövrəyə alıb təbrik etməyə, öpməyə, qucaqlamağa başladılar.

Təkcə mən atılmış adamlar təki kənarda dayanıb, onlara yaxınlaşmağa cəsarət etmirdim. Onların hər ikisinin gözlərinə baxmağa xəcalet çəkirdim. Nəcə olub ki, mən onların düşmənlerinin iftiralarına, topal, qanmaz Saveliyanın və “mərhəmetli” rüşvetxor Simonenkonun yalan-palanlarına inanmışam!

Silya və Sindilinder yorğun, amma sonsuz dərəcədə xoşbəxt bir halda evə qayıtdılar. Böyük Arnautskayadakı həyət onları sevincə dolu səs-küylə qarşılıdı. Daxmalarına daxil olan kimi çıqırqan və cəld qonşuları arxasında tökülüşüb onlara o qədər pomidor, badımcan, soyutma yumurta gətirdilər ki, əgər axşam evlərində qurulmuş ziyaftdə bu ərzaqlar dərhal yeyilməsəydi, düz iki-üç həftə onlara bəs edərdi. Stulları elə bu qonşulardan gətirdilər. Yesikləri bir-birinə mismarlayıb masa düzəlttilər. Qırımızıburun dorzi öz balaca, diribaş və çox danışan xanımı ilə birlikdə (ərzi qadını elə bu cür - “mənim xanımım” adlandırırdı) xeyli qurudulmuş taran balığı gətirmişdi.

Silyanın anası üzüm, qoz, halva gətirmişdi. Haradansa butulkada pive əldə etmişdilər. Masanın arxasında oturan qonaqlar dil qəfəso qoymadan Sindilinderi təbrik edirdilər. Onu əmin edirdilər ki, hamı bir nəfər kimi onların günahsız olduğunu inanırdı.

Qozbel İqlitski bu ziyafətdə fəxri qonaq hesab edilirdi. Elə əsil həqiqətdə de Sindilinderi o xilas etmişdi. İndi isə onun ciyinə ağır yük düşmüdü. Belə ki hər dəfə yeni qonaq geləndə, o, daxmadan həyətə çıxmış, çürük pilləkəni qaldırıb, vicedansız Joranın madam Çikuanovanın əşyalarını atdığı həmon moşhur oyuğu göstərməli idi.

Sonra qonaqlar Silyaya yaxınlaşdırıldı. O, istintaq zamamı pristav Karabaşın vurub sindirdiği, qutuda saxladığı dişini onların hər birinə göstərdi. Qonaqlar, sanki heç vaxt diş görmeyibləmiş kimi ona çox diqqətlə baxıb, Karabaşı “əcias” adlandırdılar.

Mən Sindilindərə yaxın oturub kədərlə onu seyr edirdim. O necə də ariqlayıb və üzündə bir damla da qan qalmayıb! Həbsdə olarkən saqqalı necə də uzanıb, necə də dəyişilib! Elə Silya da xarab olub. Sanki ağır xəstəlikdən təzəcə qalxıb.

Sindilinderin düzgünlüyüne hansı səfəh səbəbin ucbatından şübhələndiyimi izah etməyə cəhd etdim. Amma o mənə danışmağa imkan vermedi. Boynumun ardını yüngülə şappildadıb, masanın üstündən bir parça halva götürərək qarşımı, süfrəni əvez edən qəzətin üstünə qoydu.

— Sen ki halvanı xoşlayırsan...

Onun dostsayağı hərəkəti məni sakitləşdirdi: başa düşdüm ki, Sindilinder ağılsızlığıma görə məni bağışlayıb.

Buna baxmayaraq, hələ də o zamankı hərəkatımı ağrı ilə xatırlayır və özümü bağışlaya bilmirəm. Sindilinderle baş verən hadisə mənə ciddi dərs oldu: başa düşdüm ki, şərəfsiz adamlar öz alçaq məqsədləri naminə tez-tez köməksiz adamların təmiz adını ləkələyirlər. İnsanları rüsvay etmək xatirinə onların ireli sürdükləri ittihamlara inanmağa deyməz...

Doğrudan da, xoşladığımı baxmayaraq, halvaya toxunmadım və masanın arxasından qalxaraq sakitcə evimizə, şam yeməyinə, məni gözleyən anamın yanına üz tutdum. O həmişəki kimi sakit idi və bu günler ərzində çəkdikləri barədə bir kəlmə də danışmadı.

## İyirmi altıncı fəsil

### BÖYÜK VƏ KİÇİK DƏYİŞMƏLƏR

Yayda əvvəlki yoldaşlarının bəziləri ilə görüşəsi oldum. Demək olar ki, onlardan hər biri ilə baş verən dəyişiklik məni heyrete saldı.

Babençikov qardaşları gimnaziyadan çıxıb sızanaqlı yunkərlərə çevrilmiş, o dövrün sözleri ilə desək, “könlüllü zabit” olmuşdular.

Styopa Buqay kişiləşmiş, kürəyi xeyli genəlmışdı. Dənizçi furajkası qoyur və qısa trubka çekirdi. Trubka çəkərkən, hətta əsil dənizçi kimi tüpürdü də.

Munya Bloxin elə əvvəlki təki ariq və diribaş idi. O özünü dahi aktyor hesab edirdi. Havanın isti olmasına baxmayaraq, qara rəngli geniş mahud bluza bürünüb, iri bənövşəyi bant taxmışdı. Facieli səsle ifadəli nitq söyləyərək ətrafdakıları təngə getirməyə başlamışdı:

Elə dünən xoşbəxtlikdən üz döndərib, sevinirdim...

Sözləri düzgün tələffüz etmədiyi üçün seir yanlış alındı.

Nəhayət, Valka Tyuntin piylənib donuza dönmüşdü. Bu da, yəqin ki, Rita Vadzinskayanın çox xoşuna gəldirdi: harada olurdumsa, onları daima bir yerde gördürüm və qızın sıfətindən dərhal hiss olunurdu ki, o, Tyuntini qətiyyən “antipat” hesab etmir.

Belə ki bu acıqlı və mənasız qızə qarşı olan məhbəbtimden tamamilə əsər-əlamət qalmamışdı. Artıq mən onda heç bir gözəllik görmürdüm.

Sinfimizin ən ağıllı şagirdleri olan Laboda və Bondarçuk tətilde Darvini oxuyur, o qənaətə gəlirlər ki, Allah yoxdur və din insanları aldadır. Allahın varlığı haqqında mübahisə etmək qərarına gəldikləri Qrişka Zuyev onların elmi məsələlərini yalnız bir mükəmməl arqumentle təkzib edib: təcili Pokrovskaya kilsəsinə, Meletiy atanın yanına yollanıb və onların kafirliyi barədə məlumat verib. Keşiş ata məlumat gətireni tarifləyib, kafirları yanına çağırıb və onları polisli hədələyib. Elə mən özüm də başqalarından az deyişmişdim. Yuxarı dədəğimin üstündə yönəmsiz zərif tükər əmələ golmuşdı. Düyünlü esa əldə edib (eynən İvan Mitrofanın əsasindan), saçlarını az qala kürayimə qədər uzatmışdım.

Elə təzəcə mən “cavan oğlana” çevrilmişdim ki, Marusya məktəbi qurtardı və bir il ərzində bizim həyatımız dəyişdi: Hər ikimiz dərs deməkələ özümüzü təmin etməyə başladıq. Bir və iki qiymət alan uğursuz şagirdlərə hesabi, coğrafiyanı, rus qrammatikasını, cəbri öyrədirdik.

Uzun, çox uzun müddət Marusya ilə münasibətlərimiz nədənse qaydasına düşmürdü. Onunla həddən artıq kobud rəftar edirdim. Amma gizlində ona hörmətim böyük idi. Onun məni xoşxasiyyət oğlana döndərmek və dəyerli məlumatlarla zənginləşdirmek kimi xeyirxah cəhdlərinə qarşı necə inadla müqavimət göstərdiyimiindi teessüflə xatırlayıram. Bir dəfə nahar yeməyi vaxtı “Niva” jurna-

linda bu gün, indi adını xatırlamadığım bir rəssamın çəkdiyi "eksizi" gördüğümü söylədim. Marusya qaşqabağını sallayıb, pedaqoqlara məxsus səslə "eksiz" yox, "eskiz" demək lazım olduğunu bildirdi. Əslində tamamilə haqlı idi. Çünkü "eksiz" sözü mövcud deyil. Amma şeytan qəlbimə elə girdi ki, uzun müddət bu söze "eksiz" dedim. Bu da Marusyanı məcbur edirdi ki, her dəfə təkidlə təkrar etsin:

- Eksiz yox, eskiz.
- Mən belə deyirəm: eksiz.

Marusyanın təkrar-təkrar sehvimi düzəltməsinin şahidi olmaq üçün "skomorox"<sup>1</sup> sözü əvəzine qəsdən "skoromox" deyirdim.

- Skoromox yox, skomorox.
- Mən belə deyirəm: skoromox.

Bu onu hövsələdən çıxarsa da, özünü ələ alır, zahirən təmkinli görünməyə çalışaraq təkrar edirdi:

- Xeyr, skoromox deyil, skomoroxdur.

Hər addimbaşı insafsızlıq edib, ona söz qaytarırdım.

Bir dəfə meni Aleksandrovski parkına gəzməyə aparmaq qərarına geldi. Bayram günləri orada hərbi orkestr amansızcasına gurultu qoparır, səsi ətrafi başına götürürdü. Gurultudan xilas olmaq heç cüre mümkün deyildi: orkestrin dəhşətli nalesi ən uzaq xiyanətlərə qədər yayılırdı. Cığırkınlara səpilmiş çimqıllar ayaq altında qəzəblə xırıldayırdı, sağdan və soldan isə adamı hiddətli sözlər yazılmış lövhələr qarşılıyordı:

"Otun üstü ilə gəzmək qəti qadağandır!"  
"Qazonları korlamaq qəti qadağandır!"  
"İtləri gəzdirmək qəti qadağandır!" və s. və i.

Marusya özü da adamların cansızıcı cərgələrinin arasındaki bu gəzintidən başını itirmişdi. Amma o genişürəkli dindar qız olduğu üçün inanırdı ki, musiqi sədaları altında mənimlə yanaşı addimla-yarkən, özüne əzab versə də mənə mədəni istirahət etməyi öyrədir. Men burada da onun xeyirxahcasına göstərdiyi qayğılar müqabilində özümü layiqli apara bilmədim. Üçüncü, ya da dördüncü gəzintidən sonra kəskin bir şəkildə ona bildirdim ki, bu park artıq

<sup>1</sup> Skomorox - rus dilində telək, oyunbaz

məni təngə getirib və mən madam Şerşeneviçin balonkası deyiləm ki, zəncirdə gəzdirsinlər! Bu edaletsizlik idi. Hem də təəccübü id: özlüyündə mənə xeyirxahlıq göstərməyi arzu edən adamı nə üçün təhqir edirdim? Əlbette, mən elə o anda söylədiyim kobud sözlərə görə peşman oldum. Amma buna baxmayaraq, Marusyanı yolda tek buraxıb, ondan üzr istəmədən sürelə öz "Viqvam"ıma doğru yüyürdüm.

İndi isə bizim münasibətlərimiz qaydasına düşüb. Mənim yeniyetmələrə xas qabalığım yolu xəstəlik kimi ötüb getmişdi. Büyüdükce biz Marusya ilə dostlaşdıq. Bizi ümumi işimiz yaxınlaşdırıldı: sehərdən axşama kimi hər cüre zərramalara dərs deyir, onlara ikilərin girdabından qurtulmaq üçün kömək edirdik. Marusya pedaqoq kimi ad çıxarmışdı. O qəder təmkinli və öz işində inadlı idi ki, uşaqlıq analar az qala onu sehrbaz hesab edirdilər. Ən zəif məkteblini iki-üç ay ərzində əlaçıya çevirməyə nail olurdu.

Mən bütün işlərdə onu yamsılamağa çalışırdım. Dərs zamanı, hətta gülümsəməməyə, onun kimi ciddi və tələbkar olmağa çalışsam da, bir şey alınmırıldı. Artıq iki-üç dərsden sonra öz yetirmələrimle kənar şeylər, - böyə ovu, qamışdan ox düzəldilməsi, pirat və quldur oyunu, eyni zamanda "Utoçkinin nailiyyətləri", "Çar Solomonun nizesi", "Şerlok Holmsun macəraları" haqqında uzunuzadı söhbətlərə girişirdim.

Marusya məni yaşça az qala iki dəfə kiçik uşaqlarla açıqsəciqliğimə görə tez-tez məzəmmət edirdi. Amma nə qədər səy göstərsem də özümü ciddi və təmkinli göstərə bilmirdim. Nə uzun saçlarım, nə də eynən İvan Mitrofanıç kimi gəzinti zamanı səkinin daşlarını vüqarla döyəclədiyim düyünlü, yoğun əsa mənə köməklik göstərə bilmirdi. Nəhayət, Marusya mənim digər günahlarım kimi qeyri-ciddiliyimlə də barəsə oldu və aramızdakı hər cüre anlaşılımzlıq getdiyə, öz-özünə qaydasına düşdü. Bütün hallarda bu bizim artıq böyüdüyümüzdən xəber verirdi.

Qazancımız o qədər çoxaldı ki, anamız nəhayət ağır işdən el çəkmək imkanı əldə edib, öz sevimli məşguliyyətinə, ukrayna desmalları və köynəkləri tikməyə başladı. O, uşaqlıqdan bu sənətin ustası idи. Gah səx naxışlar, gah da xaçdan bozəklər vurat və heç vaxt hazır bozəkləri təkrar etmədən, özünəməxsus yeni naxışlar və boyalar icad edərdi. Əvvəller anam əl işlərini Subbotskiyə verərdi. O da anama qəpik-quruş ödeyər və ümumiyyətlə, həmişə onun

başını aldadardı. Amma ilin axırında müştərilər o qədər çoxaldı ki, daha bu kələkbaza ehtiyac qalmadı.

Anam böyük həvəslə işləyirdi. Hamı onun el işlərinə heyran olurdu. Ən çox da mamzel Fransiska Rikke və onun qaradınməz bacısı, mamzel Malvina. Mehz el işlərinin sayosində son vaxtlar anamla bacılar arasında six münasibətlər yaranmışdı.

— Sənətkarcasına işlənmişdir! — anam yeni işlərindən birini ona göstərərkən mamzel Fransiska dedi: — Onun yeri bura yox, muzeydir. İncəsənət muzeyi.

Mamzel Malvina heç nə demədi. Amma bacısı Fransiskanın fikirlərinə razılıq işaretisi olaraq, artıq seyrək saçlarının arasından dazlaşmağa başladığı hiss olunan çal başını təmkinlə yırğaladı.

...Sindilinderin yaşadığı Büyük Arnautskayadakı evdə, demək olar ki, eyni zamanda iki vacib hadisə baş verdi: Silya eynən özü kimi sarışın bir oğlan uşağı dünyaya gətirdi və adını Danya qoyular. Malankanın isə zirzəmidə iki qızı doğuldub və xaç suyuna salma zamanı dyaçokun<sup>1</sup> səhvi ucbatından kilsə kitabına hər ikisinin adını Malanka yazdırılar. Belə ki Malankanın bizim evin sakinlərindən birinin mənzilində xidmətçi işləyen anasının da adı Malanka idi. Dyaçokun səhvi yaşılı Malankaların hər ikisini möhkəm məyus etmişdi. Onlar, yalnız anamın mesleheti ilə balaca Malankalardan birini Natalka, digərini isə Frosya adlandırdıqlarıdan sonra sakinləşdilər.

Uşaqları olduqdan az sonra Malanka simic, davakar, sərxoşluq etməyi sevən süst və acıqlı Savelidən ayrıldı. Natalya və Frosyanı da götürüb arabacılar üçün aşpaz işləyən iridöşü Motyanın yanında məskunlaşdı və günəmüzd işləməyə başladı: paltar yuyur, pəncərə təmizləyir, özge uşaqlarına dayəlik edirdi. Qaranlıq zirzəmidən çıxdıqdan dərhal sonra o əvvəlki həmən Malankaya çevrilmişdi: gümrah, inadçıl, güləyən, necə deyərlər, dilli-diləvər. Hər bir işi elə həvəslə görürdü ki, adam ona baxanda könlü açılırdı. Sonsuz Motya əkizləri sevir, onlara ümumi qazandan doyunca yemek verirdi.

Femistokl Drakondidi həbsxanada çox oturmadi. Tezliklə öz əvvəlki işinə qayıtdı və onun dəbdəbəli saqqalı qırmızı, göy, mavi siroplarının təsirində yenidən yırğalanmağa başladı. Görünür o, mağazasından tapılmış cavahiratı polislə səxavətlə bölüşmüdü.

## EPİLOQ

Finti-Monti çarpayının altından sürüyüb çıxardığı yastılanmış köhnə çamadanından “D.İ.Pisarevin əsərləri” kitabını götürüb mənə təntənə ilə təqdim etdiyi andan etibaren uşaqlığımı birdefolik, özü də geriye dönməz bir şəkildə son qoyuldu.

Bu isə o deməkdir ki, povest sona çatdı. Çünkü bu uşaqlıq illərindən bəhs edən povestdir.

Bütün bunlara baxmayaraq, oxucularla ayrılmazdan əvvəl onlara bir neçə söz demək istərdim.

Her şeydən önce isə anama verdiyim söz baresində danışmaq yerine düşərdi. Axır ki verdiyim sözə eməl etdim və bu onun böyük sevincinə səbəb oldu. Amma vədime dərhal deyil, xeyli gecikmələrdən sonra eməl edə bildim. Timoşa da, Munya da, Lobada da, Bondarçuk da artıq çoxdan tələbə adını qazanmışdır. Amma mən hələ də beşinci sinifdən xaric edilmiş, təhsilini başa vurmamış hesab olunurdum. Məsələ ondadır ki, bütün gimnaziya kursu üzrə iki dəfə imtahan verdim və qəbul komissiyası her ikisində məni qəsdən, insafsızcasına kəsdi. Əsas səbəb Altığözlü və Proşkanın vaxtı ilə gümüş gerbi məndən nə üçün aldıqları məsələ idi.

Yalnız üçüncü il, Finti-Monti və Vasili Nikitiçin təzəcə dərs deməyə başladığı Rişelyevskaya gimnaziyasında imtahandan keçə bildim və nəhayət, heç bir manə olmadan yaxşı qiymətlər yazılmış attestat aldım.

Mənə xeyli əzablar bəxş edən bir işin bele sadə və asan başa galməsi, doğrusu, bir az da kefime dəyirdi.

Tələbə furajkasını köhnə əşyalar satılan bazardan aldım. Özü də köhnəsini, — qoy yaşılı tələbəye yaraşan olsun. Bu furajka anama ecazkar təsir bağışladı. Əvvəller heyətdən çöle çıxmayan, demək olar ki, heç kimlə ünsiyyət yaratmayan anam birdən-biro mənimlə adamların en çox olduğu yerlərdə gezməyə möhkəm həvəs göstərməyə başladı. Özü də imkan düşən kimi kim gəldi onunla səhbətə girişirdi ki, təki həmən adama “bax bu mənim oğlumdur, tələbədir...” — deyə bilsin. O, uzunmüddətli həbsdən azadlığa çıxan adamı xatırladı. Söhbətcil, mehriban olmuş, etrafda olan hər şeyə qarşı onda güclü maraqlı oyanmışdı.

Qara qaşlı, boylu-buxunu, xoş siması və vüqarlı görkəmi olan anam, sanki birinci dəfə öz gözəlliyyini hiss edirdi. Neçə ildə birinci

<sup>1</sup> Dyaçok — pravoslavlarda dini ritbəsi olmayan kilsə xadimi

dəfə özünə təzə şlyapa aldı. Dərziyə gedərək qış üçün "ratonda" – dəbdə olan qolsuz palto tikdirdi.

Hətta mənimlə ve Marusya ilə birlikdə şəhərimizdə qastrolda olan məşhur Fiqnerin teatrına da getdi.

Amma tələbə oğlu ilə qürrələnməsi o qədər də uzun sürmədi.

Tezliklə o zaman rastlaşdıgı adamlarla söhbət zamanı daha mögrur ve yeni bir ifadəni tez-tez tekrar etməyə başladı: "Bilirsiniz, mənim oğlum yazıçıdır..."

Əsil həqiqətdə də belə idi.

Arzulamağa belə cəsarət etmədiyim ən böyük xoşbəxtlik, demə mənim də qismətimdə var imiş.


Yerli qəzet mənim çox uzun və biçimsiz "eksiz"imi öz səhifələrində dərc etdi və o vaxtdan etibarən ədəbi fəaliyyətim başladı. Bu iş altmışdan artıq yaşam olduğu bu günə kimi fasiləsiz davam edir.

İndi isə zəngin təcrübəmdən mənə bəlliidir ki, çətinlikləri olsa da yazıçılıq (qoylap gözə çarpmayı olsun), əsil həqiqətdə böyük xoşbəxtlikdir. Hətta indi oxuduğunuz bu kiçik povesti də mən çox həvəsle və maraqla yazmışam. Yazı masasının arxasında oturub, əlimə qələm alıb, ağ kağızı qarşıma çəken kimi uzaqda qalmış uşaqlıq illərim dərhal geriye qayıdır. Yaşlı kişidən həmən balaca oğlana çevrilirəm, – zibil quyusunu örtən ses-küylü dəmir tebəqənin üstündə yenidən vəhşi kimi atılıb-düşürəm. Pas atmış qızmar damı uzun mala ilə yenidən sürtüb təmizləyirəm. Yenidən gəneşin qırx dərəcəli istisi altında hündür hasarın üstündə oturub var gücüm ilə qışqırıram:

– U-u-utoçkin!

Bu kitabı oxuyarkən siz mənimlə birlikdə qorxmaz, mögrur, əsil zəhmət adamı olan anamı, eñiz Marusyanı, Finti-Montini, Vasili Nikitiçi, Sindilinderi, tələbə İqlitskini, Foma dayını sevsəniz, mən özümü daha çox xoşbəxt hiss edərəm. Boynuma alım ki, özümü tam xoşbəxt hiss etmək üçün istərdim ki, siz mənimlə Proşkaya, Altigözlüyə, Zyuzya Kozelskiyə, Jora Drakondidiyə, Saveliyaya, Tyuntingə və hełe də bizim heyatımızdan tamamilə, axıra kimi silinməyən başqa şəxslərə qarşı olan amansız nifretimi bölüşəsiniz.

Bele şəxslər indi başqa adlar altında heyatımızı korlamağa çalışırlar. Mən çox inanmaq istərdim ki, belələri ilə bu kitabda təsvir etdiyim o uzaq keçmişlərdən fərqli olaraq indi daha asan haqq-hesab çekmək mümkündür.



## Şeirlər



## MİLÇƏK-VİZİLÇƏK

Milçək, Milçək Vizilçək,  
Qarın qızılı dibçək,

Pul tapdı bir düzəndə  
Başsağı gəzəndə.

Yolu bazara saldı,  
Yekə samovar aldı:

“Gəlin, ay tarakanlar,  
Qonaq olun, çayım var”.

Yığıldı tarakanlar,  
Boşaldı stəkanlar,

Süd geldi böcəklər,  
Üç fincan içdi hərə,  
Hamısı qoğal yedi:

Axı, bizim Milçeyin,  
Milçeyin-Vizilçeyin

Ad günü idi,  
Şad günü idi.

Qonaq geldi bireler  
Vizilçeyi görələr.  
Çekmə də getirdilər –  
Uzunboğaz, dikdaban,  
Düymələri qızıldan.  
Qonaq geldi Milçeyə  
Şirindil Arı nənə,  
Milçeyə-Vizilçeyə  
Bal verdi qarı nənə...

“Göyçək qız, kəpənək kız,  
Mürəbbe yeyin.  
Yoxsa, xoşlamırsınız.  
Düzünü deyin”.

Birdən qoca Hörümçək  
Bizim Milçeyi görçək  
Tutub sürüdü künçə,  
İsteyirdi yazığı  
Əzişdirə ölüncə.

“Ay qonaqlar, görün bir  
halimi,  
Parça-parça doğrayın  
zalimi.

Yedirtmişəm,  
İçirtmişəm  
sizi mən.

Bu axır nəfəsimdə  
Məni buraxmayın tek,  
Öldürməsin Hörümçək”.  
Amma Qurdalar, Böcekler  
qorxdular.

Özlerini kunc-bucağa  
soxdular:

Tarakanlar divanın,  
Böcekler nərdivanın,  
Cücülər çarpayının  
Altında gizləndilər,  
Hərə bir yere girdi.  
Çünki heç kəs döyüşmək,  
Dalaşmaq istəmirdi.  
Çekildilər lap geri,  
Tərənnümedi heç biri.

Ölürsən, ölü, Vizilçək,  
Tez qurtar, bizdən əl çek.  
Çeyirkə

əsə-əsə

Lap balaca adam kimi,  
Hopp elədi,  
Topp elədi,  
Düşdü kolun dalına.  
Əsdi, əsdi,  
Sesini kəsdi.

Zarafat etmirdi zalim Hörümçək,  
Milçeyi kendirlə səriyirdi bərk,  
Batırıb dişini qorxu-hürküsüz.  
Haradansa geldi bu vaxt

Balaca Ağcaqanad,  
Əlinde kiçik fanar:  
Vizildadi o ki var:  
“Həni qatil? Həni bəs?  
Qorxmuram pencəsindən  
Gəlsin, görüm onu mən”.  
Hörümçeyin yanında  
Qılınçı çekdi qından.  
Birinci zərbə ilə  
Baş üzüldü boyundan.  
Ağcaqanad Milçeyin  
Qoluna girdi,

Pəncərənin öününe  
Çekib gətirdi:  
“Doğradım zülmkarı,  
Öz qanına bələdim,  
Seni azad elədim,  
İndi də gəl, canım qız”.  
Evlənək biz, canım qız.  
Cücü-müçüler bu vaxt  
Ora-bura baxdilar,  
Yerlərindən çıxdılar:  
“Var olsun Ağcaqanad,  
Ona yaraşır bu ad”.  
Yığışdı nur-böcekler,  
Yandı işıq-çiçeklər,  
Bura sevinc də gəldi,  
Keflər kökeldi.

Ey qırxayaqlar, qaçın,  
Deyin çalğıçılara.  
Gelsinlər bura,  
Oynayacayıq.

Çalğıçılar yüyürdüler,  
Təbilləri döyürdüler:  
Bom! Bom! Bom! Bom!  
Milçək Ağcaqanadla  
Raqs eləyir dib-bi-dom.  
Taxtabiti özündən çıxıb lap,  
Ayağını yere vurur tappatap.  
Qaynaşırdı,  
Oynaşırdı  
Böcekler, pərvanelər,  
Cücülər, nələr, nələr...  
Şaxəbuynuz böcekler,  
Üstündə bər-bezəklər,  
Papaq yellemdirilər,  
Kəpənəklərlə  
Raqs edirdilər.  
Qızışdı ara,  
Dara-ra, dara-ra.  
Bütün cücü-müçüller  
Reqse girdilər.  
Camaat şadlıq edir,  
Milçək xanım əre gedir.  
Qoçaq, igid bir zata –  
Cavan Ağcaqanada.

Qarışqa lələ  
Keçib varından –  
Çarıqlarından  
Arvadı ilə  
Atılıb-düşür,  
Cücülərə göz vurur:

“Ay cücülər, cücülər,  
Canımı üzüculər,

Nə qəşəngsiniz.  
Dara-dara-dam,  
Dara-dara-dam,  
Nə göyçeksiniz”.

Çekmələr cırıldayır,  
Dabanlar firıldayır.

Səhərecən böcəklər  
Şadlıq eləyəcəklər:  
Axı, bu gün Milçeyin,  
Milçeyin-Vizilçeyin

Ad gündür,  
Şad gündür.

## QORXUNC TARAKAN

### Birinci hissə

Aylar minmişdilər  
Kiçik velosipedə.  
Pişik miyoldayırıdı  
Dał-dalı gedə-gedə.

Qonmuşdu şar üstünə  
Viz-viz ağcaqanadlar  
Xərçənglərin altında  
Çolaq it olmuşdu zar.

Canavar at süründü,  
Şirlərse avtomobil.  
Xortumunu sallayıb  
Yeriyirdi ana fil.

Tramvaydan baxırdı  
Dovşanlar sola, sağa,

Süpürgənin üstündə  
Yol gedirdi qurbağa.

Deyirdiler,  
Gülürdüler,  
Şirin qoğal  
Yeyirdiler.

Birdən qapı altından  
Çıxdı qorxunc pəhləvan –  
Sarı bişli  
Ta-ra-kan.  
Tarakan, Tarakan,  
İri, yeka Tarakan.  
Bığlarını tərpədib  
Bar-bar bağırdı birdən:  
“Dayanın, tələsmeyin,  
Udacağam sizi mən.  
Qurtara bilməyəcək  
Heç kəs mənim əlimdən”.

Heyvanlar hürküsdüler,  
Titrətməye düşdüler.

Qorxudan canavarlar  
Bir-birini diddilər,  
Bir-birini yedilər.  
Yaziq timsah  
Çekdi ah,  
Qurbağanı ötürdü.  
Fil qorxudan kirpinin  
Düz üstündə oturdu.

Dava qorxutmadı heç  
Dalaşqan xərcəngləri,  
Onlar çəkilib geri  
Bığlarını eşdilər.  
Uzunbiğ pəhləvanın  
Üstüne bərk düşdüler:  
“Çığırma çox, sərsəri,

Qalmırıq səndən geri, –  
Bizim də biğimiz var;  
Terpətsək, hamı qorxar”.  
Bu sözü deyə-deyə  
Çəkildilər geriye.

Söyledi Hippopotam:  
“Bele iş olmaz, atam,  
Timsahlar, balinalar,  
Qulaq asın, sözüm var:  
Kim o zalımı yıxsa,  
Kim ondan güclü çıxsa,  
Məndən bəxşış alacaq.  
İki dənə qurbağa  
Bir dənə şam qozası  
O qoçağın olacaq”.

“Əsla qorxmuruq, inan,  
Dediyin yırtıcıdan.  
Onu didib-parçalar  
İti, xəncər dişimiz,  
Tapdalrıq onu biz”.

Heyvanlar hücum çəkib  
Döyüše girişdilər. Biğlini görən təki  
(Ay-ay-ay!)  
Əl-ayağa düşdüler.  
(Ay-ay-ay!)  
Heyvanlar dağılışdı  
Meşələrə, düzlərə, –  
Hərə qaçıdı bir yerə.

Yaziqlar qorxmuşdular:  
(Ay aman!)  
Tarakanın biğindan.  
Hippopotam yürüdü,  
Hirsindən bərk böyürdü:  
“Ayıl olsun, utanın!  
Ey kəllər, kərgədanlar,

Rüsvay oldu heyvanlar,  
Tez çıxın mağaradan,  
Buynuz vurun,  
Düz vurun,  
Düşmen qaçar aradan".

Kergədanlar ve keller  
Mağaradan dedilər:  
"Buynuz vurardıq,  
Ləp düz vurardıq,  
Amma ki, bizdən ötrü  
Şirindir öz canımız,  
Tekcə buynuza gəlir  
Bizim də gümanımız". –  
Kol-kosda gizləndilər.

Qorxudan ese-esə,  
Verib nəfəs-nəfəsə.  
Vurdı gicitkənlığa  
Timsahlar özlerini  
Fillər girib xəndəyə  
Yumduqlar gözlərini.

Şaqqıldayan dişlərin  
Sesi gəlirdi ancaq,  
Tır-tır əsən qulaqlar  
Görünürdü ağappaq.

Qapıb çamadanları  
Meymənlər gözden itdi,  
Kim bilir hara getdi.

Qaçdı naqqa balığı,  
Terpətdi quytuğunu,  
Görən olmadı onu.

Dalınca su ilbizi –  
Dizin-dizin süründü.  
Gah itdi, gah göründü.

### İkinci hissə

Beləliklə, hamıya  
Qalib geldi tarakan.  
Meşələrə, düzlərə  
Oldu sahib, hökmran.  
Bütün heyvanlar onun  
Hüzurunda durdular,  
Görüm lenetə gəlsin,  
Yerə girsin o murdar.

Tarakansa onların  
Arasında gezirdi,  
Qarına sıgal çekib,  
Gözlərini süzürdü:  
"Ey heyvanlar, mene siz  
Balanızı getirin.  
Bu axşam yeyəm gərək,  
Ət isteyir xətirim".

Məzlium, yazılıq heyvanlar  
Ağlaşır yenə zar-zar,  
Ulayır, bağırırlar,  
Köməye çağırırlar.  
Qarğış edir hamısı  
Yekəqarın zahma,  
Yazıqlar belə dərdi

Kimə desinlər, kimə?  
Bir deyin, hansı ana  
Qiyar öz balasına?  
Sallayıb qulağını

Ayi, canavar, ya fil.  
Verərmi uşağıını –  
Açgöz axmağın biri  
Çeynəsin diri-dirisi?  
Heyvanlar hey ağlaşır,  
Her kes öz balasıyla  
Öpüşüb-qucaqlaşır.

Cox keçmədi, bir səhər  
 Qaçıb geldi kenquru.  
 Biğlini görən kim?  
 Berkdən güldü kenquru  
 Dedi: "Budur pəhləvan?  
 (Ha-ha-ha)  
 Bu – cücüdür, – Tarakan!  
 (Ha-ha-ha)  
 Tarakan, Tarakan,  
 Tarakancıgaz,  
 Balaca cücüdür  
 Bu heyvancıgaz!

Bəs qanmırınız,  
 Utanmırınız?  
 Xəncərə oxşar  
 Dişleriniz var.  
 Bir-birinize  
 Nə deymisiniz,  
 Kiçik cücüyə  
 Baş eymisiniz".

Begemotlar qorxudan  
 Piçıldıdı: "Dinmə, kəs,  
 Başımıza iş açma  
 Çix get burdan, salma səs".

Birdən kolun dalından,  
 Kiçik göy meşəcikdən  
 Çıxdı balaca Sərçə.  
 Buraya uçdu gəldi  
 Cöllərdən keçə-keçə.

Hoppanaraq  
 Cıkgıldədi,  
 Belə dedi:  
 Çık-çirik,  
 Çiki-riki-çık-çirik.  
 Dimdikledi Tarakanı –

Uddu yekə pəhləvanı.  
 Catdırıcı cəzasına,  
 Biği da heç qalmadı,  
 Onu görən olmadı.  
 Aha, buna görədir  
 Heyvanların bayramı,  
 İndi igid Sərçəni  
 Terif eləyir hamı.

Notlara baxa-baxa,  
 Gözleri axa-axa  
 Nəğmə oxuyur ona  
 Ulaqlar yana-yana.

Keçilərin saqqalı  
 Süpürgə çəkir yola –  
 İstəmirlər toz ola.  
 Görün, dəcəl qoyunlar,  
 Bilir neçə oyunlar.  
 Şeypur çalır yapalaq,  
 Dolaşada səsə bax.  
 Dama çıxıb yarası  
 Dəsmal edir harasa.

Rəqs eləyir fil xanım,  
 Yaman çıxıb özündən.  
 Qırmızı ay titrəyir,  
 Fırlanır göy üzündə  
 Birdən-birə  
 Düşür yere –  
 Yazıq filin üstünə.  
 Sonra da nə deyim, nə  
 Min əziyyət başlanır:  
 Çıxarmaq üçün ayı  
 Girirlər bataqlığa  
 Batırlar lile, ziğə.  
 Sonra da başlayırlar.  
 Nərdivanılar qurmağa,  
 Ayı göye vurmağa.

## MOYDODIR

Yorğan qaçıdı,  
Döşekağı  
Qanad açdı..  
Yastığa bax,  
Qurbağə tək  
Tullanaraq  
Qaçıdı məndən.  
Əl uzatdım  
Tutum şamı,  
Girdi peçə;  
Güldü hamı.  
Götürəndə  
Kitabı men  
Qorxub qaçıdı  
O da məndən,  
Çarpayının  
Altına lap  
Qaçış girdi  
Tap-tap, tarap.  
İstədim ki, bir çay içim,  
Yaxınlaşdım samovara,  
Yekəqarın qorxu yaman,  
Heç bilmədim qaçdım hara.  
Nə var belə,  
Nə olmuşdur?  
Deyin görək  
Niyə hər şey  
Yerbəyerdən  
Təkər kimi  
Hərlənərək,  
Fırlanaraq  
Qaçıdı birdən  
Düzüldülər  
Dalbadal:  
ütü,  
çekmə  
ve qoğal,

Maşa,  
çəngel  
və kəmər.  
Hərlənilər,  
Fırlanıllar.  
Mayallaq da  
aşırlar.

Birdən yataq otağından  
Çıxdı çəlaq əlüzyuyan.  
Yırğaladı başını:

"Bir buna bax,  
Pinti uşaq.  
His yaxıbsan üz-gözünə,  
Utan barı, bax özünə:  
Qapqarasən kömür kimi,  
Boynun paslı dəmir kimi.  
Əllərini görüb gəndən  
Şalvarın da qaçış səndən,  
Şalvarın da, şalvarın da  
Qaçış səndən.

Səhər-səhər yuyunurlar  
Uçanlar da, qaçanlar da,  
Bapbalaca sıçanlar da,  
Pişikler də, ördəklər də.  
Hörümçəkler, böcekler də.

Təkcə sənsən çirkli qalan.  
Yuyunmayan, pinti olan,  
Odur qaçış kitabların,  
Ayaqqabın, corabların.

Menəm Böyük Əlüzyuyan,  
Məşhur, məşhur Moydodır!  
Pintiləri təmiz yuyan,  
Liflərə də komandır.

Ayağımı döysəm yerə,  
Qoşunumu çağırsam,  
Neçə-neçə əlüzyuyan  
Uçub gələr – bağırsam.  
Səninlə bərk dalaşarlar.

Tutub səni,  
Çimmeyəni  
İsladarlar  
O ki var.  
Sənin kimi pis uşağı  
Başsağı  
Ağ leyənə vurdur qapaz,  
Çığrıdı bərk:  
“Kara-baras”.

Tez şotkalar düşdü işə.  
Çox çəkdilər məni dışə.  
Hey sürdülər bədənim,  
Oxudular:  
“Kömürünü yuyuruq biz,  
Olur təmiz, olur təmiz.  
Görürsünüz kömürümüz,  
Olur təmiz, olur təmiz”.

Sabun gəldi tələsərək  
Saçlarımdan yapışdı bərk  
Anı kimi sançı məni,  
Çox danladı,  
Sabunladı.

Quduz lifdən qorxdum yaman,  
Vermədi heç mənə aman.  
Qaçdim, qaçdim,  
Ele bil ki, qanad açdim.  
Keçdim neçə  
Uzun küçə,  
Hasar aşdım, girdim bağa,  
Gəlib çatdı, başladı tez

Ac qurd kimi dalamağa.  
Birdən çıxdı qabağıma  
Çox sevdiyim timsah lelə,  
Totuş, Kokuş yanımdaydı,  
Gəzirdilər güle-gülə.

Timsah lelə  
Bircə anda lifi tutdu,  
Körpə quş tek onu uddu.

O, üstümə birdən neçə  
Böyürdü,  
Hirslenmişdi, ayağını  
Döyürdü,  
Dedi: “Tez ol, çıx get evə  
Nedir bu –  
Dedi – tez get, el-üzünü  
Təmiz yu, –  
Dedi – yoxsa gəlib səni  
Tutaram. –  
Dedi – əzib-tapdalaram,  
Udaram”.  
Qoyub qaçdim, qorxdum yaman,  
Evimizdə gözləyirdi  
Əlüzyuyan.

Sabun sürdüm  
Əl-üzümə,  
Sabun sürdüm  
Üz-gözümə.

Yudum, yudum,  
Yudum, yudum,  
Sizdən daha ne gizlədim.  
Üzümdeki, boynumdağı  
Ləkələri təmizlədim.  
Ele bu vaxt  
Şalvar çıxdı yolum üstə,  
Tez tullandı qolum üstə.  
Dalınca da pendir-çörek

Dedi: məni tez ye görək.  
Gelib salam verdi qutab,  
Düz ağızma girdi qutab.

Bax, kitabım döndü geri  
Yanında da ev dəftəri,  
“Ana dili” “Hesab” ilə  
Oynayırdı aşa-aşa  
Eleyirdim mən tamaşa.

Bu vaxt Böyük Əlüzyuyan  
Meşhur, maşhur Moydodır  
Pintiləri temiz yuyan,  
Liflərə də komandır,  
Qaçib gəldi düz yanına,  
Tutdu məni, rəqs elədi,  
Öpə-öpə belə dedi:  
“Xoşum gəlir indi sendən  
Tərifini deyirem mən.  
Təmizlədin hisi, qırı,  
Sevindirdin Moydodır”.

Pintilərə  
Ayıb olsun,  
Min-min kərə  
Ar olsun!  
Çiçək sabun,  
Yumşaq dəsmal,  
Narin daraq  
Var olsun.

Yuyun, yuyun səhər-axşam,  
Sen hər səhər, sen hər axşam  
Min yaşasın  
Ağ diş tozu,  
Unutmayaq  
Dostumuzu.  
Gel yuyunaq, üzək, çımek.  
Baş vuraq, gel, sulara biz –  
Tekne ve test, leyən, çellək,

Hər yerde çay, bulaq, deniz  
Olsun bizim məskənimiz.

Vannada da, hamamda da  
Bapbalaca bir camda da  
Üzümüzü yuya-yuya  
Biz hər yerde, hər bir zaman  
Alqış deyək, var ol deyək  
Sərin suya,  
Şirin suya.

## AYBOLİT

1

Əziz doktor Aybolit  
Oturub baxır yola  
Ağac altında sakit.  
Yanına tez-tez gələr  
Sağalmağa xəstələr.  
Canavar da, inək də,  
Soxulcan da, böcek də,  
Ana ayı da.  
Sağaldar gəlse hər kim.  
Bizim Aybolit – həkim.

2

Tülkü gəldi  
Aybolitin yanına,  
Derdini dedi ona,  
Axıtdı, göz yaşları:  
– Uf, məni sancıb ari.  
Barbos gəldi  
Aybolitin yanına,  
Burnunu tutdu ona.  
Derdini açıb dedi:  
– Oy, toyuq dimdiklədi.  
Qaçib gəldi ana dovşan  
Haray saldı: balam, vay.

Bu gün basıb-tramvay  
Dovşan balamı,  
Oğlan balamı.  
Basıb tramvay.  
Qaçanda eve sarı  
Kesilib ayaqları.  
Doktor, halı yamandır,  
Qoyma ölsün, amandır.  
Körpəm, balacam mənim,  
Dedi doktor:  
— Ziyan yoxdur.

Tez ol xəstəni gətir,  
Onu mənə tez yetir.  
Tikim təzə ayaqlar.  
Balan yene oynaqlar.

Gətirdilər doktora  
Xəstə, bala dovşanı,  
Az qala, çıxır canı.  
Doktor işini bildi,  
Tez ayaqlar tikildi.  
Yene hoppanır bala.  
Anası onunla bir  
Oynamaga tələsir.  
Gah gülür ana dovşan,  
Gah çıçırlı ucadan:  
— Sağ ol, Aybolit  
Var, ol Aybolit.

### 3

Hardansa at belində  
Çaqqal göründü birdən:  
— Vardır size telegram  
Göndərib Hippopotam.

“Gəlin, doktor Aybolit,  
Afrikaya siz.  
Ölər bizim körpələr  
Tez gəlməsəniz”.

— Necə? Necə? Körpələr  
Xestələniblər?  
— Bəli. Tutublar angina,  
Skarlatina, xolerina,  
Difterit, appendisit,  
Qızdırma və bronxit.  
Tez yetirin özünüüz,  
Əziz doktor Aybolit.  
— Qaça-qaça gələrəm,  
Size kömək elərəm.

Amma deyin yerinizi.  
Harda axtarım sizi  
Dağda, yoxsa gölmədə?  
— Yaşayıraq Zənzibarda,  
Böyük Səhra, Kalaxarda,  
Fernando-Po dağında.  
Orda gəzir Hippo-po,  
Axır geniş Limpopo.

### 4

Qalxdı Aybolit. Qaçır Aybolit,  
Düzlər, meşələr keçir Aybolit.  
Tekcə bir sözü tez-tez deyir o:  
— Limpopo, Limpopo, Limpopo.  
Külək, qar, dolu çırır üzünə:  
Qayıt, Aybolit, qiyma özünə!  
Qarın üstüne deyir Aybolit:  
— Gedə bilmirəm, — deyir Aybolit.

Bu vaxt tərpəndi küknar,  
Çıxdı iki canavar:  
— Otur, Aybolit.  
Otur, çaparaq  
Səni aparaq —  
Mindi Aybolit, çapdı qabağa.  
Tekcə bir sözü tez-tez deyir o:  
— Limpopo, Limpopo, Limpopo.

Birdən dəniz kəsdi yolu;  
Şirnətli, gurultulu.  
Denizdeki dağaya bax,  
Elə bil ki, lap índice  
Ayboliti udacaq. –  
– Bəs mən batsam,  
Dibə yatsam,  
Necə olar xəstələrim,  
Mənim heyvan dəstələrim.

Elə bu vaxt üzə-üzə  
Bir balina çıxdı üzə:  
– Dalma min, Aybolit,  
Min aparm od kimi,  
Böyük paroxod kimi,  
Aparım səni –  
Doktor Aybolit gedir  
Balinanın belində,  
Bircə söz var dilində:  
– Limpopo, Limpopo, Limpopo.

Yolunu dağlar kəsir,  
O darıxır, tələsir.  
Dağlar uca, qorxulu,  
Buluda girir yolu.  
– Gedib çatmasam,  
Qalsam darda mən,  
Bu yollarda mən.  
Necə olar xəstələrim,  
Mənim heyvan dəstələrim!

Qayalıqdan qalxdı dərhal  
Yere qondu neçə qartal.  
– Min, Aybolit, belimizə  
Tez aparaq, emr et bize.

Uçur Aybolit,  
Qartal belində.  
Bir söz dilində:  
– Limpopo, Limpopo, Limpopo.

Afrikada,  
Afrikada  
Vardır qara  
Limpopo.  
Afrikada ağlayır hey  
Yazıq-yazıq  
Hippopo.

Oturub Afrikada  
Palma altında.  
Oturub sakit  
Baxır dənizə,  
Görsün gelirmi  
Doktor Aybolit?

Axtarırlar onu yolda,  
Axtarırlar sağda, solda  
Fillerle kərgədanlılar.  
Açıqlıdır heyvanlar:  
– Niyə yoxdur Aybolit?  
Hanı doktor Aybolit?

Onların yanındaca  
Balaca begemotlar  
Qırılırlar sancıdan:  
Qarınlarıdır belə  
Körpəleri incidən.

Yazıq-yazıq inildəyir,  
Çoşqa kimi zingiləyir  
Burda balaca quşlar –  
Xırda devequşular.

Tutub çiçək, difterit,  
Qızılca ve bronxit.

Berk ağrıyrı başları,  
Kesilmir göz yaşları,  
Onlardan heç kəs  
Özünü bilmir.

— Bəs niyə gelmir,  
Bəs niyə gelmir  
Doktor Aybolit?!

Yanlarında uzanıb  
İtidiş bir akula,  
İridiş bir akula –  
Köpek balığı.  
Berk-berk yumub gözünü  
Günə verir özünü.  
Onun körpəcələri  
Yazılıq köpəkçələri  
Düz on iki gündür ki,  
Yatmış diş ağrısından,  
Ay aman!

Yazılıq çeyirtkenin də  
Çiyni çıxıb yerindən.  
Tullana bilmir,  
Sallana bilmir,  
Hönkür-hönkür ağlayır,  
Doktoru haraylayır:  
— Harda qaldı bizim doktor.  
Niyə ondan xəbər yoxdur?

8

Odur, baxın, uçub golir  
qəribə bir quş.  
Yaxınlaşır, görünür ki,  
çoxdan uçurmuş.

Yaxşı baxın, Aybolitdir  
quşun belində.  
O qışqırı, papağını  
tutub elində:  
— Yaşasın mehriban Afrika!

Baxın ora  
Haray salan uşaqlara:  
— Geldi, geldi.  
Ura, ura!

Quş havada vurur dövrə,  
Yavaş-yavaş qonur yere.

Doktor Aybolit qaçır  
Bala begemotların  
lap yanlarına.  
Döyəcləyir elini  
qarınlarına.  
Onlara bir-bir  
Şokolad verir.  
Onların bir-bir  
Qızdırmasını  
Ölçüb, öyrənir.

Tez-tez qaçır yanına  
Üstü-başı zolaqlı  
Körpece pelenglərin,  
Sonra da qozbel, yazılıq,  
Azarlı köşəklərin.  
Hər birinə qoqlu verir.  
Moqlı verir,  
Qoqlu-moqlı,  
Qoqlu-moqlı yedizdirir.

Aybolit on gecədir  
Nə yatar, nə dincəlir.  
On gecədir yemir, içmir,  
Boğazından su da keçmir.

Balaca heyvanları  
Sağaldır birce-bircə.  
Qoltuğuna onların  
Tez-tez qoyur dərəcə.

9

Sağaldılar xəstələr,  
Limpopo.  
Meşədəki destələr,  
Limpopo.  
Getdilər güleşməyə,  
Limpopo.  
Hey atılıb düşməyə,  
Limpopo.  
  
Gülür, gülür Karakula  
Köpek balığı.  
Elə bil ki, el vurublar,  
Tutub qidiğın.  
  
Bapbalaca begemotlar  
Nə yaman gülür.  
Bu gülüşdən ağac əsir,  
Yarpaq töküür.  
  
Bu da Hippo, bu da Popo,  
Hippo-popo, Hippo-popo.  
Baxın, gəlir Hippopotam.  
  
Bildinizmi gəlir hardan  
Gəlir birbaş Zənzibardan,  
Gedir Gilimancaroya,  
manca-ro-ya.  
Gah böyüyür, gah yüyürür,  
Gah oxuyur gedə-gede:  
— Alqış, alqış Aybolite!  
Alqış belə doktorlara.  
U-ra, u-ra!

## MÜNDƏRİCAT

Ön söz ..... 4

### POVEST

#### Gümüş gerb

(tərcümə edəni Əlişirin Şükürlü)

Birinci fasil. Telefon	7
İkinci fasil. "Bəli-bəli-bəli!"	11
Üçüncü fasil. Zyuzya	15
Dördüncü fasil. Kədərli yol	18
Beşinci fasil. Sindilinder	21
Altıncı fasil. Anam. Foma dayı	26
Yedinci fasil. Yenidən gimnaziyada	33
Səkkizinci fasil. Munyanın arxasında	40
Doqquzuncu fasil. "Nə ön, nə de ki, dəf qapı!"	45
Onuncu fasil. Mübarizə və qələbe	50
On birinci fasil. "Xristiansayağı, qardaşsayağı"	58
On ikinci fasil. Evdən eve	64
On üçüncü fasil. Müdrük məsləhət	69
On dördüncü fasil. Dincilik dövrü	74
On beşinci fasil. Drokondidi	80
On altıncı fasil. Ay işığında	87
On yeddinci fasil. Bazar ertəsi	92
On səkkizinci fasil. Men rəssam olacağam	95
On doqquzuncu fasil. Oxumağa davam edirem	99
İyirminci fasil. "Antipat"	102
İyirmi birinci fasil. Hər şey alt-üst olur!	105
İyirmi ikinci fasil. Heyat yenidən başlayır	111
İyirmi üçüncü fasil. Qeribə hadisə	114
İyirmi dördüncü fasil. Həqiqət haradadır?	117
İyirmi beşinci fasil. Mehkəmə	121
İyirmi altıncı fasil. Böyük ve kiçik deyişmələr	126
Epi洛q	131

### ŞEİRLƏR

(tərcümə edəni Teymur Elçin)

Milçək-vizilçək	135
Qorxunc tarakan	139
Moydodır	146
Aybolit	151

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifəleyicisi: *Rəşid Əlimuradov*  
Korrektorlar: *Zahid Saritorpaq*  
*Pərinaz Səmədova*

Yığılmağa verilmişdir 05.10.2007. Çapa imzalanmışdır 27.12.2007.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 10. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 255.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.